

ARİSTOTEL

POETİKA

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

“ŞƏRQ-QƏRB”
BAKİ-2006

*Bu kitab "Aristotel. Poetika" (Bakı, Azərnəşr, 1974) nəşri əsasında
təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edəni, ön söz və
şəhərin müəllifi:

Aslan Aslanov

808.2-dc22

AZE

Aristotel. Poetika. Bakı, "Şərq-Qərb", 2006, 120 səh.

Qədim yunan filosofu və alimi Aristotel (e.e.384 – e.a.322) geniş və çox-
cəhətli yaradıcılığa malik olub mətiq, psixologiya, təbiətşünaslıq, etika, siya-
sət, tarix, ritorika və poeziyaya aid əsərlər yazmışdır. Antik dövrün bu universal
zəka sahibinin əsrlərdən bəri mezmur dərinliyi və taravətinə itirməyən qiy-
mətli əsərlərindən biri de "Poetika"dır. Kiçik həcmli olmasına baxmayaraq,
behəs etdiyi bədii sənət məsələlərindən estetik fikir tarixində heç bir nezəri
məktəb və ya cəreyanın yan keçmədiyi əsərdə "poetika" anlayışı müasir
mənasından fərqlənir və özündə "yaradıcılıq", "bədii yaradıcılıq sənəti" mez-
mununu ehtiva eleyir.

Bütün "Poetika" boyu Aristotelin diqqət merkezində dayanan başlıca məsə-
lələrden biri də faciə problemidir. Əsərdə faciə ilə bağlı görüşlərin spektri
faciənin menşeyi və inkişafı, tərkib hissələri, eposla ümumi və ferqli cəhətləri,
faciə temizlənmə (katarsis) və b. haqda fikirləri shata edəcek qədər genişdir.

Əsər toxunulan məsələlərə aydınlıq gətirən xüsusi şərh və izahlarla təc-
hiz edilmişdir.

ISBN10 9952-34-021-4
ISBN13 978-9952-34-021-1

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

Qədim yunanların dünya mədəniyyəti tarixində oynadıqları rol misil-sizdir. Yunanlar beşəriyyətə Homer və Hesiod, Poliklet və Fidiy, Evripid və Sofokl, Aristofan və Esxil, Demokrit və Heraklit, Pifaqor və Sokrat, Platon və Aristotel kimi onlarca mədəniyyət, felsefə, elm və sonet xadimləri vermişlər.

Yunan elminin ve felsefəsinin en böyük dühalarından biri de Aristoteldir. Dante onu "müdriklər müəllimi", Engels "en universal zəka" adlandırmışdır.

Aristotel dünya mədəniyyəti xəzinesine "Analitika", "Metafizika", "Etika", "Politika", "Ritorika", "Poetika" ilə yanaşı, fizika, astronomiya, fiziologiya, psixologiya, təbabət, cəmiyyət, dövlət, hüquq məsələlərinə dair onlarca ensiklopedik əsərlər bəxş etmiş, özündən sonrakı elm və fəlsəfənin inkişafına müstəsna derecədə güclü təsir göstərmişdir. Müxtəlif mənbələrin verdiyi məlumatla görə, e.e. II əsrədək İsgenderiyyə kitabxanası fondunda Aristotelin yazdığı 400 kitab (445270 sətirdən ibaret 146 əsər) olmuşdur. Siseron dövründə ise Aristotelin adına yazılı əsərlərin sayı, hesablamalara görə, 1000-ə qədər kitabı əhatə etmişdir.¹

Böyük filosofun yaratdığı zəngin elmi irs özündə əvvəlki dövrün bütün başlıca nailiyyətlərinə əsaslanmışdır.

Hələ Aristotele qədər Yunanistanın ictimai-iqtisadi həyatında xeyli dəyişikliklər baş vermişdi. İctimai-iqtisadi həyatda gedən yeni prosesler, daha yüksək seviyyədə dayanan Şərqi ölkələri ilə iqtisadi-mədəni münasibətlərin güclənməsi, mütəreqqi qüvvələrin müxtəlif sahələrdə köhnəliyə qarşı çıxışı yunan mədəniyyətinin çiçəklənməsi ilə nəticələnmişdi.

Felsefə sənəsində e.e. VI əsrda Milet məktəbi nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) xüsusi elmi, nəzəri xidmetləri olmuşdu. Onlar riyaziyyat, astronomiya, coğrafiya sahəsində ilk qiymətli keşflər etmişdilər. Pifaqor və ardıcılları riyaziyyat, səs bahsi, musiqi və poeziyanın nəzəri və təcrübə problemlərini nəzərdən keçirmişdilər. Qədim felsefənin banilerindən Heraklit dialektikanın bir sıra müdəddələrini işleyib hazırlamış, felsefə, estetika və senet nəzəriyyəsi ilə əlaqədar olaraq, inikas telimini əsaslandırmaya ciddi təşəbbüs göstərmişdi. Empedoklun, Sokratın, sofistlərin hüsн-nitq və poetikanın inkişafına güclü təsirləri olmuşdu. Sofist estetikasının nümayəndələri Homerin, Esxil və Anakreontun əsərlərinin təhlilini vermiş, Farissmax

teatrla əlaqədar "Teessüflər barəsində" risalesini, Simay, Simon və Kriton kimi sokratçılar "Musiqi haqqında", "Epos barəsində", "Gözəllik", "Gözəlliyyin mahiyyəti", "Poetik senet haqqında" əserlerini yazmışdılar.

Antik mədəniyyətin inkişafında böyük xidmeti olan Demokrit, materialist "atomizm" nəzəriyyəsini işləyərək, özündən sonra felsefə, riyaziyyat, fizika, ritorika, poeziya, musiqi məsələlərinə dair zengin irs qoyub getmişdi. "Qanunlar", "Kiçik aləm" kimi felsefi əsərləri ilə yanaşı, Demokritin "Ritm və harmoniya", "Poeziya haqqında" əsərləri öz zamanında geniş şöhrət qazanmışdı. Demokrit estetikada da materialist mövqədə dayanaraq göstərirdi ki, şür bilavasita maddi, obyektiv aləmin inikasıdır, predmetler özlərindən müəyyən "obrazlar", "idollar" şüalandırır ki, bunları da məhz hiss üzvlərimizin köməyi ilə qarvamaq mümkündür. Hiss üzvləri, Demokritə görə, insanların təbieti dərk etməsinin başlıca əzəsidi. Hələ Aristotelden əvvəl Demokrit və ardıcılları göstərməmişdilər ki, senet və bedii fealiyyətin mənası təqlldidə – oxşatmadadır. Təqlid isə, öz növbəsində, gözələ – gözəlliye meyildən doğur.

Aristotelden əvvəl qədim yunan felsefəsi və estetikasının bir sıra mühüm müdəddələri Platon tərəfindən işlənmişdi. Felsefədə "Demokritin materialist məslekine" qarşı mübarizə aparan Platon estetika və bedii yaradıcılıq sahəsində da idealist məsleki müdafiə edib əsaslandırmışdı. Aşkar idealist mövqədə dayanan Platonun bir sıra müdəddələri özündən sonrakı estetik fikrin, poetikanın, faciə və dram nəzəriyyəsinin inkişafına güclü təsir göstərmişdir. Platonun, gözəllikdə obyektiv cəhətin səciyyəsi, senetin ictimai-tərbiyəvi rolü, bedii ilham, əsatir, faciə, komediya haqqında fikirlərində xeyli səmərəli və dərin fikirlər mövcud idi. Aristotel "Poetika"ını yazana qədər Homer və digər söz ustaları, Evripid, Aristofan, Esxil, Sofokl kimi bir çox böyük senetkarlar fealiyyət göstərmiş, öz dahiyanə əsərləri ilə yunan incəsəneti və dramaturgiyasını şöhrətləndirmişdilər.

Bir sözlə, Aristoteli əsərlərini yaradarkən özündən çox-çox əvvəllerin bedii və nəzəri təcrübəsinə, dövrünün felsefə və senet xadimlərinin yaratdıqları son dərəcə rəngarəng, dolğun mənbələrə əsaslanmışdır. O, öziñə əbədilik dünya şöhrəti qazandıran elmi zirvəyə qalxanadək, xeyli mürəkkəb həyat və yaradıcılıq yolu keçmişdir.

Aristotelin həyat və fealiyyəti quldarlıq demokratiyasının tənəzzülü dövrüne təsadüf etmişdir. Aristotel kəskin ictimai-siyasi münaqışelərin, gərgin toqquşmaların və müharibələrin şahidi olmuşdur. Bu müharibələr sayəsində öz müstəqiliyini itiren antik dövrün dövlətlərinin Makedoniyanın itaeti altında birleşməsi məhz Aristotelin zamanında başa çatmışdır. Həmin dövrdə qul və qul sahibləri arasında sınıf mübarizə kəskin bir şəkil almış, daha da siddetlənmişdir.

¹ История греческой литературы, М., 1955, с.200.

Aristotel e.e. 384-cü ilde Yunanistanın Egey denizi sahilindeki Stagira şehrinde anadan olmuşdur. Atası Nikomax Makedoniya padşahı II Amintin şəxsi həkimi idi. 17 yaşında iken Aristotel Afinaya gəlmış və iyirmi il müddətində Platonun akademiyasında şagird olmuşdur.

Platonun vefatından sonra Aristotel Afinanı tərk etmiş, evvel Kiçik Asiya'da Atraney şəhərində, sonra Lesbos adasında yaşamış, müəyyən vaxtdan sonra ise Filip şahın devəti ile Makedoniya yaya gəlib, gənc İsgendər (e.e. 365-e.e. 323) siyaset və felsefədən dərs demişdir. Aristotel müəllimlik vezifəsini bitirdikdən xeyli sonra, yəni e.e. 335-ci ilde yenidən Afinaya qayıtmış və orada öz felsefi məktəbi olan Likeyin esasını qoymuşdur. Onun yaradıcılıq fealiyyətinin daha da çiçəklənməsi mehz bu dövredə təsadüf edir. Aristotelin Likeyi filosofun ölümündən sonra da min ilə yaxın bir müddət öz fealiyyətini davam etdirmişdir. Bu məktəbə, eyni zamanda Qərbdə "peripatetikler məktəbi", Yaxın Şərqi isə "məşaiyyə" demisələr ki, bu da "peripatos" kimi, eyni ilə "səyahət", "gezinti" menasını ifade edir. Aristotel adətən Likey bağındaki xiyabanda gezinti zamanı öz felsefi müddəalarını şagirdlərinə şərh edərmiş.

Likeyde dərsler iki növbədə – gündüz ve axşam keçilirdi. Gündüz dəsləri xüsusi hazırlığa malik adamlar, axşam məşğələləri ise heveskarlar üçün idi. Alımların çoxu bu rəydedir ki, Aristotelin eldə olan əsərlərinin böyük eksəriyyəti mehz Likeyde oxuduğu xüsusi mühazirelərdən tərtib olunmuşdur. Yaradıcılığının Likey dövründə Aristotel və məktəbinin şöhrəti çox uzaqlara yayılmışdı. Aristoteli bu qədər şəhərləndirən, elm və felsefənin en müxtəlif sahələrinə dair yazdığı çoxlu sənədlərindən başqa, bir də siyasi heyatda və mübarizədə fəal iştirak etməsi idi.

Aristotel öz ictimai-siyasi görüşlərində quldarlıq quruluşunun müdafiəçi kimi çıxış etmişdir. O, Afina demokratiyasına qarşı Makedoniya fırqəsinin tərəfində dursa da, Makedoniyanın siyasi-iqtisadi nüfuzunun həddən artıq genişlənməsini de istəmirdi.

Bununla yanaşı, göstərmek lazımdır ki, həle Likeyde işlediyi zaman Aristotel Demosfen və Likurqun Makedoniya əleyhine olan fırqəsinə qarşı fəal mübarizə aparmış ve siyasi məsələlərə yaxından nüfuz etmişdi. Odur ki, İsgənder ölükdən sonra onun artıq Afinada qalması mümkün deyildi. Aristotel, e.e. 323-cü ilde Xalkidaya, Ebəy adasına qaçaraq, orada öz elmi işlərini davam etdirməkələ meşğul olmuşdur. O, e.e. 322-ci ilde orada vəfat etmişdir.

Aristotelin fəlsəfə tarixində böyük xidmətlərindən biri elmlərin ilk dəfə müfəssel təsnifatını verməye çalışmasıdır. O bütün elmləri üç əsas qismə bölmüşdür: 1) nezəri, 2) təcrübə, 3) yaradıcılıq elm sahələri. Bu sahələri de Aristotel konkret fəsillərə ayırmışdır. Aristotelin eldə olan əsərlərini (onun təsnifatına əsasən) yeddi bölməyə ayırrılar ki, buraya da: 1) Sonradan "Orqanon" adı ilə belli olan məntiqə aid əsərlər; 2) Fizikaya; 3) Biologiyaya; 4) "İllkin

fəlsəfe"ye; 5) Etikaya; 6) ictimaiyyət, siyaset və tarixə; nəhayət 7) İncəsənet, poeziya və ritorikaya aid əsərləri daxildir.

Aristotelin əzəmetli biliklər sisteminde onun estetika və bedii yaradıcılığın dair əsərləri mühüm yer tutur. "Poetika"dan başqa Aristotel bedii yaradıcılıq və teatr sənəti məsələlərindən özünün "Dialoqlar" və "Didaskaliler"ində, hemçinin "Ritorika", "Politika", "Etika" və başqa əsərlərində bəhs etmişdir.

Aristotelin eldə olan əsərləri içərisində bedii sənət məsələlərini daha etrafı şəkildə ehətə edən mehz "Poetika"dır. Bu kiçik kitabçanın mözmun dərinliyinə, əsərlərdən bəri solmayan təravətinə heyran qalmamaq mümkün deyil.

Sənət və estetik fikir tarixində ele bir məktəb və ya nezəri cərəyan tapılmasa ki, "Poetika"da qoyulan problemlərdən yan keçsin. Müasir dövrde struktural, ontoloji, fenomenoloji estetikanın müxtəlif nümayəndələrinə qədər her kes "Poetika"da ireli sūrələn ideyaları özünə məxsus bir şəkildə təhlil və şərh etməkle, bu gün də Aristotelin əsərindən mötəbər bir mənbə kimi istifadə etməkdədir.

Bu əsər bir-birindən seçilen ən müxtəlif ədəbi zövqlərin mütləq toqquşmali olduğu etibarlı sınaq daşlarından biri olaraq qalır. Onun meziyyətlerini yüksək qiymətləndirən böyük alman mütəfəkkiri və yazıçısı Q.E.Lessing "Hamburg dramaturgiyası"nda yazmışdır: "Menim, "Poetika"nın yaranması və esasları haqqında öz xüsusi müləhizəm vardır... Men onu Evklidin "Elementləri" qədər mükəmməl və qüsursuz bir əsər sayıram... Bu əserin başlıca müddəaları eyni derecədə şəksiz və dürüstdür; o, bütövlükde götürüldükde, Evklidin kitabı ilə müqayisədə, həmişə onu qədər duyumlu olmadığı görədir ki, yalnız, müəyyən iradılara düşər olur. Facie haqqında dövrümüzədək hifz olunan mövcud fikrə gəlinca, men sübut etmək ezmindəyəm ki, facie Aristotelin cizdiyi yoldan bir addım belə kənara çıxa bilməz, zira facienin bu yoldan sapması eyni derecədə öz mükəmməliyindən uzaqlaşması demək olardı!"¹

Həqiqətən de Aristotelin "Poetika"nın ruhunu, canını təşkil edən facie haqqındaki nəzəriyyəsi bu gün belə öz ehemmiliyətini itirməmişdir və bir nəzəriyyə kimi, indi də diqqət merkezindədir.

Aristotelin digər əsərləri kimi "Poetika"nın da keşməkəli və mürekkeb bir tarixçəsi olmuşdur.

Bir rəvayətə görə, "Poetika"da, Aristotelin başqa əsərləri kimi, uzun vaxt gizli və nəm yerdə saxlanmış, Yunanistan və Romada yenidən üzə çıxarıllaraq, nəhayət əreb mədəniyyət xadimleri Əbdül Bəşer Məttə, İbn-Rüşt və tacik filosofu İbn Sinanın tərcümə və təfsirləri sayəsində latın dilinə tərcümə olub, Avropana yayılanadək eldən-ele keçmiş və dövrümüzə tam şəkildə gəlib çatmayışdır. Lakin "Poetika"nın natamamlığı lehine getirilən fikirlerle razılaşmayanlar da vardır.

¹ Г.Э.Лессинг. Избранные произведения. Госполитиздат. М., 1953, с.610.

* * *

"Poetika", hər şeyden evvel, bədii yaradıcılıq məsələlərindən bəhs edən bir esərdir. Aristotelin nəzərində "Poetika" anlayışı müasir dilde bizim bu istilahla verdiyimiz mənədan xeyli fərqli bir menanı ifadə etmişdir. Lakin bezi menbələrdə Aristotelin hər yerde məhz bu anlayışı "yaradıcılıq", "bədii yaradıcılıq sənəti" mənasında işlediyini və bu istilahın hər yerde "Poeziya" sözü ilə evez edilə bilecəyini göstərir. Belelikle, "Poetika"nın şərhçiləri düzgünlük və dəqiqlik xatirine onun adının "yaradıcılıq sənəti haqqında" və ya sadəcə olaraq "poeziya haqqında" şeklinde tərcümə edilməsini məqsədəməvafiq bilirlər ki, bununla da razılaşmaq lazımdır.

Anlaşılması o qədər də asan olmayan çətin istilahlardan biri de "mimesis"dir.

"Mimesis" Aristotel "Poetika"sında sənətin, bədii fealiyyətin məğzını təşkil eden, yaradıcı təqlidi ifadə etmək üçün işlənən bir anlayışdır. Aristotel bədii yaradıcılığın mənşə və mahiyyətini şərh ederken, öz sefəfləri Sokrat, Platon və digər filosoflar kimi, "təqlid" nəzəriyyesine əsaslanır. Lakin Aristotelin "təqlid" nəzəriyyəsi özündən əvvəlki filosofların bu məsələ ilə eləqədar irəli sürdükləri müdдəələrdən xeyli, bezen isə əsaslı derəcədə fərqlənir. Platonun sənət və onun menşeyini son nəticədə fövqəltəbii ideyalar aləmi ilə bağlayan "xatırlama-mimesis" haqqındaki nəzəriyyəsindən fərqli olaraq, Aristotelin "təqlid-mimesis" nəzəriyyəsi dünyəvi səciyyə daşıyır, gerəkliyin yaradıcı-bədii inikasını və təcəssümünü nəzərdə tutur, sənətin idrak və tərbiyəvi rolunu ayrıca qeyd və qəbul edir.

Yunan filosoflarının nəzərində "təqlid" sadəcə "suret çıxarmaqdan", "yamsılamaqdan", müasir istilahla desək, naturalizmən uzaq bir fealiyyət şəkliidir. Onlara görə "mimesis" yaradıcı toxəyyülün, azad yaradıcılıq istedadının köməyi ilə təbietin, daha doğrusu, insan təbietinin bədii obraklı vəsítələrlə yeni şəkildə canlandırılmasıdır. Yunanlar "mimesis"i soyuq bekayete, təlimə, mütərrəd mühakiməyə eks olan anlayış kimi işlətmışlar.

Məsələn, Samoslu Duri bezi yunan tarixçilərini ittiham edərək yazırı ki, "onlar əhvalatların arxasında düşə bilmirdilər, ona görə ki, nə təqlidə, nə hekayətin zövqle təsvirinə qabil olmayıb, təkcə yazmağa fikir verirdilər". Plutarx isə göstərir ki, tarixçi ədibdən, eyni zamanda, etdiyi təqlidin şəklinə görə fərqlənir.

"Təqlidin" mənşeyi və səbəblərindən bəhs edərək Aristotel yazır: "Zənn etmək olar ki, poeziya sənətini, ümumiyətə, iki, həm de təbii səbəb doğrulanmışdır. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər canlılardan bununla fərqlənirlər ki, təqlide daha çox mailidlər və ilk bilikləri də məhz onun sayəsində eldə edirlər; ikinci, təqlid və onun neticəsi hamiya zövq verir. Həyatda baş veren hadisələr də bunu sübut edir: həyatda bize

iyrenci görünen şeylərin təsvirinə baxarkən xoşumuz gəlir, məsələn, iyrenci heyvanların və meyitlərin təsviri. Bunun səbəbi isə ondadır ki, bilik qazanmaq neinki filosoflar, eyni zamanda başqa adamlar üçün de son dərəcə xoşdur, yalnız bir fərqli ki, bu sonuncular bilikləri üzün zaman üçün əldə etmirler" ("Poetika", 4-cü fəsil).

Misal getirdiyimiz həmin parçadan çıxan nəticələrdən biri bundan ibarətdir ki, Aristotel təqlidi, hər şeyden evvel, mənşə cəhətdən insanların təbii möyil və telebatından irəli gələn fealiyyət sahisi kimi qiymətləndirir. Onun nəzərində bu təbii xüsusiyyət bütün canlılara aiddir. Daha ümumi canlılar şkalasında insanı "İctimai heyvan" adlandıran Aristotel təqlidin bütün heyvanlar ələminə xas olduğunu söyləyir, lakin göstərir ki, bu, eślində, insana daha artıq derəcədə xas bir keyfiyyətdir. Buna əsasən, heç də belə bir qənəhətə gəlmək olmaz ki, guya Aristotel bədii yaradıcılıq məsələlərini yalnız bioloji mövqədən aydınlaşdırır. Özünün "Nikomax etikası"nda Aristotel bədii yaradıcılığın mənşə və inkişafı məsələsində bəhs edərək yazır: "Yaradıcılığın prinsipi yaradılan predmetdə deyildir. Yaradıcı şəxsiyyətdədir, çünki sənət nəyin mövcud olması və ya zerurət əsasında yaranmasına, həmçinin təbietən nəyin mövcud olduğunu toxunmır" "Sənət" gerəklik sahəsinə deyil, yaradıcılıq sahəsinə daxildir" "Hər bir sənətin vezifəsi təbietən çatışmayan şeyləri tamamlamaqdən ibaretdir". Buna bənzər misallara "Poetika"da daha çox tesadüf etmək olar.

Bədii yaradıcılıqda təbii istedadın rolunu ayrıca qiymətləndirən Aristotel yaxşı dərk edir ki, yaradıcılıqda onun rolu nə qədər əhəmiyyətli olsa da, həllədici deyildir. Bununla belə, təbii amilin rolunun ayrıca qeyd olunmasının özü, məsələnin qoyuluşu cəhətdən əhəmiyyətlidir.

Yeri goldikce Aristotel, bir növ, diqqəti tez-tez təqlid və bədii zövqü şərtləndirən müəyyən içtimai amillərə cəlb edir. Hələ o dövrde məsələnin belə geniş planda düşünülməsinin əhəmiyyəti bir de burasındadır ki, biologizmə ittiham olunmaq vahiməsi altında elə alimlər tapılır ki, bədii yaradıcılıq problemlərini vulqar sosioloji mövqədən həll edir, insanın içtimai-sosioloji bir xilqət olmasına, hele təbii bir xilqət olduğunu inkar etmediyini görmürlər.

Aristotel təqlidi, yüksək bədii yaradıcılıq məhsulunun menbəyi olmaq etibarile də, genealoji planda da, idrak problemi ilə üzvi rabitedə şərh edir. İnsanın lap uşaqlıqdan nəyi isə təqlid edə-edə öyrənir, bu prosesde o şeyləri tanırıv və onların müəyyən xüsusiyyətlərini exz edir, onları yeniden yaradır, təkmilləşdirir, yaratdığı predmetdən öz əməyinin neticəsi kimi zövq alır, behrəlenir, özünün qabiliyyət və istedadını tərbiyələndirir. Yaradıcı təqlidin neticəsindən, məhsulundan aldığımız zövqü yaradan amil müəyyən bir esərde eks olunan predmetin, insan cəsminin, xarakterinin, həyatı kolliziyalarm müəyyən şəkillərinin tanınmasıdır.

Senetde tanınmanın köməyi ile eldə edilən idrak məlumatın rolu o dərəcədə əhəmiyyətlidir ki, hətta eybəcər bir şey kimi həyatda tamaşasından üz çevirdiyimiz şeylərin belə sənətkarana çəkilən rəsmine baxarken zövq alıraq. Aristotelin həmin cyni fikrinin bu ve ya digər şəkildə bərpası və ya tekrarına yunan intibahının görkəmli nümayəndələrindən Plutarxın (texm. 46-126-cı il) əsərlərində rast gelirik. Plutarx yazır: "Biz kertenkeleyə, meymuna və ya Tersitin rəsmine baxarken onların gözəlliyyinə yox, bənzərliklərinə sevinib heyran qalrıq... gözəl olan hər hansı bir şeyin təqlididir" və "hər hansı bir şeyin gözəl təqlididir cyni şey deyildir". Hemin fikri Çernışevski də başqa şəkildə tekrar edərək yazır ki, "sifeti gözəl çəkməkle", "gözəl sifeti çəkmək" tamamilə başqa şeylərdir. Nehayət, fransız klassiki Bualo Aristotelin cyni fikrini "Poeziya sənəti" əserində tekrar edərək yazır: "Əgər bir tabloda canlı və gözəl rənglərlə neheng bir əjdaha və ya zəherli əfi bir ilan təsvir edilmişsə, o tablo bizim də nezərimizi cəlb edər, ona tamaşa edərik; sənətin sırrı belədir; həyatda bize qorxunc və dəhşətli görünən şeylər sənətkarın firçasında deyisir, gözəlləşir!"¹

Deməli, Aristotelin söylədiyi fikirlərdə müüm bir həqiqət vardır və bu fikirlərin bir çox dühaların diqqətini özüne cəlb etməsi heç de tesadüfi deyil.

Aristotel zövqü oxşarlıq sayesindəki tanıma ilə, tanınmanın ise idrak problemi ilə bağlıdır. Tecəssümüñü tanıdığımız şey orijinalinə bedii cəhətdən nə dərəcə oxşar olarsa zövqün dərəcesi da o qədər artıq olar. Həyatda ikrəh doğuran şeylərin sənət əsərindəki təsvirindən aldığımız zövq isə, öz növbəsində, ona görə mümkün olur ki, onun əsasında insanların idrak marağı dayanır və biz müeyyən bir şeye baxanda, ona tamaşa edəndə öyrənə və mühakime yürüdə bilirik ki, fərdi olan şey nə deyən şeydir. Məsələn, filan-filan şeydir. Aristoteli görə, eks edilən şeyi biz əvveller hətta görməmiş olsaq belə, bundan müeyyən zövq ala bilərik. Bu halda zövq, təqlid obyektiini tanımağımız üzündən deyil, eksin, rəsimin ümumi ruhundan – onun naxış və boyalarından alınan təsəssüratdan yaranır.

Təsviri sənətde "sənət-sənət üçündür" nəzəriyyəsinin, müxtəlif ultra-modernist cəreyanların tərəfdarları bəzən Aristoteli ümumi kontekstdən ayırdıqları məhz bu deyilen fikrinə "istinad"dır ki, guya sənətin əsil qayası və qiyameti, zövqün yeganə qaynağı olan real ələmin həqiqi məzmununu yox, müeyyən formal kombinasiyaları, rəng və boyaların əlaqəsini aks etdirməsindədir.

Bələ fikirlərin tərəfdarları unudurlar ki, rənglerin özündə alınan zövqler o zaman lazımı təsir dərəcəsinə malik olur ki, bizim dərk edib-etməməyimizdən asılı olmayıaraq, onların əsasında real həyatı məzmun dayansın.

¹ Bualo. Poeziya sənəti. Tərcüməsi və izahları Əkber Ağayevindir. Azərnəşr, Bakı, 1969, səh.45.

Aristotel, istisnasız olaraq, sənətin bütün növlərinin təmelində təqlidin dayandığını göstərir: "Epic və fəci poeziya, həmçinin komediya və difirambik poeziya, avletika və kifaristikannın böyük bir qismi – bütün bunlar hamısı, ümumiyyətlə desək, təqolidi sənətlərdir. Bu sənətlər bir-birindən üç cəhətdən: ya təqlidin nə ilə olduğuna, ya neyin təqlid olduğuna, ya da təqlidin necə olduğuna görə fərqlənir ki, bu da həmisi cyni cür olmur" ("Poetika", 1-ci fəsil).

Estetik fikir tarixində Aristotelin mühüm xidmətlərindən biri, təqlidin başlıca əlamətlərdən çıxaraq, ince sənətin növleri və janrlarının təsnifatını verməsidir. Bu əlamətlər isə, göstərildiyi kimi, üçdür. Təqlidin nə ilə olması – onun əsas, başlıca vasitesinə işaretdir ki, burada da Aristotel təqlidin əməle getirən materialı nəzərdə tutur. Məsələn, Aristoteli görə, təqlid hem ayrı-ayrılıqda, hem birlikdə – ritm, söz və harmoniyanın köməyi ilə ola bilər. Belə ki, musiqinin əsas təqlid elementini təşkil eden harmoniya və ritmdir; bəzi rəqs növlərində isə harmoniyasız yalnız ritmin vasitesilə müeyyən xarakterləri, mənəvi halları və hərəkətləri canlandırmak mümkündür.

Şeirdə (məsələn, difirambik poeziya, faciə və komediyada) əger ritm, melodiya və vezndən istifadə olunursa, təsviri sənətde müxtəlif formalardan, boyalarдан istifadə olunur.

İnsanın əsil cismani heykelini, Aristotelin istilahı ilə desək, formanın köməyi ilə yaratmaq olar, bedii sözün köməyi ilə yox. Poetik sözün köməyi ilə isə belə bir heykəli məcazi mənada, yalnız xəyalda yaratmaq mümkündür. Musiqinin materialı söz ola bilməz, heykəltəraşlığın materialı boyə və ya melodiya ola bilməz. Deməli, her sənət sahəsi öz müvafiq materialına, daha doğrusu, təqlid vasitesinə malikdir. Sənətin müxtəlif növlərinin fərqlənməsini şərtləndiren amillərden biri ələ budur.

Lakin təqlidin həmin əlaməti, sənət növlərinin müxtəlifliyini şərtləndirən yeganə amil deyil. Daha doğrusu, o özlüyündə zəruri olsa da, təsklikdə sənət əsərinin meydana çıxmamasını müeyyən etmir. Bunu müeyyən edən təqlidin daxili mahiyyətinin xarakteri, bedii məzmunudur. Müeyyən bir əsər nəzəm ilə də yazıla bilər, nəşrlə də, qafiyəli də, qafiyəsiz də. Məzmunun özü poetik olmadığı halda, nəzmle yazılın bir əsərə, eslinde, sənət əsəri demək olmaz, halbuki nəşrlə yazılılığına baxmayaq, müeyyən bedii məzmunla malik her bir əsəri poetik əsər adlandırmaq lazımdır.

Sənətin şəkillərini bir-birindən ayıran digər əlamət "neyin təqlid olması"dır. Aristoteli görə, təqlidin diqqət mərkəzində, başlıca olaraq insan dayandığını göredir ki, təqlid, mahiyyətə, insanların daxili ələmi, əxlaqi, eməllerindən ibarət olmalıdır. Bu nəzərdən etik cəhətin təqliidi müxtəlif şəkillərde və dəreclərde sənətin bütün sahələrinə şəmildir. Mənəvi ehtizazları, amal və eməlləri, məsələn, rəqs vasitesilə də, rəsmi də eks və ifadə etmək müm-

kündür. Lakin müsiqi və poeziyada məhz bu xüsusiyyətlərin təqlididir, rəqse və digər sənət sahələrinə nisbətən, daha üstün yer tutur.

Aristotel, təqlidin ikinci başlıca əlaməti ("nəyin təqlid olunması" problemi) ilə əlaqədar, daha çox faciə və komediyanın fərqləndirici xüsusiyyətləri üzərində dayanır.

Filosofun fikrincə, poeziyada təqlidin temelində mücərrəd insan yox, gözəl, miyana və pis əməl və xarakter sahibi olan konkret adamlar dayanır və buna görə de poeziya sənəti belə adamların müvafiq xarakter və emellerini təqlid etməlidir. İnsanlar isə əsasən iki cür olurlar; gözəl və eybecer, fezil və yaramaz. İnsanların bu iki başlıca xüsusiyyəti isə məhz poeziyanın iki başlıca sahəsinin – faciə ile komediyanın təqlid hədəfini təşkil edir. Faciə bizzən yüksəkdə dayanan, bizzən yaxşı, gözəl, ülvi adamların təqlidli olduğu halda, komediya – bizzən aşağı, pis adamların təqlididir.

Aristotel təqlidin üçüncü əlamətindən danışarken belə bir cəhətə diqqət yetirir ki, eyni şeyi eyni şeyle müxtəlif şəkillərdə təqlid etmək olar. Məhiyyət etibarile bu təqlidin "necəliyi" məsələsidir. Aristotel təqlidin üsulunu, daha doğrusu, təqlid tərzlerinin müxtəlifiyini bədii yaradıcılığın, sənətin müxtəlif növlərini şərtləndirən mühüm əlamətlərdən biri hesab edir. O, poetik yaradıcılıq sahəsində məhz üç təqlid tərzinin mövcud olduğunu göstərir: özündən kənar hadisələri hekaya edərək təqlid etmək olar, məsələn, Homer kimi; təqlid edən, öz simasını dəyişməyərək, özlüyündə qalıb, təqlid edir; ya da təsvir etdiklərini hərəkətde ve fəaliyyətdə verir.

Birinci halda Aristotel, şairin öz subyektiv hiss-heyecanlarına qapılmadan, hadisələrin obyektiv gedişinə müdaxilə etmədən, onların soyuqqanlı şəkilde təsvire alınmasını nəzərdə tutur ki, bu da, ədəbi janr kimi, eposun xarakter cəhətini təşkil edir. İkinci halda, o, şairin daxili yaşantılarını və heyecanlarının ifadəsini nəzərdə tutur ki, bu da, ədəbi janr kimi lirikanın xarakter cəhətini təşkil edir. Üçüncü halda isə, Aristotel, hadisələrin gözümüz qarşısında bilavasitə hərəkətde açılıb göstərilmesini əsas götürür ki, bu da dramın xarakter cəhətini təşkil edir. Beleliklə, Aristotel təqlidin müxtəlif tərzlərinə görə bədii yaradıcılığın üç əsas -- epos, lirika, dram növünü bir-birinden fərqləndirir.

Aristotel elə buradaca sənətin növləri və janrlarının təqlidin əlamətlərinə görə nece ayrıldıqlarını əyani şəkildə sübut etmek üçün Sofokl, Homer və Aristofan yaradıcılığına müraciət edir. Təqlidin müəyyən əlamətinə görə, əgər, Sofokl Homer ilə eyniyyət təşkil edirse, digər əlamətinə görə, Aristofanla eyniyyət təşkil edir. Onun hərfən fikirləri beledir, məsələn, Homer da, Sofokl da leyqətli adamları təqlid edirlər. Deməli, onlar təqlidin hədəfinə (yeni, nəyi təqlid etmələrinə) görə bir-birindən fərqlənmirlər. O biri tərefdən, Sofokl da, Homer de əserlerini metrle yazmışlar. Deməli, onlar təqlidin

vasitələrinə görə de bir-birindən fərqlənmirlər. Sofokl ilə Homeri ayıran cəhət budur ki, Sofokl – dram, Homer isə dastan ustasıdır. Sofokl əhvalat və hadisələri hərəkətin bilavasitə özünü göstərmək yolu ilə, Homer isə bədii həkayet yolu ilə təqlid edir. Buradan da onlar etdikləri təqlidin tərzinə görə fərqlənlərlər. Onlar təqlidin "nə ilə" olduğunu görə eyniyyət təşkil edirlər. Zira ikisi de şeirlə yazar, təqlidin "necəliyi"ne görə isə ayrırlırlar. Buna görə de biri dastannevəs, digeri dramnevəs – ragik adlanır. Aristotel Sofokl ilə Aristofanı müqayisə edərək göstərir ki, onlar ikisi de dramaturqdurlar, çünkü ikisi de adamları hərəkətdə, özü de dramatik hal-hərəkətdə göstərirlər. Bəs onları fərqləndirən nədir? Sofokl – faciənevəs, Aristofan – komediyanevəsdir. Sofokl əsərlərini şeirlə, Aristofan isə – nəsrle yazmışdır. Odur ki, Sofokl bir cəhətdən (hər ikisi əsərlərini şeirlə yazdıqlarına görə) Homerla, o biri cəhətdən (ikisi de dram sahəsində çalışdığını görə) Aristofanla yaradıcılıq "qohumluğuna" malikdir.

Aristotel poetik təqlidin səciyyəsindən danışarkən, bizim indi başa düşdüyümüz mənada şeir yaradıcılığından deyil, sözün geniş mənasında bədii yaradıcılıqlıdan bəhs edir, əsərin şeir və ya nəsrle yazılmışından asılı olmayaraq, bədii məzmunun məhiyyətindən çıxaraq fikir söyləyir. Bu cəhətdən, onun nəzərində, ədəbiyyat üçün tarixi məzmunu şeirlə yazmaqdansa, tarixin bədii məzmununu nəsrle yazmaq üstündür. Aristotelin tarixlə poeziyanın spesifik fərqləri haqqındaki fikirləri bu nöqtəyi-nezərdən indi de öz əhəmiyyətini itirməmişdir. O, hətta, əksinə, bəzi müstəsnalar olmaq şətirlə, həmin spesifikasiyyi daha dərindən anlamağa kömək edə biler.

Bəzən nəzəri ədəbiyyatda sənətin spesifikasi barədə belə tələsik formula edilən fikirlərə təsadüf etmək mümkündür ki, bədii təfəkkürün spesifikasiyyini təşkil edən onun "obrazlılığıdır", sənətdə "fərdiliyə", fərdi faktların təsvirinə əməl edilməsidir və s. Axı elmi təfəkkür özü de obraklı təfəkkürdür. O biri tərefdən, tarix də fərdi, xüsusi hadisələrdən, faktlardan bəhs edir. Bu cəhətdən poeziya tarixdən hətta daha "ümmümidir". Aristotel isə açıq yazar ki, "poeziya daha ümmümiden, tarix fərdidən bəhs edir", hətta "poeziya tarixdən daha ciddi, daha fəlsəfidir". Bəs bədii təfəkkür, sənətin spesifikasiyyini "obrazlılığı", "fərdiliyin", "konkretiliyin" təşkil etməsi haqqındaki fikirlər harada qaldı? Bədii təfəkkür, ədəbiyyatın spesifikasiyyini "obrazlılığı" və ya "fərdilik" və konkretiliyin" təşkil etməsi haqqındaki fikir, şübhəsiz ki, tam deyil, bir təreflidir, yarımcıq və nəhayət, müəyyən mənada yanlışdır.

Bədii və ya elmi təfəkkürdən söhbət gedərkən hansı obraklılıqdan, hansı fərdilikdən və konkretilikdən, hansı ümmümidən söhbət getdiyini nəzərdə tutmaq lazımdır. Aristotelin xidmətlərindən biri də, bəzi başqa məsələlərlə yanaşı, məhz bu məsəlenin də mahiyyətini sezə bilməsidir.

Aristotelin "Poetika"da ve diğer eserlerinde bedii yaradıcılığa tətbiqen nəzərdə tutduğu ümumi, elmə tətbiqən nəzərdə tutulan ümumidən fərqlidir. Onun bedii yaradıcılıq sahəsində qəbul etdiyi ferdilik tarix sahəsində qəbul etdiyi fərdi və xüsusi deyil. "Poeziya ümumiliyi – müəyyən xarakterə malik adamlara ixtiyari adlar vermekle, onların ehtimal və ya zərurətə görə ne danışmalı və ya ne etməli olmalarını göstərməklə nail olur. Xüsusi işə, məsələn, Alkviadın ne elemesi və onun başına ne kimi ehvalatların gelmesidir" ("Poetika", 9-cu fəsil).

Deməli, əgər tarixçi, Alkviadın bir şəxsiyyət olmaq etibarilə, həyatda həqiqətən ne etməsindən, onun başına ne kimi ehvalatların gelməsindən bəhs edirsə, şair müəyyən şəxsin simasında müəyyən insanı xarakterin ehtimal və zərurət qanunları üzrə ne şekilde, hansı eməllərdə təzahür etdiyini, edə bileyəcəyini, daha artıq dərəcədə insanın zənn edilən eməllərini və hərəkətlərini təsvir edir.

Tarix – xüsusi və tek bir dəfə olub keçmiş ehvalatın, poeziya isə – daha ümumi ehvalat və hadisələrin qələmə alınmasıdır. Professor Asmusun qeyd etdiyi kimi, ədəbiyyatda ehtimal edilen ona görə üstündür ki, özünün alternativliyinə görə birçə dəfə olub-keçəndən daha universaldır və genişdir. Bir dəfə olub-keçən şey və ehvalat isə, ele bir dəfəliyinə görə də mehduddur.

Aristotel, əlbəttə, daha çox öz dövründəki tarixin xüsusiyyətlərindən çıxış ederek göstərir ki, müəyyən ehvalat və hadisələri əksərən təhlilsiz təsvir etməkle, mühümü qeyri-mühümən, mahiyyəti təsadüfdən ayırmayan, onları daxilən rabitəsiz şəkildə yalnız xronologiyaya əsasən təsvir edən tarixdən fərqli olaraq, poeziya insan həyatını ümumi zirvədən seyr etməkle təcəssüm edir, onu daxili məntiqi əlaqədə götürür, həyatda başlıca xarakter şəyələrin təsvirini yaradır.

Şübhəsiz ki, Aristotel bütün bunları göstərməklə yanaşı, tarixi hadise və onun məzmunu ilə poeziya və poeziyanın predmeti arasında mütləq menada keçilməz sedd çekmek istəmemiş və bəlsə bir fikir onun ağlına da gəlməmişdir.

Odur ki, Aristotelin "Şair də, rəssam və ya başqa sənətkar kimi, təqlidçi olduğundan, təqlid zamanı mütləq üç yoluñ biri ilə getməlidir. Şair – şeyleri olmuş və olan kimi, ya onların haqqında düşünülen və danışılan kimi, ya da ki, olması lazımlı gelen şəkildə verməlidir" fikrine geniş baxmaq lazımdır.

Bəzi hallarda filosofun bu fikirlərini qiymətləndirərkən bəlsə güman edirlər ki, bu tələb Aristoteli həyata naturalist münasibətdə (?) onu müsbət cəhətdən idealize etmek, mənfi cəhətdən isə təqnid etmek üsullarına qədər getirib çıxarıır. Burada bir cəhət unudulur ki, Aristotel "şeyləri olmuş və olan kimi təsvir etmək" və gerçəkliyə sədəqət üsulundan danışarkən heç də naturalist təsviri nəzərdə tutmur. Aristotelin məntiqinə görə, bəlsə bir üsul faciə

səirlerinin də istifadə etdikləri əsas üsullardan biri ola bilər. Aristotel açıq deyir ki, şairi əger düzgün təsvir etməkdə təqsirləndirirlerse, buna bəle cavab vermək olar ki, bəlkə bəle təsvir etmək lazımlı imiş, hətta Sofokl demişdir ki, o, insanların olmasını zəruri bildiyi kimi verirse, Evripid onları heqiqətde olduğu kimi təsvir edir.

Aristotel şairə geniş serbestlik verir, bedii ümumileşdirme prosesində rəngarəng yollardan istifadə etməyin mümkənləyünü göstərir. Lakin sənətkarın sərbəstliyi bedii yaradıcılığın qanunları daxilində olmalıdır. Bu qanunlar isə başqa sahələrin qanunlarından fərqli qanunlardır. Bu qanunlar sənətkarın öz bedii qayesine nail olmaq namən buraxılan səhvərə bəlsə sənət eserində bəraət qazandırıra bilər.

Aristotele görə, bedii ümumileşdirme prosesində adəten, iki cür səhv mümkündür: birinci növ səhv, bilavasitə sənətin mahiyyətinə aid olduğundan – mühüm, ikincisi isə – təsadüfi səciyyə daşıya bilər. Əgər şair poeziyanın imkanları daxilində təsviri mümkün olmayan şəyələrin təcəssümüne çalışarsa, bu, birinci növ səhvi daxildir. Bəlsə səhvi yol verilməsinə bəraət qazandırımaq olmaz. Lakin, əgər şair (her hansı bir şeyin mahiyyətini) düzgün müəyyən edə bilmeyərək, məsələn, atı sağ ayaqlarının ikisini de yuxarı qaldırdığı vəziyyətdə təsvir və ya professional sənət sahələrinin qanunları ilə əlaqədar bir nöqsana, xülasə – ümumiyyətli, mümkün olmayan bir şeyin təsvirinə yol verirse, bu – poeziyanın mahiyyətinə aid olan səhv deyildir. Bəlsə səhvərə yol verən sənətkarın ne dərəcədə haqlı olub-olmadığını konkret olaraq müzakirə etmək lazımdır. Əgər şair ola bilməyəcək şəyələri təsvir etməkle səhvə yol verir, lakin bu səhv sayesində öz qayəsinə, öz məqsədini daha yaxşı nail olursa, buna bəraət qazandırmaq lazımdır, zira şair bu yolla esərinin müxtəlif hissələrinin heyranediciliyi sayesində onun təsir qüvvəsini artırır ("Poetika", 25-ci fəsil).

Mövcud qəbildən olan səhvərə yalnız bir halda – sənətkarın ifadə etmək istədiyi qayəye – həmin səhvi buraxmadan da nail olmaq mümkün olduğu halda bəraət qazandırmaq olmaz.

Deməli, Aristotel bu məsələni də mücerref şəkildə deyil, sənət esərinin həyatlılığı, canlılığı və təsirliliyi məsələsinə tabe, onunla üzvi şəkildə bağlı məsələ kimi həll edir. Aristotelin nəzərində, müasir istihlahla desək, "həyat həqiqəti" probleminə münasibet mücerref deyil, konkret normativ münasibətdir. Bu münasibət, sənətkarın qayesindən, subyektiv qabiliyyətindən, onun məşğul olduğu sənət sahəsinin xarakterindən asılı olaraq, müxtəlif şəkillərdə təzahür edə bilər.

Aristotelin bütün "Poetika" boyu diqqət mərkəzində dayanan ən başlıca məsəlesi faciə problemidir. Onun faciə haqqındaki fikirləri genişdir: buraya faciənin mənşəyi və inkişafı, predmeti və şəkilləri, tərkib hissəlerinin xarak-

teristikası ve həcmi, eposla ümumi, fərqləndirici cəhətlerinin təhlili, fəci "təmizlənmə" ("katarsis") haqqında fikirləri və s. daxildir.

Aristotel faciye bele terif verir: facie – ciddi ve bitmiş müeyyen həcmə malik hərəkəti nağlıetmə yolu ilə deyil, hərəketin özü vasitesilə, onun ayrı-ayrı hissələrinde müxtəlif cür bezenmiş dille təqlid etməkdir ki, mərhəmet və qorxu hissi sayesində həmin hissələrin və onlara bənzər ehtirasların təmizlənməsinə kömək edir.

Aristotelin tərifindən aydın olur ki, facie, her şeyden evvel, ciddi hadisələrin təqlidindən ibarət olmalıdır, halbuki komedyada bele deyildir. Facie müvafiq həcmə malik olmalıdır, yəni elə həcmə malik olmalıdır ki, onun göstərildiyi vaxt erzində gözümüz qarşısında cərəyan eden əhvalatların mahiyətini, xəyalən ehətə və təsəvvür edə bilek, qəhremanın taleyində baş verən köklü təbəddülətin – xoşbəxtlikdən bedbəxtliyə və tərsinə dönlüşün mənasını qavraya bilek. Buna görə facie həcmə nə həddən artıq uzun, nə de qısa olmalıdır. Çünkü kiçik həcm daxilində lazımi fəci duyguları oyada bilecek hadisələrin ehətəsi qeyri-mümkündür. Facie həddən artıq uzun da ola bilmez. Çox uzun facie hadisələrinin qeyri-yığcamlığı üzündən, adamı yorar və neticədə öz təsirini göstərməz.

Facie, həcm etibarile, dastandan fərqlənməlidir ("Poetika", 26-ci fəsil). Şübəsiz ki, Aristotel neinkin faciənin, o cümlədən sənətin digər janrları və növlərinin də həcmi müeyyen edərək yuman estetikasında kök salan (Aristotelin daha da inkişaf etdirdiyi) "gözəllik endəzədədir" fikrindən çıxış etmişdir.

Facie, eyni zamanda, bitkin bir hadisənin ifadesi olmalıdır. Aristotel, poeziyanın digər sahələrdən fərqli olaraq, faciənin məhz özünməxsus müeyyen, yəni əlvən bəzəkli dile malik olduğunu göstərir. O, facie dilinin müeyyənliliyi dedikdə, musiqi və nəğmenin müşayiəti ilə ifadə edilən ritmik danışığı nəzərdə tutur ki, bütün bu vasitələrdən da facie əserinin müxtəlif hissələrində, müxtəlif tenasüb və münasibətlərle istifadə edilir.

Faciənin tərfində, onun en mühüm spesifik xüsusiyyətlərindən biri kimi, canlı hərəket və hadisənin təqliidi olmasına da işarə olunur. Aristotel forma cəhətdən dastandan fərqləndirdiyi faciəni hərəketin elə təqliidi adlandırrır ki, o, hekayə yolu ilə deyil, hərəketin özünün əyani göstərilməsindən yaranan qorxu və mərhəmet hissələrinin köməyi ilə insanın həmin və uyğun ehtiraslardan təmizlənməsinə kömək etsin.

Lessinq çox yaxşı göstərir ki, Aristotelin nəzərində, mərhəmet və can yanğısının yaranması üçün insanın başına əvvəller onun yaşamadığı bedbəxtliklərin gəlməsi tələb olunur. Belə ki, biz başqasının mövcud məqamda diiçər olduğu bedbəxtlikləri yaşadığımız qədər heç de çoxdan olub-keçmiş və ya hələ uzaq gelecekdə baş verəcək bedbəxtliklərə ya yanmaz, ya da o qədər yana bilmerik; buna görədir ki, hərəketin elə şəklinin təsviri lazımdır ki, tələb

olunan mərhəmet və can yanğısı hissini doğura bilsin, bu da hekayə yolu ilə deyil, məhz bilavasitə hələ yaşanılmayan bedbəxtliklərin təsvirini verən bilen dramatik formanın köməyi ilə mümkündür.

Aristotel faciənin tərkib hissələrinin necəliyini de təhlil etmişdir. Onun fikrincə, facie tərkibcə altı hissədən ibarətdir: dekorativ bəzək və ya görkəm; fabula; xarakterlər; musiqi kompozisiyası; bədii söz və fikir. Bu hissələr içərisində ise en mühüm və əsas yeri fabula tutur. Fabula, Aristotelə görə, müxtəlif hadisələrin rabitəliyi, onların bütöv bir hərəkət halında təqlididir. Fabula haradan geldi başlayıb, harada geldi bite bilmez. Onun başlangıcı, ortası, sonu olmalıdır. Sonda hadisə qurtarmalı, bütün mühəmməliklər aydınlaşdırılmalıdır. Fabula hərəket vəhdəti qanununa tabedir. Bu qanuna görə, bütün hadisələr elə vahid və bitkin, tam hərəketin ətrafında çamlaşmeli, onunla sıx rabitəde olmalıdır ki, həmin hadisələrdən beri aradan çıxarılan zaman əsərin də bütövlüyüne ciddi xələl gəlsin, ziyan dəysin. Hadisələrin mecmusunda fabula ona görə mühüm və əsasdır ki, facie, ümumiyyətə, insanları deyil, onların hərəketlərini, əməllərini və həyatlarını, xoşbəxtliklərini və bedbəxtliklərini təqlid edir; xoşbəxtlik və bedbəxtlik isə özünü hərəkətdə göstərir ("Poetika", 6-ci fəsil).

Dramaturq insanı bilavasitə işdə, əməldə göstərməkə, onun xarakter və xasiyyətlərini də bu yolla açmaq əvəzinə, hərəkətin təsvirini unudub, yalnız xarakter və xasiyyəti açmağa fikir verərə, onun əsəri öz qayesine nail ola bilmez. Şairler hərəkət adamlarını onların xarakterini təsvir etmək namına göstərmirlər, onlar bu hərəkəti göstərdiklərinə görə xarakterləri də ehətə edirlər. Şəxsiyyət, həttia, xaraktersiz də ola biler, belə halda onu elə xaraktersiz də göstərmək lazımdır. Rəngkarlıqda rəsmi rolü necədirse, faciədə də fabulanın rolü eledir.

Aristotel hərəkəti ön plana çəkməklə, faciədə xarakteri ifadə etməyi inkar etmir. O, hadisələrin inkişafından kənardə, yalnız söz vasitesilə xarakterin təsvirini əsas məqsədə çevirməyin əleyhinə çıxır. Bu isə, öz növbəsində, heç də o demək deyildir ki, söz faciədə xarakteri ifadə etməyə kömək etməməlidir. Bu o deməkdir ki, xarakterin necəliyi başlıca olaraq hərəkətdən, insanın davranışından anlaşılmalıdır.

Biz isə burada axıncı bir məsələ üzərində dayanaq ki, bu Aristotelin katarsis (temizləmə) məfhumu altında nəyi nəzərdə tutması məsəlesi idir. Həmin məsələ haqqında indiyə qədər geniş ədəbiyyat yaranmış və uzun mübahisələr getmişdir. Bu mübahisələri dörd istiqamətdə qruplaşdırmaq olar; birinci istiqamətin nümayəndələri problemi – etik; ikincilər etik-estetik; üçüncülər – tibbi; dördüncülər isə – dini nöqtəyi-nəzərdən izah edirlər.

Etik nezəriyyənin nümayəndələrinə Vinçenso Maci, Lessinq və Ordinski daxildirlər. Maci özünün 1550-ci ilde çıxan "İzahlar"ında yazdı ki, Aristot-

telin faciye verdiyi terifde “bu affektlərdən” təmizlənmə haqqında sözlerini “uyğun” affektlərdən təmizlənmə kimi anlamaq lazımdır və buna görə də, deməli, faciənin qayəsi qorxu və mərhəmətə uyğun qəzəb, tamahkarlıq, mənəsəb-pərestlik, nifret və s. ehtiraslarının təmizlənməsi mənasında anlaşılmağdır. Başqa sözlə, Maci Aristotelin faciye əxlaqi baxımdan yanaşdığını, sənətin isə əxlaqi qayə daşıdığını göstərir.

Aristotelin “Poetika”sı ile elaqədar faciənin əxlaqi qayəsi haqqındaki nəzəriyyəni daha mükəmməl şəkildə esaslandırmağa çalışan Lessing olmuşdur. Lessinqə görə, Aristotel “katarsis” dedikdə, bezilərinin düşündüyü kimi, mərhəmət ehtirasının hər cür ehtirasları deyil, qorxu və mərhəmətin bilavasitə özüünü və onlara uyğun ehtirasların təmizlənməsini nəzərdə tutur. Qorxu dedikdə isə, nəinki qarşidakı felaketin doğura bileyəyi zəhmli hissələri, eyni zamanda, digər müvafiq duyğuları, məsələn, baş verməkdə olan və ya olub-keçən felaket və bədbəxtlik üzündən yaranan qəm, hüzün kimi əzablı duyğuları nəzərdə tutmaq lazımdır. Qorxu və mərhəmət ehtiraslarını məhz bəzə bir tam həcmə malik qorxu və mərhəməti doğuran facia təmizləyə biler. Əlbette, Lessing onu da gösterir ki, faciədə öyüdülü şeylərə de təsadüf etmek olar ki, bunlar başqa ehtirasların da təmizlənməsinə kömək edə biler, lakin bu, faciənin əsas məqsədini və qayesini təşkil etmir. Bu onun poemə və komediya kimi sahələrlə ünumi olan cəhətidir. Feci mərhəmət nəinki ifrat mərhəmət duyğusuna malik adamların, eyni zamanda, bu duyğunu son dərəcə zəif yaşıyan adamların da təmizlənməsidir. Feci qorxu nəinki heç bir felaket və bədbəxtlikdən qorxmayanların, eyni zamanda hər cür, hətta ən uzaq, ən ağlabatlı məhdudluklardan belə narahat olan adamların qələbə təmizlənməsidir.

Feci eserə müəyyən qəhrəmanın iztirablarının təsvirinə baxan tamaşaçının qəlbində müztəribə qarşı bir rəhm və mərhəmət yaranır ki, bu da qorxu hissine keçir. Bu zaman tamaşaçı düşünür ki, “mən də bu güne düşə bilerəm” və “filan-filan eməllərdən saqınmalıyam”.

Ifrat dərəcə heç nədən qorxmayan adamların düşə bileyəyi feci vəziyyətləri uyğun sehnələrdə canlandırmaqla, faciə belələrinin qəlbini qorxunun köməyiyle yumşaldır, “yuyur”, “temizleyir”sə, insanı iztirabların qanuna uyğunluğu və zəruriliyini göstərməklə, insanları felakəti sebirlə, yüksək mənəvi vüqarla qarşılımağa alışdırmaqla, həddən artıq qorxaq olanlara ürek-dərək verir, onları cəsərətləndirir, ülvi mənəvi amallara səsləyir və s.

Faciənin yaratdığı qorxu və mərhəmət insanı əxlaqi cəhətdən saflaşdırır, fezilətləndirir. Ordunski “Poetikaya” yazdığı şəhərlərində “katarsis”in etik-əxlaqi mənasını əsaslandıran Lessinqin bütün bu fikirlerine tərəfdar çıxır.

Bəzi alımlar “təmizləmeye” əxlaqi məna verən baxışlarla razılaşırlar. Bununla yanaşı, katarsisi başqa mövqelərdən şərh etməklə, onun əxlaqi məna-

sını təmam danmayanlar da vardır. Meselen, Belçika alımı P. Somville “Katarsis və Aristotel estetikası” (Brüssel, 1971) adlı eserində yazar: “Əlbette, Aristotel faci tamaşanın ve musiqi ladlarının təbiyəvi əhəmiyyətini “Poetika” və “Politika” eserlerinde qeyd edir, lakin o, katarsis anlayışını təbiyə anlayışına müncər etmir”.

Bolqar alımı Aleksandr Niçev isə “Aristoteldə faci təmizlənmənin sırları” adlı tədqiqatında (Sofiya, 1970) katarsisin əxlaqi və idrakı əhəmiyyətinə ayrıca nezer salır.

İkinci nəzəriyyə məşhur alman filosofu Zellerin adı ilə daha çox bağlıdır. Zeller “Yunan felsefə tarixi”ndə Aristotelin “təmizləmə” haqqındaki fikirlerini şərh edərək yazar: “İncəsənət affektləri şəxsi deyil, ümum bəşəri cəhətlərə müncər etmək, öz qanunlarına tabe etmək, müəyyən mənada onlara hakim olmaq, qüvvələrini mehdudlaşdırmaq yolu ilə saflaşdırır, sakitləşdirir. Məsələn, faci öz qəhrəmanlarının başına gələn əhvalatlar vasitəsilə bəşər təleyinin edəbi qanunlarının təcəssümünü göstərirse, musiqi coşan ehtirasları ritm və ahəngin köməyi ilə səngidib sakitləşdirir. Feci şairin vəzifəsi mərhəmət və qorxu hissələrini şiddetləndirmek yolu ilə təmizləməkdir. Gözümüz önündə canlanan bədbəxtliklər mərhəmət hissəmizin oyanmasına səbəb olduğu kimi müzteribə yaxınlığımızı anlamağımızda heyatımız üçün qorxu hissələrimizin oyanmasına bəis olur”.

Üçüncü nəzəriyyənin nümayəndəsi alman alımı Bernays isə “katarsis”i tibbi baxımdan izah etmişdir. Onun fikrincə, faciənin köməyi ilə qorxu və mərhəmət ehtiraslarından təmizlənmə teatr tamaşaçısının qəlbində yaranan müəyyən təbii reaksiyanın nəticəsində baş yerir. Tamaşada göstərilən duyğulara müvafiq, oxşar duyğular ilə teatra gelen admanın qəlbindəki mövcud hissəleri həyecana getirmeyin, onları gərgin bir möqəma qatdırmağın nəticəsi olmaq etibarilə bu reaksiya mərhəmət, qorxu kimi uyğun həyecanlı hissələrə şövqli adamların həmin hissələrini yuyur, durulur, göz yaşından yüngüləşmə zamanı olduğu kimi, insanda xüsusi bir yüngüləşmə və razılıq, rahatlıq hissi doğurur.

Bernays kimi Lenert de təmizlənməyə “tibbi”, “homopostik” məna verərək, ona affekti affektiv təmizləmək kimi baxır.

Haupt, Ronde və İvanov isə Aristotelin “katarsis” nəzəriyyəsinin mənasını dini nöqtəyi-nəzərdən izah etməyə çalışmışlar. Bu nəzəriyyənin tərəfdarlarına görə, Aristotel “təmizləmə” istihləmini dini misteriyalar dilinin lügət tərkibində götürmüş ki, bu da faciə ilə six rabitedə olan Dionis kultu ilə bağlıdır.

Dini-intellektual nəzəriyyənin nümayəndələrinin fikri, bir növ, Lukrepsi Karin “Şeylerin təbieti haqqında” əsərində təsvir olunan bir hissənin elmi-obrazlı izahı ilə həməhəngdir. Lukrepsi yazar ki, başqasının tufan zamanı dərəyada təhlükəsiz qərq olmasını seyr etmək doğrudan da adama xoşdur, ona görə

yox ki, özgesinin bedbextliyinə tamaşa eləmək, ümumiyyetlə, xoşdur. Ona görə ki, insanın özünü felaket və ya döyüş meydanından kenarda, tamam təhlükəsiz bir yerde olmasına hiss etməsinin özü xoş ve sevindiricidir.

Yuxudan ayılan bir adam, ağlı başına gəler-gelmez, röyadakı keşməkeşlərdən qurtardığına sevindiyi kimi faciəyə baxan adam da sevinir ki, o, qəhrəmanın düşmüş olduğu bedbextliyə düşmemiştir. Bu ona müəyyən menada, teselli verir və tamaşaçı özündə bir yüngüllük hiss edir. Bu isə, bir növ, bulanıq çay selinin cuşa gelib səngiməsindən sonra yaranan durulmaya bənzəyir ki, elə təmizlənmə də budur.

Şübhəsiz ki, bu nezəriyyələrin heresinin müəyyən üstünlükleri olsa da, ayrılıqla, onlardan heç biri "katarsis"in mənasını tam ifadə edə bilmir.

Aristotelin bu eserde toxunduğu bir sıra başqa məsələlər (faciənin və komediyanın mənşeyi və tarixi, onların təqlid obyekti və qayəkəri, qədim yunan faciəsinin quruluşu və xarakteristikası, fabulanın növleri və şəkilləri və s.) haqqında bu kitabın sonunda verilən xüsusi şərh və izahlarda da məlumat vardır.

Aslan Aslanov



Biz hem ümumiyyetle poetik sənətdən, hem də onun ayrı-ayrı növlərindən, bu növlərin hər birinin əhəmiyyətinin təqribən nəden ibarət olduğundan, həmçinin poetik əsərin yaxşı çıxması üçün fabulanın necə qurulmalı olduğundan bəhs edəcəyik; bundan əlavə, poetik əsərin neçə və hansı hissələrdən ibarət olduğundan, eləcə də həmin bu məsələye dəxli olan bütün digər şeylərdən danışacaqıq; söhbətinizə, işin mahiyyətinə uyğun olaraq, en əsas məsələdən başlayaqaq.

Epik və fəci poeziya, həmçinin komediya və difirambik poeziya, avletika və kifaristikanın böyük bir qismi – bütün bunlar hamısı, ümumiyyətlə desək, təqlidi sənətlərdir; bu sənətlər bir-birindən üç cəhətdən: ya təqlidin nə ilə olduğuna, ya neyin təqlid olunduğu, ya da təqlidin neçə olduğuna görə ferqlənir ki, bunlar da hamisə eyni cür olmur.

Şeyleri təcəssüm zamanı neçə ki, beziləri ustalıq sayəsində, baş-qaları vərdişlə, digerleri isə təbii istedadın sayəsində rənglerdə və formalarda bir çox cəhətleri təqlid edirlər, indicə adları çəkilən sənətlərin də hamısında belə olur. Burada da eynile təqlid, ya ayrı-ayrlılıqda və ya birlikdə ritm, söz və harmoniyanın köməyi ilə başa gelir: belə ki, harmoniyadan və ritmdən yalnız avletika, kifaristika və <həmin bu növdən olan> digər musiqi sənətlərində, məsələn, siringəçalma sənətində istifadə olunur; harmoniyasız, yalnız ritmin köməyi ilə təqlidən bezi rəqqaslar öz oyunlarında istifadə edirlər. Zira onlar, mehz ifadeli ritmik hərəkətlərin vasitəsilə xarakterleri, əhvali-ruhiyyələri, eməl və hərəkətləri təcəssüm etdirirlər; ister vəznsiz, istersə bir neçə behri bir-biri ilə birləşdirmək, yaxud onlardan her hansı birini işlətmək yolu ilə metrden istifadə edən söz sənətinin isə hələ indiye qədər müəyyən bir tərifi yoxdur. Axı biz nə Sofronun və Ksenarxın müməkinlərinə və Sokratın müükələmələrinə, nə də trimetrlər, elegik və başqa bu kimi şeirlər vasitəsilə təqlid edənlerin yaratdıqlarına eyni bir ümumi ad verə bilmərik; yalnız “yaratmaq” anlayışını metrilo bağlayan adamlar bezilərini eleqiyaçılar, digerlerini epiklər adlandırır və onları təqlidin mahiyyətinə görə deyil, ümumiyyətlə, metrə [veznə] görə şair məqamına qaldırırlar. Əgər tibb və ya fizikaya dair metrilo yazılmış hər hansı

bir risaləni nəşr etsələr, həmin adamlar onun müəllifini adətsən şair adlandırlılar, halbuki Homerlə Empedokl arasında əsərlərinin metriq [veznlə] yazılımasından başqa heç bir oxşarlıq yoxdur ve buna görə də birincini haqlı olaraq şair, ikincini isə şairdən daha çox fisioloq [təbiətçi] adlandırmaq ədalətlidir. Eynilə, əger biri, Xeromon "Kentavr"ı hər cür metrdən alınmış veznlərin [bəhrlərin] qarışığından ibarət olan rapsodiyanı yaratdığı kimi, bütün veznləri [bəhrləri] birləşdirərək müəyyən bir əsər nəşr etse, onda gerek <o da> şair adlansın. Bu barede deyilənlər kifayətdir.

Lakin bezi sənətlər də vardır ki, bütün bu deyilənlərin hamısından, yəni ritmdən də, vəzndən də, melodiyadan da istifadə edir; məsələn, difirambik poeziya, nomlar, tragediya və komediya beledir, bir-birindən isə onlar bununla fərqlənir ki, bir qismi bu vasitələrin hamısından birlikdə, digərləri isə onların hərəsindən özünün ayrı-ayrı hissələrində istifadə edir. Təqlidmənin *vasitələrinə* görə sənətlər arasında men bu fərqlərin olduğunu zənn edirəm.

Madam ki təqlidçilər hamısı hərəkət və fealiyyət [adamlarını] təqlid edir, bu adamlar isə mütləq ya yaxşı, ya da pis olurlar (zira xarakter, demek olar ki, həmişə bunlardan birinə meyl edir və xaraktercə insanlar ya qəbahətlərinə, ya xeyirxahlıqlarına görə seçilirlər), deməli, ya özümüzden yaxşılara, ya pislərinə, ya da ki, ele özümüz kimilərinə təqlid ələmək lazımlı gelir, necə ki, rəngkarlar məhz belə edirler: məsələn, Poliqont – yaxşı, Pavson – pis, Dionis – adı adamları təsvir etmişlər. Aydındır ki, yuxarıda göstərilən təqlid sahələrinin də her birində bu fərqlər olacaqdır və beleliklə də, təqlidin predmetindən asılı olaraq, onlar təqlidin başqa növünə deyil, məhz müəyyən növünə daxil olacaqdır: axı rəqsdə də, fleyta və kifara çalğısında da bu kimi fərqlər tezahür edə bilər; bu vəziyyət həm nəşr və həm də adı nəzmlə olan nitqə də aiddir: məsələn, Homer yaxşı, Kleofont – adı, parodiyanın ilk yaradıcısı fasoslu Hegemon və "Deliad" müəllifi Nikoxar isə pis adamların təsvirini vermişlər. Bu deyilənlər difiramblara və nomllara da şamildir; Arqant, yaxud Timofey və Filoksen "Kikloplar"da necə təqlid etmişlərə, bunlarda da o cür təqlid etmək olar. Eyni fərq facie ilə komediya arasında da mövcuddur: sonuncu indi mövcud olanlardan daha pis adamları, evvelincisi isə indi mövcud olanlardan daha yaxşı adamları təsvir etmeye çalışır.

Buna üçüncü bir fərq də əlavə olunur ki, o da deyilen halların hər birində təqlidin necə olmasından ibarətdir. Belə ki, təqlidin eyni bir növündə eyni bir şeyi də cürbəcür təqlid etmək olar, məsələn, necə ki, Homer eleyir, yəni, əhvalatı özündən kenar hadisələr kimi nağıl etmək-lə təqlid etmək olar; yaxud, məsələn, təqlid edən adam özlüyündə qalib, öz simasını dəyişmədən təqlid edə bilər, ya da ki, təsvir olunan bütün şəxsləri hərəket və fealiyyətdə göstərməklə təqlid etmək olar. Beləliklə, bütün mövcud təqlid növleri öz aralarında, ləp evvelcədən dediyimiz kimi, məhz təqlidin vasitesinə, <predmetinə> və tərzinə görə üç fərqli ayrılır, ele buna görə də bir cəhətdən Sofokl Homerlə eyniyyət təşkil edə bilər, çünki hər ikisi ləyaqətli adamları təsvir edir-lər, digər cəhətdən isə Aristofanla eyniyyət təşkil edə bilər, çünki onların ikisi də adamları hərəket və fealiyyətdə, həm də dramatik hərəket və fealiyyətdə göstərirler. Bu əsasa görə də həmin əsərlər, bəzilərinin iqrar etdikləri kimi, "dram" adlanır, çünki adamları hərəket və fealiyyətdə təsvir edir.

Həmin səbəbdən dorilər faciə və komediyanın mənşecə onlara mensub olduğunu iddia edirlər, komediyaya, yerli olduqlarına və onun guya demokratianın onlarda təşəkkülü zamanı yarandığına görə məqərahılar, Xionit və Maqnetdən xeyli əvvəl yaşayan şair Epixramın Siciliyadan çıxdığına görə isə siciliyalılar sahib çıxmaga çalışırlar, faciəyə isə Peloponnes dorilərinin bəzileri sahib çıxmaga çalışır və faciənin admının onlarla əlaqədar olduğunu buna sübut getirirlər, belə ki, özlərinin dediklərinə görə, şəhərtrafi qəsəbəcikləri onlar "komlar", aflatınlılar isə "demlər" adlandırlılar, beləliklə də, onlar deyirlər ki, komediyalıçılara verilən ad da *komadzeyn* [keflənmək] felindən deyildir, şəhər əhlinin qiymətləndirmədiyi səyyar [aktyorların] komları gəzib dolaşmalarından götürülmüşdür; eynilə, "hərəket etmek" ("fealiyyət-də olmaq") anlayışı dorilərdə *dran*, afinalılarda isə – *pratteyn* feli ilə ifadə olunur.

Beləliklə, təqliddə neçə və nə cür ferqlər olduğu barədə kifayət qədər danışıldı.

Zənn etmək olar ki, poeziya sənətinini ümumiyyətlə iki, hem də təbii sebəb doğurmusdur. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər heyvanlardan bununla fərqlənilər ki, təqlidə daha qabildirlər və ilk bilikləri də mehz onun sayesində elde edirlər; ikinci, təqlid və onun nəticəsi hamiya zövq verir. Həqiqətən, baş verən hadisələr də bunu sübut edir: həyatda bize iyrənc görünən şəyərin təsvirinə baxarken xoşumuz gəlir; məsələn, iyrənc heyvanlarının və meyitin təsviri. Bunun səbəbi isə ondadır ki, bilik qazanmaq nəinki filosoflar, eyni derecədə başqa adamlar üçün də olduqca xoşdur, yalnız bir fərqli ki, bu sonuncular bilikləri uzun zaman üçün eldə etmirlər. Mövcud şəkillərə [onlar] memnuniyyətlə baxırlar ki, çünki baxarkən öyrənə və düşüne bilirlər ki, təklikde [hansi şey] nedir, məsələn, bu – filandır. Əgər onlar, əvvəller rəsmidəki şeyləri görməmişlərse, şəkilde təsvir olunan təqlidin özündə yox, şəkin işlənməsindən, yaxud rəngdən, ya da bu qəbilden olan başqa bir sebəbdən zövq alacaqlar.

Təqlid də, harmoniya və ritm kimi, insan təbietinə xas olduğundan (metrlərin ise ritmlərin xüsusi növleri olduğu bəlli dir), hələ ən qədim zamanlardan həmin təbii qabiliyyətə malik olanlar onu tədriclə inkişaf etdirərək, improvisasiyadan [əsif] poeziyanı yaratmışlar.

Sonradan poeziya [şairlərin] şəxsi xarakter xüsusiyyətlərinə görə müəyyən müxtəlif şöbələre bölünməsdür: belə ki, daha ciddi şairlər gözel əməlləri, hem də özlərinə bənzər adamların əməllərini təcəssüm etməklə məşğul olmuş, daha yüngülli isə əvvəller gülməli neğmələr yazmaq yolu ilə yaramaz adamların əməllərini eks etdirmişlər, halbuki o biriləri [evvelincilər] himn və medhiyyə yaradıcılığı ilə məşğul olmuşlar. Homerə kimi biz heç kəsin belə bir poemasının adını çəkə bilmerik, halbuki, əslində, şairlər çox olmuşdur, bu isə yalnız Homerdən başlayaraq mümkün ola bilməsidir, onun "Margit"i və ona bənzər əsərlər buna misal ola bilər. Gülünc metr də mehz elə, gözlənilədiyi kimi, həmin əsərlərdə yaranmışdır; indiye kimi də ona yambik metr deyilir, çünki bir-birilərinə həmin metrlər gülmüşlər. Beləliklə, qədim şairlərin bəziləri qəhrəmanı şeir, bəziləri yamb yaradıcıları olmuşlar.

Homer ciddi poeziya növünün en büyük şairidir, çünkü o nəinki seri yaxşı qoşurdu, eyni zamanda dramatik təsvirlər yaradırdı, eləcə də komediyanın əsas formasını birinci dəfə o göstərmiş, laqqurtunu deyil, gülməlini dramatik cəhətdən işləyib mənalandırmışdır: buna görə də, "İliada" ve "Odisseya"nın faciəyə əlaqəsi necədirse, "Margit" in de komediyaya əlaqəsi elədir. Faciə və komediya meydana geləndə isə, poeziyanın bu və ya digər növünə təbii meyli olanlar yambla əser yazımadılar, komik yazılıclar oldular, epik əsər yazanların əvezində isə – faciə yazarlar yetişdi, çünkü poetik əsərlərin bu axırıncı formaları əvvəlincilərə görə daha menalıdır və daha çox hörmətə malikdir.

Burada, artıq faciənin [bütün] şəkillərinin ister öz-özlüyündə, ister teatra nisbetlə lazımi inkişaf səviyyesinə çatıbmadığını nəzərdən keçirməyin yeri deyildir. Lap başlangıçdan improvisasiya yolu ile yaranan faciə özü də, komediya da (birincisi, difiramb banilərinin, ikincisi isə, hələ də bir çox şəhərerdə işlənən fallik neğmə ustalarının yaradıcılığından nəşət edərək) özlerine aid xüsusiyyətləri tədricle inkişaf etdirmek yolu ilə yavaş-yavaş böyümiş və zenginləşmişdir. Xeyli dəyişikliklər məruz qaldıqdan sonra faciə özünün lazımı və mükəmmel şəklində gəlib çatmışdır. Aktyorlara gelincə, ilk dəfə Esxil onların sayını birden ikiyə qaldırmışdır; xorun partiyasını da o azaltmış, dialoqu ön plana çəkmışdır, üç aktyor və dekorasiyani isə ilk dəfə işlədən Sofokl olmuşdur. Sonra, mündəricəyə gelincə, cüzi miflərdən və gülməli ifadə vasitələrindən nəşət edən faciə, təbeddülət yolu ilə satirik tamaşaçıdan doğduğuna görə, artıq sonralar müəzzəm şöhrətinə çatmışdır; onun ölçüsü də tetrametrdən dönüb yambik [trimetr] olmuşdur: əvvəller isə tetrametrdən istifadə olunurdu, çünkü poetik əsərin özü satirik idi və daha çox rəqs xarakteri daşıyırırdı; amma elə ki, dialoq inkişaf elədi, təbiət özü ona münasib ölçü də verdi, belə ki, yamb ölçülərin hamisindən daha çox canlı danışq dilinə yaxın olanıdır. Bunu o da sübut eləyir ki, biz bir-birimizle söhbət əsnasında yambı daha çox və tez-tez, heksametri isə nadir hallarda, hem də adı danışq dili çərçivəsindən kenara çıxaraq işlədirik. Nəhayət, episodiyaların sayının artırılması və faciənin ayrı-ayrı hissələrinə bezək olan başqa cəhətlərə gelincə, biz elə bu deyilənlərlə kifayətlənirik, çünkü hər şeyi bütün təfərrüati ilə şərh elemək çox uzun çəkərdi.

5

Komediya, dediyimiz kimi, pis adamların eks etdirilməsidir, amma bunu da tam qəbahət menasında yox, o mənada başa düşmək lazımdır ki, gülməli özü də eybəcərliyin bir hissesidir: gülməli – heç kimə iztirab və zərər verməyən, hər hansı bir müeyyən sehv və çirkinlidir; misal üçü, uzağa getmək lazımdır deyil, elə komik maska özü bir növ eybəcər və çirkindir, ancaq iztirab ifadə etmir.

Faciədəki dəyişikliklər və bunun səbəbkarları, gördüyüümüz kimi, bize məlumdur, lakin komediyanın tarixi bize məlum deyil, çünkü əvvəldən ona fikir verən olmayıbdır: hətta komiklər xorunun özünü xeyli sonralar arxont verməyə başlamışdır, əvvəller o, hevəskarlardan düzəlliirdi. Komediyanın yaradıcılarının adları isə ilk dəfə komediya müeyyən bir formaya düşdüyü zamandan çəkilməyə başlanılmışdır. Komediya maskanı və proloqu kimin gətirdiyi, aktyorların sayını kimin artırığı və s. isə məlum deyildir. Fabulaları Epixram və Formiy tərtib etməyə başlamışlar; həmin şəkilde də [komediya] Siciliyadan ilk dəfə [Yunanistana] keçmiş, Afina komik şairlerindən isə birinci olaraq Kratet, yambik şeirdən el çəkib, dialoq və fabulaları ümumi şəkildə tərtib edib işləməyə başlamışdır.

Epik poeziya, yalnız özünün mühüm vəznini istisna edib saxla-maqla, ciddiliyin təqlidi sayılan faciənin ardınca getmişdir; o, faciədən, özünün sadə ölçüsünə, təhkiyəsinə görə seçilir, bundan əlavə, onlar həcm etibarilə de ferqliənlər: faciə cəhd edir ki, öz vaqfielerini, mümkün qədər bir günün ərzində yerləşdirsin və ya bu çərçivədən az kənara çıxsın, epos isə zamanca məhdud deyil və bununla da faciədən seçilir. Lakin, onu da deyek ki, ilk zamanlar elə faciələrde de epik poemaların kimi edilmişdir.

Qaldı, bunların tərkib hissələri, onlar [faciədə də, eposda da] qismən eynidir, qismən yalnız faciəyə məxsusdur. Buna görədir ki, faciənin yaxşılığı və ya pisliyindən baş çıxaran adam eyni ilə eposdan da baş çıxara bilər, zira epik poeziyada nə varsa, faciədə də vardır, lakin bu sonuncuda olanların hamısı epopeyaya daxil deyildir.

Hekzametlə təqlid sənətindən ve komedyadan biz sonralar danışacaqıq, indi isə faciə haqqında danışaq, bir azca əvvəl deyilenlərden onun mahiyyətinin tərifini çıxaraq.

Deməli, faciə ciddi ve bitmiş, müəyyən həcmə malik hərəkəti nağıllı etmə yolu ilə deyil, hərəketin özü vasitəsilə, onun ayrı-ayrı hissələrində müxtəlif cür bezenmiş dille təqlid etmekdir ki, mərhemət və qorxu hissi sayesində həmin hissələrin ve onlara bənzər ehtirasların təmizlənməsinə kömək edir. "Bəzəkli dil" men ona deyirəm ki, ritmi, harmoniyani, neğməni özündə ehtiva edir; onların faciənin ayrı-ayrı hissələri üzrə bölüşdürülməsi özünü bunda göstərir ki, bu hissələrin beziyi yalnız metrin vasitəsilə, bəziləri isə neğmə vasitəsilə icra olunur.

Madam ki, təqlid hərəketdə icra olunur, onda faciənin birinci zəruri hissesi dekorativ bəzek, sonra musiqi kompozisiyası və sözlə ifadə olmalıdır, çünki təqlid məhz onların yardımını ilə hüslərə gelir. Sözlə ifadə dedikdə, mən sözlerin bilavasitə daxili əlaqəsini, musiqi kompozisiyası dedikdə isə onun hamiya məlum menasını nəzərdə tuturam. Madam ki, sonra, faciə hərəkətin təqlididir, hərəkət isə müəyyən xarakterə və düşüncə tərzinə malik müəyyən cür adamlar tərəfindən edilir (hərəkətin müəyyən cür adlandırılması da elə bununla ayırd olunur), onda, deməli, buradan təbii olaraq hərəkəti doğuran iki sebəb meydana çıxır: fikir və xarakter. Bunların da sayesində adamlar ya müvəffəq olur, ya uğursuzluğa düşçər olurlar.

Fabula hərəkətin təqlid olunmasıdır. Fabula dedikdə men ehvalatların əlaqələnməsini, xarakterlər dedikdə iştirak edən şəxsləri nəyə görə müxtəlif cür adamlar adlandırdığımızı, fikir dedikdə isə danışanların müəyyən bir şeyi nə ilə sübuta yetirmələrini və ya sadəcə olaraq öz müləhizələrini söyləmələrini nəzərdə tuturam.

Bələliklə, hər bir faciəde altı hissənin olması zəruridir ki, buna əsasən de faciə özü müəyyən cür olur. Həmin hissələr bunlardır: Fabula, xarakterlər, fikir, səhnə şəraitı, sözlə ifadə və musiqi kompozisiyası. Bu hissələrdən təqlidin vasitələrinə – ikisi, üsuluna – biri, predmetine isə – üçü daxildir; bunlardan əlavə başqa hissələr yoxdur. Yeri gəlməş-

kən deyək ki, bu hissələrdən şairlərin az qismi deyil, hamısı istifadə edir; hər bir faciədə səhnə şəraitı, xarakter, fabula, sözlə ifadə, musiqi kompozisiyası, eyni zamanda fikir vardır.

Lakin burada en mühüm olan – baş veren vaqielerin tərkibidir, zira faciə insanların təqlidli deyil, hərəkət və həyatın, xoşbəxtliyin və bədbəxtliyin təqlididir, xoşbəxtlik və bədbəxtlik isə hərəkət sayesində meydana gelir. Faciənin də məqsədi müəyyən keyfiyyəti yox, müəyyən hərəkəti təsvir etmekdir; insanlar isə xarakter etibarilə müəyyən cür, hərəkət və emellerine görə isə – xoşbəxt, ya əksinə olurlar. Deməli, şairler hərəkət və fəaliyyət adamlarını ona görə göstərmirlər ki, onların xarakterlərinin təsvirini versinlər, əslində, bu hərəkətlərin sayesində onlar xarakterləri de əhatə edirlər; bələliklə, hərəkət və fabula faciənin məqsədidir, məqsəd isə her şeydən mühümdür. Bundan başqa, faciə hərəkət olmadan keçinə bilmez, xaraktersiz isə keçinə bilər. Məsələn, yeni facielerin çox hissəsi xarakterləri təsvir etmir və ümumiyyətə, şairlərin çoxu arasında nisbet rəssamlardan Zevksidin Poliqonta nisbəti kimidir: məhz Poliqont əla xarakter yaradıcısı olduğu halda, Zevksidin rəssamları heç bir xarakteri əks etdirmir.

Sonra, biri əger nə qədər dalbadal hikmətamız kəlamlar, gözəl ifadə və fikirlər yaradırsa belə, yənə bununla faciənin qayəsini təşkil edən şeye nail ola bilmez, halbuki bu məqsədə deyilenlərdən az istifadə edən, amma fabula və hərəkət əlaqəsinə malik olan faciə daha tez yete bilər. Eyni hal rəssamlıqda da baş verir: belə ki, əger biri tamam plansız olaraq en qəşəng rəngləri de işə salmış olsayıdı, yənə başqaşının sadəcə çəkdiyi təsvirdən alındığımız xoş təəssürati bize bağışlaya bilmezdi. Hələ, üstəlik, en mühüm olan, faciənin qəlbini və ruhu cəlb edib əle aldığı amil, fabulanın hissələri – peripetiler və tanımalarıdır. Bizim baxışımızın ədaletli olduğunu bu da təsdiq edir ki, yeni yazmağa başlayanlar əvvəller hərəkətin əlaqələndirilməsindən daha çox üslub və xarakterlərin təsviri sahəsində müvəffəq olurlar ki, bu da ilk şairlərin, demək olar ki, hamısında müşahidə olunur.

Bələliklə, fabula faciənin əsası və bir növ canıdır, xarakterlər isə ondan sonra gəlir, çünki faciə hərəkətin və əle buna görə də xüsusi hal-hərəkət adamlarının təqlid olunmasıdır. Faciənin üçüncü hissəsi fikirdir. Bu, işin mahiyyəti və şəraitə müvafiq olaraq danışmaq bacarığıdır ki, nitqdə buna siyaset və ritorikanın köməyi ilə nail olurlar; odur ki, qədim şairlər siyasetçi, indikilər isə natiqvari danışan adam-

ları göstermişler. Karakter isə odur ki, onda iradenin istiqaməti özünü gösterir; buna görə də, hər hansı müəyyən bir şəxsin neyi üstün tutub və ya nədən çəkindiyini aydın göstərməyən, <yaxud> danışanın neyi üstün tutduğu və ya nədən çəkindiyi haqqında heç bir şey demeyən nitq xarakteri eks etdirmir. Fikir isə odur ki, onun vasitesilə bir şeyin varlığı və ya yoxluğu sübut edilir, yaxud nə isə müəyyən bir şey söylənir. Danışqlara aid olan dördüncü hissə sözlə ifadədir, mətndir, bunu dedikdə, yuxarıda söylənən kimi, mən söz vasitesilə izahı nəzərdə tuturam ki, bu da həm veznli nitqdə, həm də veznsiz nitqdə – nəsrde eyni dərəcədə əhəmiyyətə malikdir. Qalan hissələrdən beşinciisi müşqidir ki, bu da bəzəklerin ən başlıcasıdır... Səhnə şəraiti isə, qəlbi oxşasa da, poeziya sənəti sahəsində tamam kenardadır və pocziyaya hər şeydən daha az dəxli var, çünkü faciə yarıssız və aktyorsuz da öz qüvvəsində qalır; həm də ki, dekorasiyaların işlənməsində şairlik sənətindən çox dekorçuluq sənətinin əhəmiyyəti vardır.

7

Bütün bu qaydaları müəyyən etdikdən sonra, indi də onu deyək ki, bəs hərəketlərin əlaqələndirilməsi necə olmalıdır, çünkü bu, faciədə birinci və en mühüm şərtidir. Biz müəyyən etdik ki, faciə bitmiş və bütöv, müəyyən həcmə malik hərəketin təqlididir, çünkü axı bir həcmi olmayan bütöv şeylər də mövcuddur. Bütöv odur ki, başlangıcı, ortası və sonu vardır. Başlangıç odur ki, o zərurətə görə özü başqasının dalınca gəlmir, eksinə, təbiətin qanunu üzrə, nə isə başqa bir şey ondan sonra mövcud olur və ya meydana gelir; son, eksinə, odur ki, o özü, zərurətə görə və ya adət üzrə, mütləq başqasının dalınca gəlir və ondan sonra heç ne olmur; orta isə odur ki, o həm özü başqasının dalınca gəlir, həm də onun dalınca başqası gəlir. Deməli, gərek yaxşı tərtib olılmış fabulalar hardangəldi başlayıb, hardangəldi qurtarmasın, göstərilən qaydalara əmel etsin.

Daha sonra, gözəllik, ister müəyyən bir canlıda və ya başqa şeydə, melum hissələrdən ibarətdirse, onda gərek bu hissələr nəinki müəyyən nizamda, həmçinin münasib həcmde olsun: gözəllik müəyyən həcm və nizamdadır, odur ki, həddən artıq kiçik varlıqlar gözəl ola bilməz, zira hissələnməz dərəcədə ani bir zaman erzində ona baxarken, gözü-müzə eriyib qarışır, eləcə də həddən artıq böyük varlıqlar da gözəl ola bilməz, çünkü onu birdən-birə görmək mümkün olmur, tamlığı və vəhdəti isə nəzərdən qaçırlar, tutalımları, məsələn, on min stadiy uzunluğunda heyvana baxarkən necə ola bilərsə, bu da elə. Deməli, necə ki, cansız və canlı cisimlər asan müşahide edilə bilən bir həcmə malik olmalıdır, fabulalar da elə uzunluğa malik olmalıdır ki, asanlıqla yadda qala bilsin. Fabulanın teatr yarışlarına və hissi qavrayışa görə müəyyənləşdirilməsinin poeziya sənətinə dəxli yoxdur: əgər yarışa yüz faciə təqdim edilərsə olsayıdı, onda bu yarışlar su saatı ilə keçirilərdi, necə ki, bəzi hallarda elə həqiqətən belə olur. Ölçü işin özünün mahiyəti ilə müəyyənləşdirilir və həmişə həcm etibarilə o faciə yaxşıdır ki, fabulasi tam aydınlaşdırıcı qədər genişlenmiş olsun, xülassə, sadəcə tərif verəcək olsaq, deyə bilerik: o həcm kafı hesab oluna bilər ki, onun daxilində, hadisələr ehtimal və ya zərurətə əsasən mütəmədi şəkildə bir-birini evəz etdikcə, bedbəxtlikdən xoşbəxtliyə və ya xoşbəxtlikdən bedbəxtliyə doğru dəyişiklik əmələ gele bilsin.

Bəzilərinin düşündükleri kimi, fabulanın *vahdatı* heç də yalnız bir qəhrəman ətrafında dolaşlığı zaman olmur: çünkü, eslinde, birinin başına sonsuz dərəcədə çoxlu əhvalatlar gele biler və elə olar ki, bu əhvalatların müeyyen qismi arasında heç bir vəhdət də olmaz. Eynilə, bunun kimi, tek bir adamın da hərəkətləri çox ola bilər, lakin onlardan vahid hərəkət düzələ bilməz. Buna görə də biza elə gelir ki, "Herakleida", "Teseida" və bu cür poemalar yanan şairlər yanılırlar: onlar belə zənn edirlər ki, Herakl tek olduğu üçün elə fabula da tek olmalıdır. Başqa məsələlərdə də [digər şairlərdən] ehemiyətli dərəcədə seçilmiş Homer sənətkarlığını, təbii istedadını sayesinde bu məsəleyə də, görünür, düzgün yanaşa bilmisdir: belə ki, o, "Odisseya" əsərini yaradarken qəhrəmanın başına gələnlərin hamısını, onun Parnasda necə yaralandığını, mühərribəyə seferberlik etən olunan zaman özünü ne cür dəliliyə vurduğunu təsvir etmemişdir, çünkü bu əhvalatlardan heç biri qətiyyən ne zəruret, ne ehtimala görə bir-birindən doğmur; buna görə də öz "Odisseya" və eyni dərəcədə "İliada"simi yazarkən, her şeyi, [indice] müeyyen etdiyimiz kimi, yegane vahid bir hərəkət ətrafında cəmləşdirmişdir.

Deməli, təqliidi sənətlərin digər sahələrində olduğu kimi, vahid təqlid bir predmetə təqliddən ibarətdir, bunun kimi də, hərəkətin təqlidinə xidmət edən fabula özü de bitkin, yegane hərəkətin təqlidindən ibarət olmalıdır, əhvalatların hisseleri isə, bir-biri ilə elə bağlanmalıdır ki, onlardan biri deyişdiriləndə və ya çıxarırlanda tama da xələ gəlsin, onun bütövlüyü sarsılsın, zira varlığı və yoxluğu sezilməyən bir şey tamın da üzvi hissəsi deyildir.

Deyilənlərdən o da aydın olur ki, şairin vezifesi həqiqətən club keçənlərdən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala və ya zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs eleməkdir. Mehz, tarixçini və şairi [bir-birinden] fərqləndiren o deyil ki, biri veznlerden istifadə edir, o biri isə etmir: Herodotum əsərlərini nəzəmə çekmək olardı, bununla belə, onlar veznə də, veznsiz də yene tarix əsəri olaraq qalardılar; onları fərqləndirən budur ki, birincisi, həqiqətən club keçənlərdən, ikincisi isə, mümkün ola bilən hadisələrdən bəhs edir. Buna görə də poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox – ümumiyyətdən, tarix – xüsusiyyətdən bəhs edir. Ümumi ondadır ki, müeyyen xarakterə malik adam ehtimal və ya zərurətə görə nə danışmalı və ya nə etmelidir, poeziya da qəhrəmənlərə müeyyen adlar vermeklə elə bunu göstərməyə çalışır, xüsusi isə, odur ki, mesələn, Alkiyiad nə eləyib və ya onun başına nə kimi əhvalat gəlibdir. Komediyada isə bu lap aydın görünür: əsərlərini ayrı-ayrı məlum şəxsiyyətlərə ithaf edən yamb [mədhiyyə] yanzılardan fərqli olaraq, fabulanı ehtimal qanunları üzrə quran şairler [komediyalarda] istenilen adların uydurulması yolundan istifadə edirlər. Faciədə isə keçmişdən götürülən adlar verilir; bunun səbəbi isə odur ki, ehtimala görə mümkün olan [yalnız] budur. Zira biz, olmayana [baş vermeyən] hele inanmırıq, amma olan [baş verən] isə olması, görünür, mümkünür ki, clubdur [baş veribdir], mümkün olmasaydı, olmazdı [baş verə bilməzdi]. Bununla belə, bəzi facielerdə bir-iki məlum addan başqa qalan adların hamısı uydurma olur, bezilərində isə heç bir dənə də məlum ad olmur, məsələn, Aqafonun "Çiçek" əsərində veziyet belədir: bu əsərdə əhvalatlar da, adlar da eyni dərəcədə uydurmadır, bununla belə, o əsər yene xoşa gelir. Deməli, faciəvi hadisələrdən bəhs edən miflərə eynilə, rəvayətlərde deyildiyi kimi, mütləq riayet etməyə çalışmaq lazımdır. Buna riayet etməyin özü də güləlməlidir, zira məlum olanın özü də adamların çox yox, azına məlumdur, amma yene də hamının xoşuna gelir. Beləliklə, buradan aydın olur ki, şair metr [vezn] yaradıcısı olmaqdan daha çox fabula yaradıcısı olmalıdır, çünkü o, təqliidi təsvir gücünə

göre şairdir ve o, hərəkəti təqlid edir. O, hətta həqiqətən baş vermiş əhvalatları eks etdirməli olsa belə, yenə şair olaraq qalır, zira heç nə mane olmur ki, həqiqətən baş vermiş hadisələrin beziləri özleri də ehtimal və ya imkan daxilində olsun: şair, bu mənada, [hemin] hadisələrin de yaradıcıdır.

Sade fabula və hərəketlər içerisinde ən pisi episodik olanlardır; episodik fabula isə mən o fabulaya deyirəm ki, onun ehtiva etdiyi episodilər bir-birinin dalmca gelir, amma heç bir ehtimala və zərurete esaslanmır. Bu cür faciələri pis şairlər şəxsi qabiliyyətsizlikləri üzündən, yaxşı şairlər isə aktyorların xatirinə yazırlar: onlar, mehz yarışmalar düzəltmək və buna görə də daxili mezmunun ziddinə gedib, fabulanı uzatmaqla hadisə və hərəketin təbii sırasını pozmağa məcbur olurlar.

Faciə neinki yalnız bitkin hərəketin, eyni zamanda qorxunc və acı-nacaqlı hərəketin təqlididir ki, bu sonuncu da xüsusən o vaxt olur ki, <gözlənilməden baş verir>, çox halda isə, gözlenilenin ziddinə və bir-birinin sayəsində baş verir, çünki təccüb doğuran hadisə və hərəket öz-özüne və təsadüf sayəsində deyil, naqafıl baş verende daha böyük təsir qüvvəsinə malik olur, belə ki, təsadüflər içerisinde en çox təccüb doğuranı bir növ sanki qəsdli əhvalatlardır, necə ki, məsələn, Mitiyanın Arqosdakı heykeli guya Mitiyanın qatılı ona tamaşa edərkən uçmuş və qatılıñ üstüne düşüb onu öldürmüştür; belə şeylər sanki məqsədsiz baş vermir.

Deməli, buna bənzər fabulalar da mütləq yaxşı olacaq.

Fabulaların beziləri *sadə*, beziləri isə *dolaşlıq* olur, çünki fabuların təqlid etdiyi hərəketlər də elə belə olur. Mən, yuxarıda müəyyən olunduğu kimi, elə fasilesiz və tamamlanmış hərəketi sadə adlandıram ki, onun ərzində taleyin deyişməsi peripetiyalarsız və tanınmalsız olsun; *dolaşlıq* isə elə hərəkəte deyirəm ki, orada taleyin deyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştiraklı ilə emələ gəlsin. Bütün bunlar, öz növbəsində, fabulanın terkibindən elə doğmalıdır ki, müəyyən bir hadisə zəruret və ehtimala esasen əvvəl baş vermiş hadisədən yaransın: çünki axı hər hansı bir hadisənin nəyinse *nəticəsində* baş vermesi ilə nedənse *sonra* baş vermesinin arasında böyük fərq vardır.

Peripetiya, deyildiyi kimi, hadiselerin öz eksine dönmesidir ki, bu da, biz deyən kimi, ehtimal ve zərurət qanunları üzrə olur. Məsələn, "Edip" əsərində Edipi sevindirmək və onu anası qarşısında xəfdan azad etmək üçün gələn qasid, ona kim olduğunu bildirmək, hadisənin öz eksine dönmesinə nail olur, həmçinin "Linkey" əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedisi nəticəsində onun özü ölməli olur, birincisi isə xilas olur. *Tanıma* isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyində xoşbəxtlik və ya bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənciliyə aparır. Tanımanın en yaxşısı, "Edip"de olduğu kimi, peripetiyalara müşayiət olunan tamadır. Əlbəttə, başqa cür tanımlar da olur; məsələn, tanıma, deyildiyi kimi, cansız və en müxtəlif predmetlərə görə də ola bilər; tanıma hər hansı bir adamın (her hansı bir hərəkəti) edib-etmediyini bilməyə də aid ola bilər; lakin fabula üçün də daha mühüm, hərəkət üçün də daha mühüm yuxarıda xatırlanan tanımadır, çünki bu cür tanıma və peripetiyalar mərhəmət və ya qorxu doğurur ki, faciə də möhz elə bu cür hərəkətlərin nəticəsində meydana gelir.

Tanıma kimin isə tanınması demək olduğuna göredir ki, tanınma bir şəxsin yalnız başqa bir şəxsi tanımaması (şəxsin biri məlum olduğu halda) ola bilər, bəzən isə iki nəfərin ikisi də bir-birini tanımalı olur, məsələn, Orest İfigeniyani məktub yollanması sayesində tanımışdı, İfigeniyanın onu tanımaması üçün isə başqa tanıma vasitesi tələb olunmuşdu.

Beləliklə, fabulanın hissələrindən ikisi indicə dediyimizdən, peripetiya və tanımadan ibaretdir; fabulanın üçüncü hissəsini isə *iztirab* təşkil edir. Bu hissələrdən peripetiya və tanıma haqqında deyildi, iztirab isə mehvə və ya ağrıya bais olan hərəkətdir, məsələn, səhnədə hər cür ölüm, işgəncə, yaralanma və başqa bu kimiləri...

Faciənin esası kimi istifadə olunacaq hissəleri haqqında biz evvel danışdıq; həcm etibarile isə onun bölməleri bunlardır: proloq, episodiy, eksod, parod və stasimə bölünən xor hissəsi; bu sonuncu hissələr xor mahnılarının hamısı üçün ümumidir, səhnədən oxuma və kommoslar isə onların bezilerinin xüsusiyyətini təşkil edir. Proloq – faciədə xorun daxil olmasına dək olan tek hissədir, episodiy – faciənin bitkin xor nəğmələri arasında olan tam hissəsidir, eksod – faciənin ondan sonra xor nəğməsi olmayan tam hissedir; xor hissəsindən parod – birinci tam xor nitqidir, stasim – anapestasız xor nəğməsidir, kommos – xor və aktyorların ümumi hüznü nəğməsidir.

Beləliklə, faciənin esası kimi istifadə edilməsi zəruri olan hissələri haqqında biz evvelcə xatırlatmışdıq, onun həcmini və bölmələrini isə indi göstərdik.

Növbə ilə, indiçə dediklərimizin ardınca, gərək biz fabulanı tərtib edərkən nəyə səy edib, nədən çəkinməyin və faciənin vəzifələrini necə yerinə yetirməyin lazımlığı barədə danişaq. Madam ki, ən yaxşı faciə tərkibcə sade yox, dəlaşiq olmalıdır, həm də qorxunc və zavallını təqlid etməlidir (zira bu, o cür bədii təsvirin xüsusiyyətini təşkil edir), o halda, hər şeyden əvvəl, aydınlaşdır ki, ləyaqətli adamların xoşbəxtlikdən bədbəxtliyə düşçər olmasını təsvir etmək lazımdır, çünki bu nə qorxunc, nə də zavallı bir şey deyil, ancaq menfur bir şeydir, eynilə də pis adamların bədbəxtlikdən xoşbəxtliyə düşməsini təsvir etmək lazımdır, belə ki, bu, faciənin ruhuna daha yabançıdır, faciə üçün zeruri olan heç bir şeyi ehtiva etmir, yeni, nə insana məhəbbət duyğusu, nə mərhəmet, nə də qorxu oyadır; néhayət, tamam yaramaz admanın da xoşbəxtlikdən bədbəxtliyə düşçər olmasını vermək olmaz, zira hadisələrin belə cərəyanı insana məhəbbət duyğusu oyadır, mərhəmet və qorxu oyatmaz: axı mərhəmet güñahsız adama qarşı oyanır, qorxu isə bizimlə eyni vəziyyətdə olan admanın bədbəxtliyini gördüyüümüz zaman yaranır; deməli, bu [sonuncu qəbildən olan] ehvalatlar bizde ne mərhəmet, nə də qorxu doğura biler.

Néhayət, bu iki halin arasındaki [admanın vəziyyəti] qalır. Bu [vəziyyətdə qalan] o adamdır ki, [xüsusi] xeyrxahlığı və edaleti ilə fərqlənmir, evvəllər daha şərəfli və xoşbəxt sayılılığı halda öz qəbahəti və yaramazlığı üzündən deyil, müəyyən bir səhvin neticesində bədbəxtliyə düşçər olur, məsələn, Edip, Fiest və bu qəbildən olan görkəmli şəxsiyyətlər belədir.

Yaxşı düzəlmış fabula, bəzilərinin dediyi kimi, qoşatərkib olmaqdansa, sadə olmalıdır və belə fabula daxilində taleyin dəyişməsi bədbəxtlikdən xoşbəxtliyə deyil, eksine, xoşbəxtlikdən bedbəxtliyə dönməlidir ki, bu da indiçə təsvir olunan şəxsdən nəinki aşağı, belkə yuxarı olan adamların qəbahətindən yox, her hansı bir böyük sehvi üzündən baş vermelidir. Tarix də bunu sübut edir: evvəllər şairlər dalbadal əllərinə ilk düşən mifləri işleyirdilər, indi isə ən yaxşı facieler mehdud dairədən olan miflər etrafında, məsələn, Alkmeon, Edip, Orest, Meleagqr,

Fiest, Telef və bunlar kimi müəyyən bir dehşəti yaşamış və ya töretmiş bütün digər şəxsiyyətlər etrafında yaradılır.

Beleliklə, sənetin qanunlarına görə ən yaxşı faciə, həmin bu cür tərkibə malik olan faciədir. Bunun üçün de Evripidi bunda təqsirləndiren adamlar sehv edirlər ki, o, bu deyilenlərə əməl edir və onun facielerinin çoxu bədbəxtliklə nəticələnir: faciə, deyildiyi kimi, elə belə de olmalıdır. Buna ən yaxşı sübut odur ki, səhnədə və müsabiqələrdə mehz bu cür facieler, yaxşı tamaşaşa qoyulduğu təqdirdə, ən yaxşı facieler hesab olunur, Evripid isə [əlindeki materialdan bəzi eserlərində yaxşı istifadə etməsə də], şairlər arasında yənə ən yaxşı faciənəvisidir.

Faciənin bəzilərinin birinci adlandırdığı ikinci növü isə o növdür ki, "Odisseya" kimi, qoşa tərkibə malikdir, özü də yaxşı və pis adamlar üçün tezadla nəticələnir. Əslində, faciənin bu növü tamaşaçı kütlesinin zeifliyi üzündən birinci görünür: axı tamaşaçılara xoş gelmek üçün şairlər onların seviyyəsinə enirlər. Lakin bu yolla (alınan həzz faciə eserindən) alınan həzz deyil, daha çox komedyadan alınan həzzdir; bu halda, doğrudan da, fabulaya görə, Orest və Egisf kimi, qəddar düşmən olan şəxsiyyətlər axırdı dəstləşirlər və biri digərinin eli ile ölmür.

Qorxunc ve zavallı tamaşa şəraitinin köməyi ile yaradılıb təsvir edile biler, lakin o, eyni zamanda hadiselerin öz tərkibindən de doğa biler ki, bu, daha üstün olmaqla, yaxşı şairlik əlaməti sayılır. Məhz buna görə de fabuləni elə qurmaq lazımdır ki, sehne tamaşasından ayrılıqda da baş veren hadiselerin cərəyanı haqda deyilənlərə qulaq asan her kəs, əhvalatlar açıldıqca sarsılsın və acımaq hissi keçirsin; bunu "Edip"in fabulasına qulaq asan her kəs hiss edə biler. Buna tamaşa şəraitinin vasitesilə nail olmaq isə çox zəif bedii yoldur və [tekce] xoregiyaya ehtiyacı vardır. Tamaşa vasitesilə qorxunc olanı deyil, yalnız qəşəngi təsvir edənlərin isə faciəye heç bir doxlu yoxdur, cüntki faciədən her cür deyil, [yalnız] faciəye mexsus zövqü almaq lazımdır. Acımaq və qorxu hissindən doğan zövqü bedii təsvirin köməyi ile vermək isə şairin vəzifəsi olduğundan, aydındır ki, məhz əhvalatların da əsasında bu dayanmalıdır. Əhvalatlardan hansının qorxunc, hansının acınacaqlı olduğunu da elə bundan bilirik. Bu cür hadise və əhvalatlar isə gerek ya dəst, ya düşmən olan, yaxud bir-birinə laqeyd olan adamlar arasında baş versin. Əger düşmən düşməni ixtirab çekməye məcbur eleyirse, ixtirabın ümumi mahiyyəti istisna olunmaq şətəbə, o, ne öz emelini yerinə yetirəndə, nə də buna hazırlaşanda mərhəmet [acımaq] hissi oyatmır; bir-birinə laqeyd adamlar da belə etdikdə, neticəsi yene eyni olur. Lakin əger bu ixtirab yaxın və dəst adamların arasında yaranırsa, məsələn, əger qardaş – qardaşı, oğul – atanı, yaxud ana – oğulu və ya oğul – ananı öldürürse, yaxud öldürmək qəsdinə düşür və ya buna benzer başqa bir iş görürse, vəziyyət dəyişir, şair də belə hadisələri axtarır tapmalıdır.

Rəvayetlərin hifz elədiyi mifləri pozmaq olmaz, mən, məsələn, Klitemenstranın Orestin eli ilə, Erifilanın isə Alkmeonun eli ilə öldürüləməsini nəzərdə tuturam, lakin şair özü də ixtiraçı olmalıdır və rəvayetlərdən lazım geldiyi şekilde istifadə etməlidir. "Lازım geldiyi şekilde" ifadesi altında nəyi nəzərdə tutduğumuzu daha aydın söyleyək. Hərəket qədim dövr adamlarının təsəvvür etdikləri şekilde baş verə bilər, ancaq burada iştirakçılar şüurlu hərəket edirlər; Evripid də öz uşaqlarını

öldürən Medeyanı belə göstərmüşdür. Lakin ola biler ki, müəyyən bir işi edəsən, özü də onun bütün dehşətlərini bilmədən edəsən, [özünle öz qurbanın arasında] dostluq münasibəti olduğunu da, Sofoklun Edipi kimi, yalnız sonralar öyrənəsən. Bu axırınca halda dehşət dramdan kənarda baş verir, faciənin özündə isə onu ifa edirlər, məsələn Astida-mantın Alkmeonu, yaxud "Yaralı Odisseya"dakı Teleqon kimi.

Bundan əlavə, üçüncü bir hal da mövcuddur ki, bixəberhiyi ucun-dan ne isə ağır bir cinayət elemək isteyən adam cinayəti töretməmiş işi başa düşür, önungəkini tanımlı olur. Bundan başqa daha özgə bir hal yoxdur: ya etmek lazımdır, ya etməmek, şüurlu və ya şüursuz. Bu hallardan en pisi odur ki, kimse şüurlu şəkildə [cinayət etmək] qənaə-tinə gəlir, amma etmir, belə halda faciə yox, eybəcərlik var, nəticədə isə ixtirab doğmur. Buna görə də, çox az istisnalar olmaq şətəbə, məsə-lən, "Antiqona"da Hemon Kreontu [öldürmək qərarına] gəlir, [lakin öldürmür], heç kim belə yazır. Bunun arxasında [həmin eyni şəraitdə] cinayətin baş verəməsi halı gəlir. Ən yaxşısı isə – bilməyib elemək, eleyib bilməkdir, cüntki belə halda eybəcərlik özünü göstərmir, tanımı isə heyretəmiz [dərəcə teşirli] olur.

Ən təsirlisi isə [yuxarıda deyilən] sonuncu haldır; mən nəzərdə tuturam ki, məsələn, "Kresfont"da Meropa doğma oğlunu öldürmək fikrinə düşür, lakin öldürmür, bundan əvvəl onu tanır; eynilə "İfigeniya" da bacı qardaşı, "Hell"de isə doğma anasına xainlik etmək fikrinə düşən oğlu onu tanır. Məhz buna görə də, yuxarıda deyildiyi kimi, faciələr məhdud miqdardır qohum-əqrəba etrafında cərəyan eleyir. Şair-lər öz fabulalarının bu cür işlənməsi üsulunu sənətin [təcrübənin, nəzə-riyyənin] hesabına deyil, təsadüfən keşf etmişlər; buna görə də onlar bu cür bədbəxtliklərə düşər olan bütün ailələrə bilaixtiyar rast gelirlər.

Beləliklə, ister əhvalatların tərkibi, istərsə fabulaların necə olması haqqında kifayət qədər danışındı.

Xarakterlərə geldikdə isə, nəzərə alınması lazımlı gelen dörd cəhet vardır: birincisi ve en mühümü budur ki, xarakterlər gerək *nəcib* olsun. Tesvir olunan şəxs xaraktere o zaman malik ola biler ki, deyildiyi kimi, nitqində, yaxud hərəkətində, necəliyindən asılı olmayıraq, hər hansı bir irade istiqaməti olsun; lakin xarakter mehz o zaman nəcib ola biler ki, iradənin de necib istiqamətini təmsil eləsin. Bu isə hər bir adamda ola biler: qadın da nəcib olur, qul da, herçənd ki, ola biler, onlardan birincisi aşağı, ikincisi isə tamam dəyərsiz məxluqdur. İkinci cəhet budur ki, xarakterlər gerək *yaraşın*; məsələn, xarakteri mərdanə göstərmək olar, amma mərdanə yaxud zəhmli olmaq qadına yaraşır. Üçüncü cəhet budur ki, xarakterlər gerək *həqiqatə uyğun* olsun; bu, indice deyildiyi kimi, yaraşan və meneviyyatca necib xarakterin yaradılmasından nə isə fərqli bir şeydir. Dördüncü cəhet isə budur ki, gerək xarakter *ardıcıl* olsun. Hetta tesvir olunan şəxs əger ardıcıl deyilsə və xarakterə bu cür təsevvür olunursa, onun bu qeyri-ardıcılığını da ardıcıl göstərmək lazımdır. Zəruretdən doğmayan *alçaq* xaraktere "Orest"dəki Menelayı misal göstərmək olar, yaramayan və yaraşmayana nümunə "Skill"də Odisseyin ağlaması və Melanippənin dəbdebeli nitqi, *qeyri-ardıcılığa* isə "İfigeniya Avlidə" misal ola biler, belə ki, evvellerde [qurban] səhnəsindəki hüznlü İfigeniya, sonrakı səhnələrdəkine heç cür benzəmir.

Xarakterlərde də, eynilə hadisələrin tərkibindəki kimi, həmişə ya zəruriliyi, ya ehtimal ediləni axtarmaq lazımdır, belə ki, filankəs gerək neyi isə ya zəruret və ya ehtimala görə danışın, yaxud eləsin, özü də bunlar həmin zəruret və ehtimala əsasən mehz özündən evvel olan bir şeydən meydana gəlsin.

Buradan aydınlaşdır ki, fabulanın açılması fabulanın özündən doğmalıdır, yoxsa, "Medeya"da olduğu kimi, maşından istifade yolu ilə və ya "İliada"da sahildən aralanma səhnəsindəki kimi olmamalıdır, maşından isə dramdan xaric baş verənləri və ya evvel baş vermiş ehvalatları və insanın bile bilməyəcəyi, yaxud sonra baş verə bilecek və buna görə də qabaqcadan xəbərdarlığa və [emir-ilahinin] iştirakına möhtac

olanları göstərmek üçün istifade etmək lazımdır, zira hər şeyi görə bilmek qabiliyyetini biz allahlara isnad edirik.

Hadisələrin cəreyanında ağılazidd heç ne olmamalıdır; eks halda bu, Sofoklun "Edip"indəki kimi, faciədən kənarda olmalıdır. Faciə isə daha yaxşı adamların təsvirindən ibarət olduğundan, yaxşı portretçiləri təqlid etməlidir: belə ki, mehz onlar yaxşı adamların təsvirini verərkən və portretin oxşarlığına çalışarken eyni zamanda adamları olduğundan da gözel təsvir edirlər. Eynilə şair də zəhmli, yelbeyin, yaxud xarakterində digər bu cür çizgiler olan adamları təsvir edəndə, onları necib göstərməlidir, necə ki, sərt xarakterin nümunəsini Aqafon və Homer Axillin simasında yaratmışlar. Bax, bütün bu hərəkətləri və üstəlik zəruri olaraq bilavasitə poetik əsərin özündən doğan təəssüratlardan əlavə yaranan təəssüratları nəzərə almaq lazımdır; axı, axırıncısı ilə əlaqədar da, tez-tez sehvə yol verile biler. Bu barədə isə mənim nəşr etdiyim əsərlərdə kifayət qədər deyilmişdir.

Tanıma nədir – bu barede əvvəlki fəsillərdə deyildi; tanımının şəkillərinə gəldikdə isə, birincisi – bədii cəhətdən en zəifi və qabiliyyətin çatışmaması ucundan en çox istifadə ediləni – *zahiri əlamətlər* vasitəsilə tanımadır. Həmin əlamətlərdən beziləri, məsələn, “torpaq oğullarının endamindakı nizə” və ya “Fiest” eserində Karkinin nezərdə tutduğu ulduzlar kimi, təbietin özünün verdiyi əlamətlərdir, beziləri isə, məsələn, bədəndə çapıq kimi, sonradan yaranan nişanələr və ya boyunbağı kimi bedənə dəxli olmayan əlamətlərdir, yaxud “Tiro” eserindəki qayıqvari nenni kimi tanıma vasitələridir. Lakin bu tanıma vasitələrinin özlerindən də yaxşı və ya pis şəkildə istifadə oluna bilər; məsələn, Odisseyi [ayağındaki] çapığına görə qoca dayəsi bir cür, donuzotaranlar isə başqa cür yolla tanıırlar; xatircəmlik üçün olan tanıma və ümumiyyətə, bütün bu qəbilden olan tanımlar məhz bədii cəhətdən zəif olanlarıdır, “Odisseya”nın “Yuyum” adlanan hissəsində olduğu kimi peripetiyanın əmələ gələn tanımlar isə daha yaxşıdır. İkinci – şairin özünün düzəltdiyi və buna görə də qeyri-bədii olan *qondarma* tanımadır; məsələn, “İfigeniya”da Orest özü bildirir ki, o Orestdir; bacısını isə onun mektubuna əsasən tanıır, özü isə ele şeylər danışır ki, onlar yalnız şaire lazımdır, fabuladan doğmur; buna görə də tanımının həmin bu şəkli qüsurluluq etibarılı tanımanın indice göstərilən şəklində yaxındır. [Orestin] özünün də bezi müəyyən əlamətləri ola bilərdi. Sofoklun “Terey”indəki toxucu mekiyinin səsi də tanımının həmin bu şəklinə daxildir. Üçüncüsü – *xatırlama* vasitəsilə tanımadır ki, adam müəyyən bir şeyi görəndə güclü həyəcan keçirir, məsələn, Dikeogenin “Kiprlilər”ində olduğu kimi: [qəhrəman] şəkli görərkən ağlayır; yaxud “Aklinoyun məclisində” olan tanıma kimi: Kifaristi dinleyən [qəhrəman] xəyallara dalaraq ağlayır ki, bunun da nəticəsində onu tanıırlar. Dördüncüsü – əqli nəticelərə görə tanımlardır, məsələn, “Xoeforlar”da olan kimi, *əqli nəticə* belə çıxarılır: gələn kimdirse, [mənə] oxşar adamdır, mənə oxşayan isə yalnız Orestdir, deməli, gələn odur. Sofist Poliidde də İfigeniya ilə əlaqədar olaraq bu yolla nəticəyə gəlinir: tamamilə təbii olaraq Orest bu nəticəyə gəlir ki, bacısı qurban

getmişdir, deməli, o özü də qurban getmeli olacaqdır. Feodektin “Tidey”ində də belə düşünülür: oğlunun dəlinca gelmişdir, amma özü həlak olur. “Finidlər”dəki tanımda da beledir; qadınlar düşdükleri yeri gördükde öz taleleri haqqında nəticə çıxarmalı olurlar ki, nəsibləri burada ölməkdir, çünki ele buradaca sahile atılmışdır.

Tamaşaçı kütləsinin yanlış qənaətinə əsaslanan bezi saxta tanımların ola bilmesi de mümkünündür. “Yalançı qasid Odissey”də Odissey deyir ki, görmediyi oxu tanıya biler, oxu tanıya bilmeyəcəyinə əmin olan camaat isə buradan yanlış netice çıxarır.

Tanımlardan en yaxşısı bilavasitə hadisələrin özündə doğanıdır, [tamaşaçılarda isə] heyranlıq vaqielərin təbii cərəyan sayesində doğur; məsələn, Sofoklun “Edip”ində həmçinin “İfigeniya”da mehz beledir, zira İfigeniyanın mektub göndərmək istəməsi təbiidir. Yalnız belə tanımlar müəyyən uydurma əlamətlərə başa gəlir; bunların ardınca isə əqli nəticelərə əsaslanan tanımlar gəlir.

Fabulaları, onların sözle ifadesini bacarana qedər, daha canlı şəkildə göz qabağına gətirərek, işleyib düzəltmək lazımdır; məhz belə olduqda, hər şeyi tamam aydın şəkildə görərek və sanki hadisələrin özündə bilavasitə iştirak edərək, [şair] lazımları tapa biler və ziddiyetlər heç zaman onun nəzərindən qaça bilməz. Karkinə tutulan irad buna sübut ola biler: belə ki, onun əsərində Amfiaray məbəddən çıxır, səhnədə mebədi görməyən tamaşaçı üçün isə bu anlaşılmaz qalır, [buna görə de] dram səhnədə qoyularken tamaşaçılar ondan narazı qalmış və əsər tam müvəffəqiyyətsizliyə uğramamışdır. Şair mümkün qedər əsərdəki iştirakçıların vəziyyətlərini de nəzərdə tutmalıdır, zira təbii qabiliyyət sayesinde [her hansı ruhi hərəketi] yalnız özleri onu, bilavasitə yaşayan adamlar daha dürüst çatdırırlar; həqiqətən de yalnız həyəcanlanan həyəcanlandırıra, qəzəblənən qəzəbləndirə biler. Bu səbəbdən ki, poeziya istedad və hissiyyat adamlarına aid bir sahədir, cüntki onlardan bəziləri cildə girmək, bəziləri isə vəcdə gəlmək qabiliyyətinə malikdirlər.

Bunun kimi, yaradılan material da yaradıcılıq əsnasında şairin nəzərində ümumi cəhətdən canlanmalı, sonra isə epizodlar halında təşəkkül tapıb, ümumi və tam materialı ifade etməlidir. Demek istəyirəm ki, ümumini, məsələn, "İfigeniya" da olduğu şəkildə, nəzərdən keçirmək olar: bir qızı qurban verərən, o, qurban sahiblərindən gizlice, başqa bir ölkəyə getirilərək, ecnəbilərin de qurban verilməsi dəbdə olan bu ölkədə kahin rütbesi alır; müəyyən vaxtdan sonra isə həmin kahin qızın qardaşı bura gəlməli olur. Allahın onun buraya nə səbəbdənse gəlməsini emr etmesi, habelə onun nə üçün gəlməsi ümumi plandan xaric-dədir. Evripid və Polidin təsvir etdiklərinə görə, o geldikdə tutulur və artıq qurban getməye məhkum olduğu yerdə bilaixtiyar dediyi bir ifade neticəsində, "görünür, yalnız bacım deyil, men de qurban getmeliyim", deməsinə görə tanınır, buradan da onun xilası yaranır. Artıq bundan sonra adları yerinə qoyub epizodları [ele bir şəkildə] yaratmaq lazımlı gəlir ki, onların həqiqətən de mətlebə dəxli olsun, məsəlen, Oresti alaq – ağlı başından çıxmamasına görə tutulur, paklaşma vasitesilə

də xilas olur. Dramlarda epizodlar qıсадır, epopeyada isə uzadılır; məsələn, mahiyyətçə, Odisseyanın məzmunu qıсадır: biri uzun illər vətəndən didergin düşməsdür, Poseydon isə onun dalınca dolanır. O tənhadır, evdə işləri isə ele vəziyyətdədir ki, arvadına adaxlı çıxanlar onun əmlakını talan edirler, oğluna sui-qəsd hazırlayırlar; uzun keşməkeşlərdən sonra, nəhayət, o geri dönüb öz-özünü bəzilərinə tanıdır, [adaxlı çıxanlara] hücum çəkir, özü xilas olur, düşmənlərini isə məhv edir. [Poemənin] məzmunu mahiyyətçə bundan ibarətdir, bütün yerdə qalanları isə epizodlardır.

Hər bir faciədə iki hissə var: *düyün və açılma*; birincisi adətən dramdan xaric hadisəleri və [dramın] öz daxilindəki ehvalatların bezi lerini, ikincisi isə [bütün yerdə] qalanlarıni ehətə edir. Mən faciənin əvvəlindən başlayaraq ta bədbəxtlikdən <xoşbəxtliyə, yaxud xoşbəxtlikdən bədbəxtliyə> keçid həddi olan nöqtəyədək davam edən hissəni düyün, bu keçidin başlanmasından sonadək davam edən hissəni isə açılma adlandırıram: belə ki, məsələn, Feodektin "Linkey"ində əvvəlcə baş verən hadisəler, uşağın elə keçirilib zindana salınması düyün, canılıkdə ittihamdan sona qəderki hissə isə açılmadır.

Faciənin dörd növü vardır (hisselerinin də o qədər olduğu göstərildi); peripetiya və tanınmalara esaslanan *dolaşq faciə*, Ayant və İksion haqqındaki kimi *iztirablar faciəsi*, "Ftiotidler" və "Peley" də olduğu kimi *xarakterlər faciəsi*, néhayət, "Forkidlər", "Prometey və hadisəleri "Aiddə" baş verən bütün digər əsərlərdə olduğu kimi *möcüzə faciəsi*. Ən yaxşısı budur səy göstərəsən ki, bu növlərin hamısı, yaxud, heç olmazsa, en mühümümləri və mümkün qədər çoxu [bir faciədə] ehtiva olunsun, xüsusən indi, şairlərə haqsız hücumlar edildiyi bir zamanda buna səy göstərmək lazımdır: ayri-ayrı faciə növlərinin hər biri üzrə qabaqlarda da yaxşı şairler olduğundan [indiki şairdən] tələb edirlər ki, teklikdə əvvəlki şairlərin hər birindəki daha görkəmli ləyaqətlərə üstün gəlsin. [Müəyyən bir] faciənin [başqası ilə] fərqini və ya eyniliyini fabulaya görə müəyyənleşdirmek, bəlkə də ədalətsiz olardı: oxşarlıq o dramların arasında olur ki, onlarda düyün də, açılma da eyni olur. Çoxları düyünü yaxşı saldıqları halda, onu pis açırlar, halbuki, hər iki vəzifəni yaxşı yerine yetirmek lazımdır.

Sonra, haqqında dəfələrlə danışdığınız bir şeyi yadda saxlamaq lazımdır; o da budur ki, gərek epik tərkibli faciələr yazmayasan. Epik tərkibli dedikdə, mən çoxfabulalı faciəni nezərdə tuturam; məsələn, elə bil ki, bir nəfər bütün "İliada"ni göntüre və ondan bir faciə düzəltmiş ola. Axı eposun həcmi iri olduğundan, hissəleri de müvafiq iri həcmə malik olur, dramda isə [belə etdikdə] gözənlənmeyən nəticələr alıñır. Evripidsayağı "İlionun dağılması"ndakı [materialın müəyyən bir] hissəsini

götürüb işləmək, yerinə bütövlükde ondan bir faciə yaratmaq isteyənlərin <yaxud> Esxile rəğmən Niob haqqında esatiri bütövlükde götürənlərin hamısının tam uğursuzluğa düşər olması və ya yarış zamanı başqları ilə ayaqlaşa bilməməsi bunu sübut edir; Aqafon da yalnız buna görə meglubiyyətə düşər olmuşdur; halbuki o, əksinə, peripetiyalarda və sade ehvalatlarda öz məqsədine çox böyük ustalıqla nail olur. Bu isə o zaman mümkün olur ki, Sisif kimi müdrik, lakin qəribəliyə malik adam aldanır, yaxud şücaətli, lakin ədalətsiz adam möglub olur: belə süjet facianədir və ədalət hissini də kifayətləndirir. Bu, Aqafonun dediyi kimi, ehtimala görə mümkünür, cünki ehtimala görə mümkünür ki, bir çox işlər məhz ehtimala rəğmən baş versin.

Xorun özü də bir aktyor sayılmalıdır, o, təmİN ÜZVİ hissesi olmalıdır və Evripidin əsərlərindəki deyil, məhz Sofoklun əsərlərində oynadığı rolü oynamalıdır. Daha sonrakı şairlərdə xor partiyalarının [mövcud] fabulaya aidiyət derecesi, onun hər hansı bir başqa faciəyə olan aidiyət derecesi qədərdir; buna görə də onlarda [xor], sadəcə faciəyə daxil edilən mahnılar oxumaqla məşğul olur ki, bunun da ilk nümunəsinə Aqafon vermişdir. Belə olandan sonra, ister kenar mahnılar oxunsun, ister müəyyən danışq və ya bütöv bir episodi bir dramdan çıxarılib baş-qasına daxil edilsin, nə fərqi var?

Belelikle, hər şey haqqında danışıldı; qalır sözlə ifadə və fikir sahəsindən danışmaq. Sonuncuya aidiyiyeti olan ritorikaya daxil edilməlidir, zira o, daha çox məhz həmin bilik sahəsinə aiddir. Sözlə əldə edilə bilən hər ne varsa, hamısı fikir sahəsinə aiddir. Bura daxildir: sübut, təkzib, daxili aləmdə, məsələn, merhemət, qorxu, qəzəb və bu kimi digər ruhi halların eməle gelmesi, həmçinin böyütme və kiçilme. Aydındır ki, fikrin sözlə şərhində olduğu kimi, hadisələrin şərhində də əgər həmin hadisəleri cılız, yaxud dəhşətəmiz, böyük, yaxud adı göstərmək lazımdırsa, istifadə olunan vasitələr de gərək eyni mənbələrdən götürülsün, fərqli yalnız bundadır ki, hərəketlər aktyor oyunundan asılı olmayaraq da aydın və canlı olmalıdır, nitqin məzmununda oları isə danışan adam ifadə etməlidir və nitqin özündən asılı olmayaraq baş verən hərəket kimi də öz təzahürünü tapmalıdır. Doğrudan da, əgər danışan şəxsin [danışqları] <özü-özlüyündə> xoşa gelən <ve gəlməyən> təsir oyatmış olsa idi, onda danışanın vəzifəsi nədən ibarət olmuş olardı?

Sözlə ifadəye mexsus olub, izlənməli olan cəhetlərin bir qismini bu ifadənin növləri təşkil edir ki, bunları bilmək aktyor sənətinin və bu sənətin nəzəriyyəsini dərindən bilən, yəni, məsələn, emrin və yalvarışın, nəql etməyin, təhdid və sualın və bu cür şəylərin mənasına bələd olan adamin işidir. Poeziya sənəti üçün isə bunları bilib-bilməmeyin ele bir ziyanı yoxdur ki, ciddi qüsür kimi ona irad tutulsun. Doğrudan da Protaqorun [Homeri] təqsirləndirdiyi belə bir şeydə nə dərəcədə qüsür tapmaq olar ki, şair yalvarmaq fikrində olduğu halda:

Qəzəb (hiddət). İlahə oxu! – deyə emr edir, zira, Protaqorun fikrince, nəyi edib-etməmeyi buyurmaq özü də emrin bir şəklidir. Buna görə də poetikaya deyil, başqa elm sahəsinə aid olduğundan, qoy [bu məsəlenin] müzakirəsi kənarda qalsın.

Sözlə hər cür ifadədə aşağıdakı hisseler vardır: əsas səs, heca, bağlayıcı, isim, feil, üzv, fleksiya, cümle. Əsas səs bölünməz səsdir, ancaq hər cür yox, elə bölünməz səs ki, ondan məna ifadə edən söz yaranar; doğrudan da, heyvanlarda da bölüməz səsler vardır, halbuki onlardan heç birini mən əsas səs adlandırmırıam. Əsas sesin bölmələri aşağıdakılardır: ünlü səs, yarınlı və ünsüz səs. Ünlü – toxunma [təkan] olmadan, yarınlı – toxunma [təkan] zamanı, məsələn, S və R eşidilən səslerdir; ünsüz isə toxunma [təkan] zamanı özü-özlüyündə heç bir səs vermir, lakin az-çox eşidilən [səslerlə] birlikdə özü də eşidilmiş olur, məsələn, Q və D. Bütün bu səsler ağızın vəziyyətinə, [əmələgəlmə] yerinə, qalınlığına və inceliyinə, uzunluq və qısalığına, bundan başqa, iti, ağır və orta [vurğuya] görə fərqlənir; onların təfərrüati metrika sahəsində nəzərdən keçirilməlidir. Heca [müstəqil] mənası olmayan o səslerdir ki, yarımlı və ünlü <yaxud bir neçə ünsüz və bir ünlüdən> düzəlir: QR elə A olmadan da, A ilə də heca əmələ gətirir, məsələn, QRA. Lakin hecanın fərqlərinin izahı da metrikaya aiddir. Bağlayıcı [müstəqil] mənası olmayan o səslerdir ki, daha çox səsdən ibarət və müyyəyen mənaya malik bir sözün əməle gəlməsinə nə mane olur, nə də kömək edir, öz təbietinə görə də, əgər cümlənin əvvəlində, məsələn, müv, tətvi, də gəlməli olmasa, cümlənin axırlarında və ortasında da qoyula bilər. Yaxud bu, müstəqil mənası olmayan elə sözdür ki, mənası olan bir neçə sözdən mənaya malik bir ibarə əməle gətirə bilər. Üzv [müstəqil] mənası olmayan, cümlənin əvvəlini, sonunu, yaxud bölgüsünü göstəren sözdür, məsələn, tūfəmī, tōpəri və saire. Isim, zamanı göstərməyen mənaya malik mürəkkəb sözdür; onun hissəsi özü-özlüyündə heç bir mənaya malik deyildir. Doğrudan da iki sözdən əmələ gələn səzlərdə biz [onların tərkib hissələrinə] müstəqil mənaya malik hissələr kimi işlətmirik, məsələn, Əsədəwroç sözdən tō dōpor [müstəqil] mənaya malik deyil. Feil isə zamanı göstərən, mənaya malik mürəkkəb sözdür; adlarda olduğu kimi, onun da hissələrindən heç biri özü-özlüyündə heç nə bildirmir. Mehz “insan” yaxud “ağ” zaman şəraitini bildirmir, lakin “gedir” yaxud “gəldi”, hər şeydən əlavə,

birincisi – indini, ikincisi – keçmişini bildirir. *Fleksiya adda* ve yaxud feilde: kimi? kime? ve b. k. sualların ifade etdiyini, yaxud tekliyi yaxud cəmliyi, məsələn, “adamlar” yaxud “adam”, yaxud da danışanların arasındaki münasibətin ifadesini, məsələn, sualı, emri bildirir. Məsələn, “O getdim!” yaxud “get!” fəlin göstərilən növlərə görə deyişməsidir. *Cümə* isə menaya malik olə mürəkkəb nitqdir ki, onun ayrı-ayrı hissəlerinin de özü-özlüyündə müəyyən bir menası vardır; cümlelərin hamısı feilden və addan ibarət olmur, feilsiz cümlelər de ola biler, məsələn, insanın terifi belə cümlelərin [tərkibində] həmisi müəyyən menaya malik hissə olur, məsələn, “Kleon gedir” cümlesində – Kleon [belə hissedir]. Cümle iki halda bir olur: ya o bir mena bildirir, ya da çoxun [birdə] birləşdirilməsindən emələ gelir məsələn, “İliada” birləşməyə esasən, “insan” sözü isə bir menanı bildirdiyinə görə vahiddir.

Növlərinə görə isimler *sadə* və *mürəkkəb* olur. Sadə, mən, hissələrinin müstəqil menası olmayan ismə deyirəm, məsələn, “səma”. Mürekkeb isimlerin isə bir qismi menaya malik olan və olmayan (lakin bu menanı yalnız isimdən ayrı müstəqil daşıyan) hissələrdən ibarət isimlərdir, bir qismi isə hissəlerinin müəyyən menası olan isimlərdir. Isimlər həmçinin üç hissəli, dörd hissəli və daha mürəkkəb olur, məsələn, Hermokaikoksanf kimi temtəraqlı sözərin çox hissəsi beledir.

Her bir isim ya ümumən işlənen, ya *qlossa*, ya metafora, ya ziyənətamız, ya düzəltmə, ya qısaltılmış, ya da deyişdirilmiş olur. *Ümumən işlənən* isim, men hamının istifadə etdiyi isimlərə deyirəm; *qlossa* isə, bezilərinin istifadə etdiyi isimlərə deyirəm, belə ki, eyni zamanda eyni bir isim hem *qlossa*, hem ümumən işlənen ola biler, amma eyni dairələrde yox, məsələn, *çıçuvov* (cida) sözü kiprlilərdə ümumən işlənen isimdir, bizdə isə – *qlossadır*. *Metafora* qeyri-adi bir ismi ya cinsdən növə, ya növdən cinsə, ya da növdən növə keçirmək və ya benzətmə yolu ilə məcazlaşdırmaqdır. Cinsdən növə keçib məcaz yaratmayı, <məsələn>, belə ifadədə görmək olar: “odur dayanmışdır gəmim də mənim”, bu ifadədə nəzərdə tutulan “lövbərdə dayanmaq” anlayışı özü “dayanmaq” məfhumunun bir hissəsidir. Növdən cinsə keçməklə məcaza: “göz qaraldan qədər şərefli işlər görür, həqiqətən Odissey yena” ifadəsinə misal göstərmək olar, belə ki, “qaranlıq”, “intehasılıq” – “çox” demək olduğuna görədir ki, şair “çox” “sonsuz” yerinə “göz qaraldan” sözündən istifadə etmişdir. Növdən növə keçməklə məcaza: “qılıncla canını alaraq onun” və “kesib ehədini qılıncla onun” ifadələrini misal göstərmək olar ki, burada da “almaq” – “kəsmək”, “kəsmək” – “almaq” mənasında işlənir və nə isə bir şeydən məhrum etmek menasını ifadə edir. Benzətme vasitəsilə məcazda isə mən [o həl] nəzərdə tuturam ki, orada ikincinin birinciye münasibəti, dördüncüün üçüncüüye münasibəti kimi olsun; buna görə də şair ikincinin evezinə dördüncüünü, dördüncüün evezinə isə ikincini işlədə bilər; bezen də bir istareye onun evez etdiyi ismi də əlavə edirlər, yeni, məsələn, qalxanın Areyə münasibəti necədirse, piyalənin də Dionisə müna-

sibeti elədir. Yaxud: qocalığın insan heyatındaki mənəsi nedirse, axşamın da gündüzle müqayisədə mənəsi odur; buna görə axşamı gündüzün qocalığı, qocalığı isə ömrün axşamı və ya, Empedoklun dediyi kimi, qürub çağı adlandırmış olar. Benzətmələrin bəzilərinə ad vermek mümkün deyil, bununla belə, onlar yenə də obrazlı ibarələr kimi işlədilə bilər; Məsələn, "toxum səpmek" "səpin" deməkdir, Günsəş şüasının səpələnməsinin isə ayrıca adı yoxdur; lakin şuanın Günsəşə münasibəti səpinin toxuma olan münasibəti kimiidir, buna görə də Günsəş haqqında deyirlər: "İlahi nurunu səpərək". Metaforanın bu cinsindən həmçinin yad sözleri eləvə edib, başqa cür də istifadə etmək olar, onda gərək yad söz işlədilən sözə məxsus menarın her hansı bir hissəsini məhv etsin, məsələn, necə ki, "qalxan"ı "Ariyen piyalesi" deyil, "meysiz boş piyale" adlandırasan. *Düzəltmə* sözlər vaxtılı heç kim tərəfindən işlədilmeyib, şair tərəfindən yaradılan sözlərdir; məsələn, χέρατα [buynuz] əvəzinə işlənən ἐρνύγες [pöhrələr], iερεύς [kahin] əvəzinə işlənən ἀρητήρ [xahişçi] kimi ifadeleri bu qəbildən hesab etmək olar. *Uzadılmış* və ya *qısalılmış* sözlərə gelincə, birincisi – mövcud sözə məxsus olandan daha uzun ünlü səsdən istifadə və heca artırmaq yolu ilə, ikincisi – sözdən müəyyən şeyləri ixtisas etmək yolu ilə emələ gəlir; uzadılmış sözə πόλεως – πόληος, Πηλέος – <Πηλῆος və Πηλείδου> – Πηληιάδεω; qısalılmış sözə isə χρι, δῶ və μία γίνεται ἀμφοτέρων óf misal ola bilər. *Dəyişdirilmə* sözlər o zaman emələ gəlir ki, sözün işlənməkdə olan formasında müəyyən hissəsi saxlanır, o biri hissəsi isə uydurmaqla düzəlir, məsələn, δεξιόν əvəzinə δεξιτερόν χατά μαζόν [sağ düşünə] deyilir.

Xüsusi isimlərin bir qismi – kişi, digər qismi – qadın, üçüncü qismi isə – orta cinsdir. Kişi cinsinə axırı v, φ və <σ> ilə bitən bütün isimlər və onlardan emələ gelən hərflərlə bitən sözler daxildir. Belə hərflər də ikidir – φ və ξ. Qadın cinsinə η və ω kimi daim uzadılan ünlü və uzadılaraq α ile nəticələnən bütün isimlər daxildir; beləliklə, deməli, kişi və qadın cinsi sonluqlarının sayı eynidir; φ və ξ tek <σ> sonluğuna aiddir. Heç bir isim ünsüz səslə, eləcə də həmişə qısa olan ünsüz səsle de qurtarmır. "ι" ilə üc isim – μέλι [bal], χέμιλό [saqqız] və πέπερι [biber]; υ ilə isə – beş isim bitir. Orta cinsə aid sözlər isə, həmin bu ünlü səslerlə – ν və σ ilə bitir.

Sözə ifadənin meziyyəti onun aydınlığında və alçaq olmamasınıdadır. Ən aydın ifadə, elbəttə, ümumən işlənen sözlərdən ibarət olur, lakin belə ifadə alçaqdır. Kleofontun və Sfenelin poeziyası buna misaldır. Nəcib və yıpranmamış, ifadə isə qeyri-adi sözlərdən ibarət olandır. Qeyri-adi isə mən qlossanı, metaforanı, uzadılan sözleri və ümumən işlənen sözlərdən xaric bütün ifadələri adlandıram. Lakin əgər biri bütün nitqi bu şəkildə qurarsa, tapmaca və ya varvarizm emələ gelir: daha doğrusu, ifadə metaforalardan ibarət olduqda – tapmacaya, qlossadan ibarət olduqda isə, varvarizmə getirib çıxarar. Doğrudan da, tapmacanın meziyyəti onun mümkün ola biləcek bir şeydən mümkün olmayan bir şeyin köməyi ilə danışmasından ibarətdir. [Ümumən işlənen] sözler arasında elaqə yaratmaq vasitesilə buna nail olmaq olmaz, metaforalar vasitesilə isə mümkün dır, məsələn: "Өr görmüşəm alovla Misi atə calayar" və s.

Qlossadan isə varvarizm doğur. Deməli, ifadeleri bir-birine nə isə xüsusi bir tərzdə qataraq istifadə etmək lazımdır ki, qlossa, metafora, zinət və digər bu kimi başqa növlər nitqin teravet və ucalığını aşağı endirib yıpranmış hala salmasın, ümumən işlənən sözlər isə nitqə aydınlaşdırıb getirsin. İfadənin aydınlığına və nəcibliyinə sözlərin uzadılması, qısalılması və dəyişdirilməsi də az kömək etmir: zira [bu kimi] sözler adı olmayıb, yeni şəkilde səsləndiyindən, nitqi təravətləndirir, adı ifadə tərzi ilə elaqəsinə görə isə onun öz aydınlığını saxlamasına səbəb olar. Buna görə də sözdən belə istifadə üsulunu pisləyərək, Böyük Evklidin dediyi kimi, guya sözü istenilen qədər uzatmaq hesabına şeir yazmaq asandır, – deyə şairlərə istehza edənlerin iradları ədalətsizdir; o, mövcud ifadə tərzini həmin tərzin özü ilə masqaraya qoyan şeirdə yazılmışdır:

'Επιχάρην εἶδον Μαραυῶνάδε βαδίσοντα və οὐχ ἀv γ' ἔραμενος τόν ἐνείνου ἐλλέβορον.

Hər halda bu ifadə tərzindən qeyri-münasib qaydada istifadə etmək gülməli çıxar, zira her hissənin ölçüsü olmalıdır; doğrudan da, metaforadan, qlossadan və digər bu kimi ifadə növlərindən zövqsüz və qes-

dən gülüş doğurmaq xatirinə istifadə etmek isteyənlər buna çox yaxşı nail ola bilərlər. Bu kimi ifadələri yerli-yerində işlətməyin nə dərəcə mühüm və xeyirli olduğu barədə ümumən işlənen sözlərin epik poeziyada vəzvə salınıb tətbiq edilməsinə əsasən mühakimə yürütənlər. Qlossanı, metaforanı və ifadenin digər şəkillərini ümumən işlənen sözlərlə evez edən hər kəs fikrimizin ədaletli olduğunu görər. Məsələn, Esxil ilə Evripid eyni yambik şeir yazımışlar, fərqli yalnız bir sözün dəyişdirilməsindədir, belə ki, Evripid ümumən işlənen adice bir sözü qlossa ilə evez etmişdir, nəticədə bir şairin şeri gözəl, digerininki isə bayağı çıxmışdır. Məsələn, Esxil "Filoktet"də deyir: "Yara yeyir mütəmadən nə zamandır ayağımın ətini", o biri isə "yeyir" in evezinə "sarmışdır" sözünü işlətmışdır. Həmçinin eynile: "Necə yəni? Məni rəzil bir cilizin əlində..." ifadesini biri ümumən işlənen sözlərlə evez edib deseydi: "Necə yəni? Məni alçaq bir cirdanın əlində..." yaxud: "Bir görkəmsiz skamyani və xırda masanı çəkdi onun yanına..." evezinə deyesən ki: "Çirkin skamyani və balaca masanı çəkdi onun yanına..." yaxud "sahil uğuldayı" yerinə deyesen, "sahil bağırı". Üstəlik Arifrad faciənəvislərə istehza edir ki, onlar danışqda heç kimin işlətmədiyi sözlər, məsələn, ἀπό δωμάτων deyil, δωμάτων ἄπο, πέρι 'Αχιλλέως, σένυν, έγώ δέ νιν deyil, 'Αχιλλέως πέρι kimi ifadələr işlədirler. Əslində isə bu kimi ifadələr adı danışqda işlənmədiyinə görədir ki, elə nitqi də yipranmış şəkər düşməyə qoymurlar, bunu da o, görünür ki, bilməyirmiş. Deyilən ifadə vasitelerinin hər birindən, o cümlədən mürekkeb sözlərdən və qlossalardan yeri geldikcə istifadə etmek son dərəcə mühümdür, bundan daha mühümü isə metaforada usta olmaqdır. Lakin bu qabiliyyəti başqasından əzx etmək olmaz; bu, istedad nişanəsidir, zira, yaxşı metaforalar qoşmaq – oxşarlığı görə bilmək deməkdir. Sözlərən, mürekkeb olanları, daha çox – difiramba, qlossalar – qəhərəmani, metaforalar – yambik şeirlərə uyğun gelir. Qəhərəmani şeirlərdə bütün yuxarıda deyilenlərin hamisini işlətmək olar, yambik şeirlərdə isə o sözler münasibdir ki, onlardan danışqda istifadə edilir, zira bu şeirlərdə danışq dilinə daha çox təqlid olunur, ümumən işlənen sözler, metaforalar və bezəyici təşbihlər isə buna uyğundur. Faciə və hərəkətlə təqlid haqqında isə dediklərimiz kifayətdir.

Poeziyanın təhkiye və hekzametrle təqlid növünə gelincə, aydınlaşdır ki, burada da fabula, faciədə olduğu kimi, öz evvəli, ortası və sonu olan müeyyen bir bütöv və bitmiş hərəketi temsil edərək, möhkəm dramatik səciyyə daşımalıdır ki, bütöv və vahid bir canlı varlıq kimi özünə mexsus xüsusi zövq oyada bilsin; bu cəhətdən o, adı təhkiye benzəmemelidir, zira, bir qayda olaraq, adı təhkiyədə təkcə bir hərəkət deyil, bir zaman ortaya çıxır və ona emel edilir, yəni, eyni bir vaxtda baş verən hər şey – bir və ya bir çox adamın başına gələn və bir-biri ilə yalnız təsadüfi əlaqəsi olan əhvalatlar nağıl edilir. Məsələn, Siciliyada karfagenlilərin vuruşması və Salamin yaxılığındakı deniz vuruşması eyni bir vaxtda baş vermişdir, amma bunların arasında heç bir məqsəd ümumiliyi olmamışdır, bəzən də hadisələr zamanca biri digerinin ardınca baş verə bilər, amma aralarında heç bir məqsəd ümumiliyi olmaz. Halbuki, demək olar, şairlərin eksəriyyəti bu [sehvə] yol verir. Buna görə də necə ki, demişdik, Homer başqa şairlərle müqayisədə bu cəhətdən də qeyri-adidir: mühərabənin başlangıcı və sonu olsa da, Homer onu başdan-başa bütünlükle təsvir etmək fikrində olmayınsı, çünki bu halda onun dastanı ya olduqca böyük və qavranılmaz dərəcədə çetin əhatəli olardı, eləcə də o, hadisələr silsilesinin kelefi ilə dolaşmış kiçik həcmli mühərabəni təsvir etmək fikrində də olmayınsı. Buna görə o, mühərabənin bir hissəsini seçib götürmiş, qalan bir çox əhvalatlardan isə epizodlar kimi istifadə edərək, məsələn, gemilərin sadalanması və bu kimi başqa lövhələrlə poemasını daha da zinətləndirib, rəngarəng etmişdir. Başqları isə, məsələn, "Kipriya" və "Kiçik İliada" müəllifləri kimi, bir şəxsin haqqında poemə yazırlar, bir zamanın, eyni bir xırda lanılmış hərəketin etrafında hərlenirlər. Buna görə də "İliada" və "Odisseya"nın herəsindən bir, yaxud iki faciə çıxarmaq olar, "Kipriya"dan daha çox, "Kiçik İliada"dan isə sekizkizdən çox faciə çıxarmaq mümkündür, məsələn, Silah üstündə mübahisə, Filoktet, Neoptolem, Evripil, Kasibliq, lakedemoniyalı qadınlar, Illionun dağılıılması, Deniz səfəri, Sinon, Troya qadınları – [bunların heresindən bir faciə düzələr].

Üstelik, faciə növlərinin hamısı dastanda da olmalıdır. Dastan da, faciə kimi, ya sadə, ya dolaşiq, ya əxlaqvari, ya da patetik olmalıdır; müsiqini və səhne şəraitini çıxməqla, dastanın tərkib hissələri de eynidir, zira, faciədə olduğu kimi, dastanın da peripetiya və tanımlara, <xarakterlərə> və ixtirablara ehtiyacı vardır; nəhayət, dastanda həm fikir, həm də ifadə tərzi qəşəng [yaxşı] olmalıdır. Bütün bunlardan ilk dəfə və kifayət dərəcədə Homer istifadə etmişdir. Belə ki, onun dastanlarının ikisi də bu cəhətdən örnəkdir: "İliada" – sadə və patetik, "Odisseya" – dolaşiq və əxlaqamız qaydada işlənmişdir, (özü de başdan-başa tanımlarla doludur). Bundan əlavə, fikirlərinin mündəricəsi və ifadə tərzinə görə də Homer şairlərin hamisindən üstündür.

Epopeya həm tərkib hissələrinin uzunluğu ilə, həm də vezni ilə fərqlənir. Bu uzunluğun həddi məsələsinə gəldikdə, bu, kifayət qeder aydınlaşdırılmışdır: eposun həcmi elə olmalıdır ki, bir baxımda onun əvvəlini və sonunu qavramaq mümkün olsun; bu isə o zaman ola bilər ki, dastanın tərkib hissələrinin sayı qədimdəkindən az olmaqla bərabər, bir tamaşa müddətine nəzərdə tutulan faciələrdəki sayı uyğun olsun. Özünün həcm böyüklüyü cəhətdən epopeya müəyyən və mühüm xüsusiyyətə malikdir: faciədə eyni bir vaxtda vəqə olan çoxlu hadisələrdən yalnız səhne şəraitində cərəyanı və oynanılması imkan daxilində olan müəyyən qisim hadisələrin təsvirini vermək mümkündür, dastanda, hər şey nağıl edildiyinə görə, metləbə dəxli olan və eyni bir vaxtda baş verən bir çox hadisələrin təsvirini vermək mümkündür ki, bunun da sayəsində dastanın həcmi böyüyür. Deməli, dastanın [xüsusi] bir üstünlüyü var ki, bu da onun ülviliyinə kömək edir: dastan öz dinleyicisinin əhval-ruhiyyesini dəyişdire bilər və müxtəlif epizodlarla rəngarənglik yarada bilər; halbuki iştahani tez küsdürən yeknəsəqlik faciələrin müvəffəqiyyətsizliyinə səbəb olur.

Qəhrəmanı vezn adı ilə məlum vezni isə dastan [zəngin] təcrübə əsasında mənimmişdir: doğrudan da əger kim isə böyük bir hekayeti hemin veznlə deyil, başqa bir veznlə və ya bir çox veznlərle yazsa, yersiz görünərdi. Qəhrəmanı vezn, həqiqətən də, bütün veznlərdən en

sakiti və en leyaqətlisidir; bax, buna görədir ki, glossa və metaforaları bu vezn xüsusilə öz tərkibinə qəbul edir, zira təhkiyə əsəri ölçüləri etibarilə də digər əsərlərdən fərqlənir. Tetrametr və yamb isə müte-hərrik veznlerdir, özü də birincisi hərəkətə, ikincisi isə rəqsə uyğun gelir. Xremon etdiyi kimi veznləri qarışdırmaq isə daha yersizdir. Buna görə də qəhrəmani vezndən başqa, ayrı bir vezində heç kim iri poemaya yazmamışdır, lakin, dediyimiz kimi, dastan üçün en münasib vezni təbiət özü göstərir.

Homer bir çox başqa məsələlərdə tərifə layiq olduğu kimi, həm də xüsusən ona görə tərifə layiqdir ki, nə etmeli olduğunu şairlərdən mükəmməl bilən təkcə odur. Dastanda şairin şəxsiyyəti gerək lap az görünə, eks halda o, təqlidçi şair deyildir. Başqa şairlər [əser boyu] hər yerde özlərini gözə dürtürər, təqlid vasitəsilə tecəssümə az və nadir hallarda səy göstərirler; Homer isə üç-dörd kəlmə girişdən sonra o saat kişi və ya qadın xarakterini, yaxud hər hansı bir başqa xarakteri hadisə meydəminə çıxarıır, xaraktersiz heç bir surət göstərmir, yalnız xarakterə malik olanların təsvirini verir.

[Həm eposda, həm] faciədə gerək heyret doğuran hadisələr təsvir olunsun, epopeyada isə xüsusən *aglagalmaz* hadisəleri təsvir etmek mümkündür, heyret özü də elə en çox belə hadisələrin sayesində doğur, çünki bu cür hadisələrdə iştirakçı özü eposda görünür; məsələn, Hektorun təqib olunması əhvalatları səhnədə göstərilsə, gülmeli çıxar: bezi-ləri yerindece dayanaraq təqib etmir, biri isə başı ilə onlara işarə edir. Epopeyada isə bütün bunlar nəzərə çarpmır. Əksinə, heyvətamız hadisələr isə xoşa gelir. Bunu o da sübut edir ki, hekayə əsnasında hamı əhvalata özündən müəyyən şeylər əlavə edib, nağıl edir, bu isə xoşa gelmək arzusundan doğur. Yalanı necə məharətlə işlətmək üsulunu başqa şairlərə en çox öyrədən də Homerdir. Bu üsul əqli neticənin yanlışlığına əsaslanır, məsələn: adamlar fikirləşirler ki, madam filan şey mövcud olanda və ya yarananda filan da mövcud olur və ya yaranır, deməli, əger sonuncu varsa, onda əvvəlki də mövcuddur və ya baş verir. Bu isə sehvdir; məhz ona görə sehvdir ki, bir halda ki, əger əvvəlincisi yalandırsa, onda sonrakının həqiqət olmasına baxmayaraq, hələ demək olmaz ki, əvvəlinci də olmuş və ya baş vermişdir, ya da ki, belə bir nəticə çıxarıla bilər. Çünki çox vaxt biz sonrakının həqiqi olduğunu bildiyimiz zaman, qəlben yanlış nəticə çıxarıraq ki, əvvəlinci də həqiqətdir. "Yuyum" fəslindən [parça] buna misaldır.

Ehtimala görə mümkün ola bilecek, amma ağlabatmayan hadisələrdən ziyadə ehtimala görə az mümkün olub, ağlabatın hadisələri üstün tutmaq lazımdır. Danışqlar mənviqsiz hissələrdən tərtib olunmamalıdır, ən yaxşısı da budur ki, danışqda gerek ağlazidd heç nə olmasın, yox, əger buna ehtiyac varsa, belə danışq təsvir olunan fabuladan xaricdə verilməlidir, [məsələn, "Edip"de onun Layın necə ölməsindən bixəber olması], heç vəchle dramın özündə verilməməlidir (məsələn, "Elektra"da pifiy oyunu haqqındaki nağılda, ya da "Misiyahilar"da İalın Tegeyedən Misiye gəlməsi ilə əlaqədar söhbətde olduğu kimi). Buna görə fabulanın da nəticədə pozulacağını söyləmək gülməli olardı: axı lap əvvəldən gerek belə fabulalar heç tərtib olunmasın; lakin [şair əger] belə [bir fabula] tərtib etmişse və [bu ona] ehtimala görə daha mümkün ve ağlabatın görünürse, bu halda səfəsetənin də təsvirinə yol vermək olar: aydın məsələdir ki, "Odisseya"nın ağlabatmayan hissələri, məsələn, [qəhrəmanın İtaki adasına] çıxması səhnesi, naşı şair qələmindən çıxmış olsaydı, çox pis görünərdi; şair isə burada müeyyən mənasızlıqları əlavə boyalarla işləyərək hiss edilməyəcək dərəcədə bəzəməyə nail olmuşdur.

Əsərin dilinə geldikdə, ister xarakterlərin təsviri, ister fikrin ifade tərzi cəhətdən seçilmeyən, mühüm olmayan hissələri dil cəhətdən xüsusilə rövneqli işləmək lazımdır, çünkü, əksinə, dil son derecədə rövneqli olanda xarakterləri də, fikri də zəiflədər.

Şairin qarşısına çıxan vəzifelərə və bu vəzifelerin həllinə, onların kəmiyyət və keyfiyyəti məsəlesinə gəldikdə isə, bütün bunlar, ehtimal ki, aşağıdakı mülahizədən bizi aydın olar. Şair də, rəssam və ya başqa sənətkar kimi, təqlidçi olduğundan, təqlid zamanı mütleq üç yolu biri ilə getməlidir: o, ya [şeyləri] olmuş və olan kimi, ya onlar haqqında düşünülen və danışlan kimi, ya da ki, olması lazımlı gələn [şəkildə verməlidir]. Bu isə, öz növbəsində, ya <adi danışq dilində>, ya da glossa və metaforalarda ifadə olunur; habelə dildə bir çox başqa deyişikliklər də mövcuddur ki, bütün bunnardan da serbest istifadə etməyə biz şaire ixtiyar veririk. Bundan əlavə, bir də axı siyasetlə poetikanın, yaxud [hər hansı bir] başqa sənətlə poeziyanın qanunları eyni deyildir. Poetikanın özündə isə iki növ səhv olur: bu səhvler ya sənətin mahiyyətinə aid olur, ya da tamam təsadüfi səciyyə daşıyır. Əger [şair poeziya üçün] mümkün olmayan şeylərin təsvirinə meyl edibse, o halda bu, birinci növdən olan səhvdir; əger şair [hər hansı bir şeyi özü-özlüyündə] yanlış düşünmüşsə, məsələn, atı sağ ayaqlarının ikisini də birdən yuxarı qaldırdığı vəzifəyətde təsvir edirse, yaxud həkimlik və başqa sənət sahələri ilə əlaqədar olan bir məsələdə ya səhv edirse və ya təmumiyyətlə mümkün olmayan bir şeyin təsvirinə girişirse, bu səhvin poeziya sənətinin özünə dexli yoxdur. Deməli, poeziyanın vəzifələri baxımından məzəmmət edəndə, nöqsanlara bu nöqtəyinəndən yanaşmalı və birinci növbədə onların nə dərəcədə sənətin öz mahiyyətinə aid olub-olmaması cəhətdən qiymət verilməlidir: <əger sənət əseri> mümkün ola bilməyəcək şeyləri təsvir edirse, səhv və yol verir, lakin bu səhv və, yuxarıda deyildiyi kimi, öz məqsədində yaxşı nail olursa, yəni, bu yolla şair eserinin bu və ya digər hissəsinə daha da heyvətli edirse, bunda tamam haqlıdır. Misali – Hektorun təqib olunmasıdır. Lakin sənətin həmin qanunlarına uyğun olaraq, az-çox dərəcədə məqsədə çatmaq mümkünə, onda səhvə bərəət qazandırmaq olmaz, zira mümkünürse, gerek səhvə heç yol verilməsin. Sonra [baxmaq lazımdır ki], səhv hansı növdəndir, sənətin mahiyyəti-nəmi dexli var, yoxsa təsadüfi səhvdir? Axı şairin düyə maralı buynuzlu

bilmesi, onu lazımı canlılığı ile təsvir edə bilməsinin yanında daha cüzi dərəceli bir sehvdir. Bir də ki, gerçəklilikə sadıq qalmamağı şaire irad tutanlara, bəlkə de Sofokl kimi cavab verib demək lazımdır ki, o özü insanları necə olmalıdır farsa, Evripid isə əslində olduqları kimi təsvir edir; lakin [şaire] nə birinciye, nə də ikinciye əməl etməməyi [irad tutar farsa], o buna [cavab verib deyə biler ki], allahlara dəxli olan işlər haqqında belə danışalar; onların haqqında doğrudan da nə demirlər ki, gerçəklilikdən yüksəkdirler, nə də demirlər ki, onunla eyniyət təşkil edirlər, lakin bəlkə də Ksenofanın təliminə uyğun olaraq, elə belə, sözdür, danışırlar! Bezon də təsvir [gerçəklilikdəkindən] yaxşı olmaya bilər ki, bu da məhz qədimdə belə imiş, məsələn, necə ki, silah haqqında deyilmişdir: "... *mizraqları onların sancılmışdır torpağa sapla-*ğandan başı üstə...". O zaman adətmış, belə edərmişlər, illiriyalılarda indi də bu adət vardır.

Müəyyən adamın eserdə söylədiyinin və ya etdiyinin yaxşılığı və ya pisliyi barede mühbakimə yürüdəndə isə, tekce söylenilən sözün və ya edilən hərəkatın yaxşılığına və ya pisliyinə deyil, danışan və işi görən adamın kimliyinə, təsvir olunan hərəkatın və danışılan sözün nə zaman, kim üçün və nə münasibetle, [neyə görə deyildiyi və edildiyinə], məsələn, bütün bunların nəyə, daha çox xeyrin təntənəsinəni, <yoxsa> daha çox şərin məhvini nəmi doğru yönəldiyinə fikir verilməlidir. Nehayət, üçüncü çətinliyi ifadə tərzinə diqqət yetirməklə həll etmək lazımdır; məsələn, "Əvvəl hūcum etdi qatırlara o" kimi ifadədə qlossaların menasına diqqət edilməlidir; ola biler ki, şair burada "qatırlar" ifadəsi altında keşikçilərdən danışır; Delonadan danışarkən də "görkəmindən xoşagəlməz adəm" deməkə şair onun bədəncə eybəcərliyini deyil, üzünün kifirliyini nəzərdə tutur, zira, kiritilər əvərpoç (gözəlsifat) yerinə eύειδης (xoşgörkəm) işlədir; eləcə də ἀρότερον δέ χέραι sərxaş adamlar üçün olan "qatışdırılmamış şərabdan tök" menasında deyildir, "daha yaxşısından tök" demekdir. Bu isə, məsələn, məcazi mənada söylenmişdir:

Hamı – ölməz allahlar, yaraq-əsbablı aralar,
Derin yuxu içində yatıldalar gecəni...

burunla belə şair eyni zamanda deyir ki:

Troyalıların o, baxdıqca leşkerine,
Heyran qaldı tütəklərin, sevnislərin sesinə...

Deməli, "hamı" sözü məcazi mənada "çoxu" yerinə işlənmişdir, çünki "hamı" cəmin müəyyən bir növüdür. "O, tənha ürkür" ifadəsi də məcazdır, zira "tənha" öz cinsində təkliyi bildirməkdə en çox məşhur olan ifadədir.

Bəzi çətinliklər isə vurğunun müəyyən yerdə qoyulması ilə həll edilməlidir, necə ki, məsələn, Fasolu Hippi δίδομεν (διδόμεν) də oī və τό μέν μύ (oú) χαταπύνεται διμβρω ifadəsini oxuyarkən həll etmişdir.

Diger çətinliklər isə Empedoklun:

Ölmez olanlar əvvəl, birdən ölen [canlı] oldular,
Əvvəl təmiz [xalis] olanlar qarışdı...

sözlərindəki kimi durğu işaretlərinin yerini dəyişmək yolu ilə həll edilə biler.

Diger çətin görünən cəhətlərə gəlincə, məsələn, πάρωχην δέ πλέω νύξ ifadəsində olduğu kimi, müəyyən sözlərin ikibaşlı mənada işlənmesinə əsasen məsələnin həllinə nail olmaq olar. Diger çətinliklər sözlərin işlədilməsi xüsusiyyətlərinə görə həll olunur; məsələn, şərbəti de "şərab" adlandırdıqlarına görədir ki, şair də deyir ki, "Qəniməd Zevse şərab tökür", halbuki allahlar şərab içmir; dəmirçilərə də hemçi-nin misger [qılımcıqayran] deyirler, χνημίζ ωστεύχτμω χαστιτέροιο [təzədöymə bıçaqlar] ifadesi də buradan əmələ gelir. Lakin bunlar, güman ki, metafora da olsun. Sonra, söz müəyyən dərəcə ziddiyətli göründüyü hallarda baxmaq lazımdır, məsələn, τῇ ρ' ἐσχετο χάλχεον ἔγχος [o tutub əylədi məhz mizraqı da] cümlesiində mizraq-ın "haradasa əylənməsi" ifadəsi hansı mənalarda qəbul edile biler, yaxud onu hansı daha yaxşı şəkilde izah etmək olar? Qlavkonun dediyi kimi, bir qisim adamlar tərsinə edirlər, əvvəlcə qəsdən bezi əsassız ferziyyələr təxmin edərək, sonra hökm verib, bundan müəyyən nəticə çıxarırlar, əgər bu nəticələr onların şəxsi rəylerinə zidd gəlirse, günahı olanların səhven təxmin etdikləri şeyleri həqiqət kimi qələmə alan şairdə görürler. "İkariy" haqqında düşüntünləri buna misal çekmek olar: onun haqqında fikirləşirlər ki, ləkənlidur və buna görə də Lake-demonə gələn Telemaxın onunla görüşməməsinə təccüb edirlər. Lakin, ola da bilsin ki, məsələ belə yox, məhz kafelenlilərin dedikləri şəkildədir: yəni, Odissey onlarda evlənmiş və onun qaynatası İkariy deyil, İkadiy olmuşdur. Burada etiraz, görünür, [yazışının] səhvindən

irəli gəlir. Ümumiyyətlə, imkan daxilində olmayan şeylərin poeziyada inikasından səhbət gedərək, idealizasiyaya və ya şeylər haqqındaki adı təsəvvürlərə diqqət yetirmek lazımdır; poetik əsərdə ehtimal xaricində olan hadiselerden ziyadə ağla batmasa da, ehtimal üzrə mümkün olan hadiseleri vermək daha üstündür. Zevksidin rəsmələrindəki adamlar həyatda <mövcud ola bilmədikləri> halda, yene məhz bu mümkün ola bilməyenlərin təsvirini daha üstün tutmaq lazımdır. Çünkü təsvir öz əslini keçməlidir. Mətiqsiz şeylərin təsvirinə də ona görə [bərəət qazandırmaq lazımdır və olar] ki, adamların danışdıgi mətiqsizliklərin özü də müyyəyen mətiqden xali deyil, axı, ehtimal ki, bəzi hadiseler özü də ehtimala rəğmən baş verir. Deyilen ifadelerdəki ziddiyetlərə də ritorik təkziblərdeki qayda ilə yanaşmaq, eyni və hemin şeyin həqiqətənmə eyni və hemin şey haqqında deyildiyine diqqət vermək lazımdır; [şair özü də] neinki dediyinin nədən ibarət olduğuna, habelə dediklerinin her bir düşüncəli adam tərəfindən nə cür başa düşüleceyinə [fikir verməlidir].

Lakin şair ağlazidd şeylərin zəruriliyinə heç bir ehtiyac olmadan yol verirse, Evripidin "Egeya"ndakı kimi ağlaşılmaz, yaxud "Orest" də Menelayın pozğunluğu kimi əxlaqa müğayir şeylərin təsvirinə yol verirse, belə hallarda edilən töhmətləri haqlı hesab etmək lazımdır.

Deməli, [poetik əsərləri] beş baxımdan məzəmmət etmək olar:

- 1) imkan xaricində olan hadiselerin təsvirində;
- 2) mətiqsizliyə yol verəndə;
- 3) əxlaqa müğayir ve zərerli hadiselerin təsvirində;
- 4) fikir ziddiyyətlərində;
- 5) ədəbi qanunlara uyğun olmayan nöqtələri olanda.

Buna qarşı etirazlar isə göstərilən nöqtəyi-nəzərlərdən edilə bilər ki, bunlar da on iqidir.

Ola bilər, kiminsə belə bir sualı olsun, epik poeziyamı yüksəkdir, yoxsa faciəvi poeziya? Bir halda ki, nisbətən daha sanballı (poetik əsər) daha üstün tutulmağa layiqdir (belə əsər isə həmişə yüksək kütle üçün yazılır), onda tamamilə aydındır ki, istisnasız olaraq her şeyi təqlid edən poeziya daha sanbalsızdır. (İfaçılar isə), guya özlərindən bir şey arturmasalar, kütlə onları başa düşməz deyə, pis fleytaçılardan "Disk" in təsviri zamanı mayallaq aşmaq, "Skill" i göstərəndə isə korifeyi çəkib dallarınca sürünmeye məcbur edərək min bir oyun çıxarırlar. Odur ki, keçmiş aktyorların öz xələfləri barəsində fikirləşdiklərini eynilə faciə haqqında da demek olar; məsələn, Kallipid oyunda ellameçiliyə yol verdiyinə görədir ki, Minnisk onu meymun adlandırmış və buna bənzər bir roylu Pindar haqqında da olmuşdur. Buradan da iqrar edildiyinə görə köhnə aktyorlar yeni aktyorlara necə münasibət bəsləyirlerse, bütövlükdə (dramatik) sənet də eposa eləcə münasibət bəsləyir: (eposun tərefdarlarının) dediyinə görə, epos el-qol atmaq kimi şeylərə ehtiyacı olmayan necib adamlar, faciə sənəti isə qara camaat üçündür. Deməli, eğer sanbalsız poeziya pisdirse, aydınlaşdır ki, bu cüresi (faciə) ola bilərdi.

Lakin, əvvələn, bu, poeziya sənətinin deyil, aktyor sənətinin tənqididir, belə ki, axı lüzumsuz hərəketlərə, Sosistratin etdiyi kimi, rappodolların ifadəsində Opuntlu Mnasifyen yol verdiyi kimi, lirik nəğməkarların ifasında rast gelmek olar. İkinci tərəfdən, bədən hərəketlərinin özlerini də ümumiyyətlə məzəmmət etmək olmaz, çünkü bu, rəqsin özünü də rədd etmək demək olardı. Əslində isə guya azad qadınları təqlid etməyi bacarmayan Kallipidin və indiki bəzi müasir aktyorların hərəketlərini, yəni pis aktyorların bədən hərəketlərini məzəmmət etmək lazımdır. Bundan başqa, epopeya kimi, faciə də bədən hərəketlərinə müraciət etmədən də öz vəzifəsini yerinə yetirir, çünkü, sadəcə oxunmaq vasitesilə də faciənin necəliyi aydın olur. Deməli, başqa cəhətlərdən faciə yüksəkdə dayanırsa, bu cəhətdən onun yüksəkdə dayanmasına zəruret yoxdur.

Daha sonra, epopeyada olanların hamısı faciədə də vardır: faciə də [epopeyanın] vəznindən istifadə edə bilər, bundan əlavə, faciənin

müəyyən hissəsi musiqi və səhne şəraitində ibarətdir ki, bunun sayəsində də alınan zövq daha canlı olur. Bundan başqa, ister oxunanda, ister tamaşa vaxtı hərəketin inkişafında faciədə hemişə bir heyatılık və canlılıq vardır, həmçinin faciədə təqlidin qayesine o qədər də böyük olmayan bir həcm daxilində nail olmaq mümkündür ki, bunun sayesində faciənin heyatılıyi daha da güclənir, çünki hadiselerin zamanca çox çəkməsi və uzanmasındansa, bir yere cəm olması daha xoş təsir oyadır; məsələn, təsəvvür edirəm ki, əger biri Sofoklun "Edip"ini "İliada"dakı nəğmələrin sayı qədər uzadıb yazımiş olsayıdı, nə olardı. Nəhayət, epopeyada təsvirin vəhdəti azdır; bunu bir də ondan görmək olar ki, istənilən hər hansı bir poemadan bir neçə faciə çıxarmaq olar. Hər halda iş belədir ki, bir fabuladan ibarət olanda yiğcamlaşdırığına görə poema çox ütülümsüz görünür, metri uzun götürüləndə isə sulu çıxır... Yox, əger [poema], "İliada" və "Odisseya" kimi, bir neçə hərəketin təsviri esasında tərtib edilmiş olsa, belə poema özü-özlüyünde [kifayət] hecmə malik bir çox hissələrdən ibarət olur. Lakin belə poemalar mümkün dərəcədə o qədər gözəl qurulur ki, vahid bir hərəketi əla təcəssüm etdirir.

Bələliklə, əger faciə bütün bu deyilənlərlə yanaşı öz sənətinin xüsusi təsiri ilə fərqlənirse, zira, axı faciədən və poemadan hər cür deyil, (yalnız) yuxarıda deyilən zövqü vermek tələb olunur, onda aydınlaşdır ki, faciə öz məqsəd və qayesinə epopeyadan daha yaxşı nail olmaqla yüksəkdə durur.

Faciə və epopeya, onların növleri, hissəleri, miqdarı və fərqləri, onların müvəffəqiyyətinin və müvəffəqiyyətsizliyinin səbəbləri, onlara tutulan iradlar, məzəmmətlər və burlara qarşı etirazlar haqqında bütün bu deyilənlər kifayətdir...

ARİSTOTEL POETİKASININ ŞƏRQ FƏLSƏFƏSİ VƏ ƏDƏBİYYATINDA MÖVQEYİ

Məlumdur ki, Yunan filosoflarının, o cümlədən Aristotelin əsərlərinin Avropa xalqları arasında yayılmasında ərəblerin çox böyük rolü olmuşdur. Bu rolu ayrıca qeyd edən Hegel yazmışdır: "Elm və biliyklər, xüsusən felsefə, məhz ərəblerden Avropaya keçmişdir". Orta esr Şərq mədəniyyətinin Avropaya göstərdiyi misilsiz səmərəli təsirdən bəhs edən A.I.Gertsen isə yazırı: "Aristotel, ərəblerin onu yenidən dirilərək zülmət ələmində mürgüleyən Avropaya getirincəyə qədər, dünya xərabələri altında batıb qalmış idi".

Bunu Aristotelin uzun zaman Avropa oxucusu üçün naməlum olan digər əsərləri ilə yanaşı, "Poetika"si haqqında da demək olar. Ərəbler yunan mədəniyyətini qoruyub saxlamış, ona can və yenidən həyat vəsiqəsi vermİŞLƏR.

"Poetika" ilk dəfə ərəb mədəniyyəti xadimləri Əbü'l Beşər Metta, İbn Rüşd, tacik filosofu İbn Sinanın tərcümə və tefsirləri sayesində latin dilinə tərcümə olunmuş və Avropada yayılmışdır. Orta esr müsəlman Şərqi estetikasının öz mühüm xüsusiyyətləri olmasına baxmaya rəq, onun yunan fəlsəfəsi və estetikası ilə müəyyən cəhətlərdən həm ahəng olduğunu da unutmaq olmaz. Ərəblerin musiqi problemləri ilə daha sıx əlaqələndirdikləri universal harmoniya haqqındaki nəzəriyyələri, Pifaqor məktəbi nümayəndələrinin harmoniya və musiqi nəzəriyyələri ilə müəyyən menada bağlı olmuşdur. Bundan xeyli əvveller isə Pifaqor məktəbinin nümayəndələri Qədim Şərq mədəniyyəti nailiyetlərindən bəhrelenmişlər.

Ərəb və Şərq filosofları yunan filosoflarının musiqi nəzəriyyəsinin bəzi müddəalarını qəbul etmiş və öz yaradıcılıq süzgəcərindən keçirib inkişaf etdirmişlər. Aristotel, Aristoksen, Ptolemey ilə yanaşı, onlar, antik dövrün digər alimlerinin də musiqi, poeziya nəzəriyyəsinə dair xeyli əserlerinin mütərcim və tefsirçiləri olmuşlar.

Şərq və Qərb estetikalarının əlaqəsi məsələlərinin öyrənilməsində bizi maraqlandıran mühüm məsələlərdən biri də, məhz Aristotel poetikasının orta esr Şərq poetikalarına təsiri məsələsidir. Problemin əvvəlk

tədqiqatçıları, demək olar ki, eyni mövqelərde dayanırlar. Onlar mahiyətçə məsələnin bir tərəfini nəzərdə tutaraq, Aristotel və Şərq poetikalarının tam müstəqilliyi və qeyri-asılılığını iddia etməyə çalışırlar.

"Poetika"nın əreb ədəbi mühiti ve ona təsiri məsələsindən bəhs edən görkəmli rus alimi akademik Kraçkovski göstərir ki, Aristotelin əsərlərinin bilavasite nə bədii yaradıcılıq, nə əreb poetika nəzəriyyələrinə hiss edilecək dərəcədə təsiri olduğunu söylemək çətindir. Əreb poetikasına aid əsərlər öz üslub və ruhuna görə yunan filosofunun əsərlərindən, o cümlədən "Poetika"ından seçilir. Aristotelin "Poetika"sı əreb poetikasının inkişafında təsadüfi rol oynamış, əreb felsefi fikir tarixində müəyyən maraq doğurmış olsa da, poeziya nəzəriyyəçilərinin diqqətini kifayət dərəcədə cəlb etməmişdir. Zira, əreb poetikası tamam başqa bir mühitdə, əreb linqvistləri və filoloqları arasında, onların doğma ana dili üzərindəki bilavasite müşahidelerindən doğmuşdur. Məhz əreb poetikası əvvəller linquistik prinsipe əsaslandığına göredir ki, Aristotelin psixoloji poetikası ona ele bir ciddi təsir etməmiş və ədəbiyyat nəzəriyyəcilerindən uzaq olmuşdur.

Meslekeye bu cür yanaşma ısunun tereddarları öz mühakime-lerini həmçinin İbn Rüst və diger Şərq filosoflarının faciə ve komediya barədəki reylerinə istinadən esaslandırmağa çalışırlar. Onlar göstərirlər ki, "Poetika"nın hətta İbn Rüst kimi biliciləri belə, məsələn, faciə ilə komedyadan söhbət gedərken faciəni "teqdir və mədh" sənəti hesab edərək "qəsidi" ilə bağladıqları halda, "komedyani" teqdir, pisləmə sənəti adlandıraraq, onu həcv ilə bağlayırlar.

Təsadüfi deyildir ki, məsələnin belə izahı bir çox tədqiqatçılar tərəfindən mehz ərablarda dramatik sənət olmaq etibarılı, faciənin formalışmış növünün de, "Poetika"da bəhs edilən şəkildə eposun inkişaf etmiş şəklinin də olmaması ilə əlaqələndirilir.

Bütün yuxarıda deyilənlərin xeyli mühüm əsaslardan mehrum olmadığını göstərməklə yanaşı, biz məsələnin ikinci tərəfini ön plana çəkməyi elmin inkişaf mərhələsində zəruri hesab edirik. Bizcə Aristotel və Şərq poetikalarının, Aristotel və şərq estetikasının əlaqə və münasibəti məsələsinin digər müxtəlif materiallar üzrə öyrenilməsini davam etdirmek, şübhəsiz ki, əhəmiyyətsiz olmazdı. Bu, bir-birini tamamlayan üç mühüm cəhətin müəyyənleşməsinə kömək edərdi:

1. Hər iki poetika arasında oxşar məqamların neden ibarət olduğunu aydınlaşdırmağa;

2. Orta əsr Şərqi xalqları poetikalarına Aristotel "Poetika"sının təsir
derəcəsini müəyyən etməyə;

3. Şerq ve yunan estetikasının (Demokrit, Platon, Aristotel) müqayiseli tehlili esasında Şerqin daha qədim estetik ideyalarının dəyişməsini müəyyənələsdirməye.

Heç şübhəsiz ki, her bir xalqın sənət və poeziya qanunları xüsusi cəhətlərə də malikdir, her bir xalqın estetik nəzəriyyəsi və poetikası onun öz bedii yaradıcılıq dühasının konkret nailiyyətlərinə, bedii təfəkkürünə, ana dilinə və s. istinad edir, əsaslanır. Bu isə, heç də o demək deyildir ki, bədii təfəkkürün, dilin və s. eyni zamanda ümumi obyektiv qanunları yoxdur, ümumi estetik prinsiplər, estetik ideal və qayeler mövcud deyildir. Bir xalqın poeziya və incesənətinin xüsusiliyi onun ümumbaşarı şəhəmiyyəti və mənasını inkar etmir.

Aristotel poetikasının diqqət merkəzində dayanan yunan faciesi və eposu kimi janrların, özünün bütün mövcud və epesenfik halında şərq poetikasından xeyli uzaq olduğu faktı hələ həmin poetikalar arasında müəyyən paralellər aparmaq imkanından bizi mehrum etmir.

Meşhur Şerq filosofu, "Əflatun və Aristotel felsefələri"ne dair bir sıra derin fikirlərin müəllifi Əl-Farabi öz felsefəsi ilə Aristotel felsefəsi arasındaki yaxınlığı qeyd edərək deyirdi: "Men Aristotel zamanında dünyaya gəlseydim, onun ən gözəl şagirdlərinden olardım".

Farabinin "Elmlerin menşeyi", "Şeir sənətinin qanunları haqqında" risalə, "Böyük musiqi kitabı", "Poetika"ya şerhler ve digər əsərlərinde Şərq və yunan musiqi nəzəriyyəsi və poetikası ilə əlaqədar bir sıra məsələlərə toxunulmuşdur. Farabinin musiqinin mənevi və ruhi təmizləyici, tibbi-müälice əhəmiyyəti haqqındaki fikirləri ilə Aristotelin musiqinin ictimai həyatdakı rolu haqqındaki nəzəriyyəsi arasında six bir yaxınlıq və uyğunluq vardır.

Farabi "Elmlerin mənşəyi" əsərində şərq poeziyası ile yanaşı, qədim yunan poeziyasının müxtəlif şəkillərindən bahs etmiş, ölçü, vezn ve mövzü problemlerinin xarakteristikasını vermişdir. Onun "Elmlerin təsnifati" ("İxsa al-ülüm") ve digər əsərləri ilə tanışlıq yunan faciə və komediyasına şərq müəlliflərinin bələd olmaması haqqında geniş yayılmış fikrə etiraz etməyə imkan verir. Farabinin hemin əsərində "söhbətle tamaşa və ya emələ uyğun şeylər haqqında" maraqlı mühahizələrə rast gelirik. Farabinin bu ifadəsinin mənasını yaxından düşündükdə, görmək çətin deyildir ki, söhbət yunan faciələrinin teatr

tamaşasından (“Söhbətlə tamaşa”) gedir. “Əmələ uyğun şeyler” ifadəsi altında isə qədim Elladanın teatr səhnələrində real həyatın komik ve satirik aktyorlar tərəfindən təcəssümü nezerdə tutulur.

Farabi, o cümlədən digər Şərqi periparatipləri bədii yaradıcılığı ümumiyyətə sənətin bir sahesi kimi baxaraq, onun əsasında təqlidin dayandığını göstəridilər.

Mübaliğə, uydurma, poeziya ilə tarix və digər elmlərin fərqi və ümumi cəhətləri kimi problemlərə yunan və Şərqi poetikasında verilən cavabların həməhəngliyi bu qonaqtımızın düzgünüyünü sübut edə bilər.

Məlumdur ki, “Poetika”nın bir sıra yerlərdə Aristotel bədii yaradıcılığın spesifikasından damşarkən göstəridi ki, ədəbiyyat üçün mümkün olmayıb ehtimal xaricində olan hadisələrdən ziyadə mümkün olub ehtimal daxilində olan hadisələr daha üstündür (24-cü fəsil), müəyyən şəraitdə hadisələr “ehtimal daxilində ağlabatan görünürse, bu halda ağlazidd şeyləri də təsvir etmeye yol vermək olar” (24-cü fəsil). Odur ki, “digər sahələrdə olduğu kimi, Homer yalanı da necə ustalıqla işləməyin yollarını qalan şairlərə öyrətməkdə bir nümunədir” (24-cü fəsil). Buna bənzər fikirlərə şərqi şair və nəzəriyyəcilerinin əsərlərində də təsadüf etmək mümkündür. Məsələn, Qərb ədəbiyyatı və felsefəsində Gete və Hegelin yüksək qiymət verdikləri Nizami özünün məşhur “Şərəfnəmə”sində yazır:

“Söz inci kimi işiq saçsa da,
İnandırıcı olmayanda yalan kimi görünər.
Doğruya bənzeyən yalan
Yalana bənzeyən doğrudan yaxşıdır”.

“Leyli və Mecnun” da isə şair oğluna nəsihət edib deyir:

“Hərçənd başında sərvəlik sövdəsi hiss edir,
Söz demək, şeir yazmaq həvəsini duyuram.
Şərə bağlanması, şeir fənninə uyma,
Çünkü onun en gözəli en yalanıdır”.

Ibn el-Əsir, Əsməyiə əsaslanaraq, belə nağıl etmişdir ki, onun (Əsməinin) fikrincə, fəsahətli şair o adamdır ki, onun şerində, lazımlı gələrsə, her hansı yalan və ya doğrunun mübaliğəsinə yol verilmiş olsun. Şair yalnız (mübaliğəsiz) düz yazmağa bağlanarsa, onun şeri fəsahət və ahengdarlıqdan məhrum olub zeifleyir. Məsələn, əreb ədəbiy-

yatında cahiliyyə dövrünün görkəmli şairlerindən sayılan Həssan müsəlman olduqdan sonra onun şeri islamiyyətdən evvelki zirvesinə qalxa bilməmişdir. Revayətə görə, Həssanla söhbətdə biri ona, – “ey Əbü'l Həssan, sənin şerin artıq qocalmışdır,” – söyləmiş, Həssan isə cavabında demişdir ki, “ey mənim oğlum və qardaşım, şerin lətfatı, incəliyi ondadır ki, şair her hansı bir sahədə söz deyərsə, mübaliğəye yol verib yalan, doğru, o şey ki lazımdır, onu şerində vere bilsin. İndi isə islamiyyət yalan şeir yazmağa qoymur. Ele bunun neticəsidir ki, şerim evvəller malik olduğu səciyyədə deyildir.

Oxşar misalların sayını artırmaq da olar. Bu kimi ideyaların müstəqilliyini göstərməklə yanaşı, həmçinin Aristotel fikirlərinin orta əsr Şərqi elmi dairelərinə məlum olduğunu da görməmək olmaz. X əsrin filoloqu İbn Düreyd öz analogiyalarından birində gətirdiyi müxtəlif yunan hədisləri içərisində Homer baresində “müğənni Saxurosun” bir hədisini de misal gətirir: “Ona dedilər: Homer öz şeirlerində yalan deyir. O cavab verdi: Şairdə dilin gözəlliyi və şirinliyini aralar, peygəmbərlərdə isə həqiqəti”. Aristotelin Homerdən bəhs açması məhz bu “yalançılığına” görə öz əsərində onu tərifə layiq görməsi İbn Xelduna da məlum idi.

Şərqi filosoflarının əsərlərində Aristotel “Poetika”nın müəyyən müddeələri ilə həməhəng səslənen digər başqa fikirlərə də təsadüf etmək olar. Poeziyanın spesifikasiyindən söhbət gedərkən, məsələn, Aristotel kimi, İbn Xeldun da başlıca olaraq formal cəhətlərə deyil, daxili məzmunun poetik özünəməxsusluğuna diqqət etməyin lazımlığından söyləyir.

Aristotel “Poetika”nın birinci fəslində bezi poeziya nəzəriyyəcilərinə irad tutaraq yazar: “Əger biri tibb və ya təbabətə aid müəyyən bir risaləni metrle yazarsa, onun müəllifini, adətən şair hesab edirlər, halbuki əsərlərinin metrle (nəzmlə) yazılışından başqa Homerle Empedokl arasında heç bir oxşarlıq yoxdur və buna görə də birincini haqlı olaraq şair, ikincini isə şairdən daha çox fizioloq (təbiətçi) adlandırmaq edələtlidir”.

İbn Xeldun da “Əl-müqəddəmə” əsərində poeziyaya verdiyi tərifində şerin qəfiyə, vəzn kimi formal cəhətlərindən ziyadə daxili məzmun spesifikasiyini əsas götürərək belə bir nəticəyə gelir ki, Əl Müte-nəbbi və Əl Məərrinin şerilə yazılmış əsərləri vəzn və qəfiyələnmiş de olsa poeziyaya deyil, fəlsəfəyə, əxlaqi didaktikaya mənsub əsərlərdir.

İndiyədək tədqiq olunmamış məsələlərdən biri Şərqiñ daha qədim estetik ideyalarının Aristotel poetikasına bəzi zənn edilən təsiri məsələsidir.

Bu maraqlı məsəlenin qoyuluşu və həlli bir sıra çətinliklərlə bağlıdır:

1) Aristotelin bir çox əsərləri, o cümlədən ədəbiyyat nəzəriyyəsinə dair işlerinin ("Şairler haqqında", "Ritorika haqqında", "Qril" kimi dialoqları və teatr sanətinə həsr olunmuş "Didaskalilər") bu gudedek gelib çatmaması;

2) yunan müəlliflerinin (o cümlədən Aristotelin) bilavasitə poetikaya dair ixtiyarımızda olan əsərlərinin natamam və yarımcıq olması;

3) Qədim Şərqiñ daha ilkin felsefi-ədəbi abidələrindən olan "Avesta"nın kifayət qədər öyrənilməməsi.

Məlumdur ki, "Avesta"nın qədim laylarına moxsus ideyaların, o cümlədən Midiya maqları təliminin qədim yunan fəlsəfəsi nümayəndərinin, xüsusən Pifaqor, Heraklit, Demokrit və Platonun nezəri görüşlərinin formallaşmasına müəyyəyen təsiri olmuşdur. Adları çəkilən filosofların Şərq mədəniyyəti ilə əlaqəsi qədim dövrün bir çox nümayəndələri (Diogen Laersi, Svida, Strabon, Elian) tərefindən təsdiq olunmuş və antik fəlsəfənin görkəmli tədqiqatçıları A.O.Makovelski, S.Y.Lurye və digər alimlərin əsərlərində öz inikasını tapmışdır.

Yuxarıda göstərilən bütün çətinliklərə baxmayaraq, estetika sahəsinin özündə belə diqqətli axtarışlar yolu ilə məhz qədim şərq fəlsəfə və estetik təfəkkürünün yunanlara göstərdiyi təsirin bir sıra ünsürlərini müəyyən etmək mümkündür.

Məlumdur ki, "təmizlik və təmizlənmə" kateqoriyası "Avesta"nın estetik prinsiplərində mühüm yer tutur. "Təmizlik" və "Təmizlənmə" Avestada təsdiq olunan gözəllik idealı ilə en six şəkildə bağlı kateqoriyalıdır. Zərdüstiliyin əxlaqi triadası üç şeyi – fikrin, danışığın və emelin paklığını, təmizliyini (haumata, hukta, hvarashta) nezərdə tutur. Zərdüst deyir: "Mən fezilətli fikri, fezilətli sözü, fezilətli eməli mədh edirəm" ("Yasna" XIV).

Demokrit öz estetikasında "Avesta"nın hemin triadasını eynilə təkrar edərək, üç şeyə eməl etməyi: "yaxşı düşünmək, yaxşı danışmaq, yaxşı iş görməyi" öyrədir.

"Avesta" öz mənevi ehkamlarında ədalət və həqqaniyyət tələbini ön plana çəkərək öyrədir ki, yalan və aldatma hər şeydən pisdir.

Hemçinin Demokrit insanın həqqani olmasını tələb edərək öz etikasında ədalətə xüsusi diqqət yetirir.

Bizcə, "Avesta" ile Platonun "təmizlik" kateqoriyasını anlamaları arasında yaxın bir əlaqə olduğunu göstərək, səhv etmərik. Fikrimizi təsdiq etmek üçün "Avesta" ilə qədim yunan müəlliflerinin əsərləri arasında bəzi müqayiseler getirek:

1. Zərdüstün əxlaq məccələsində fiziki və ruhani təmizlik mühüm yer tutur.

"Platonda da hemçinin təmizlik iki cürdür: fiziki və psixik".

2. Zaman keçdikcə "Avesta"da təmizliyə riayət etmək məsəlesi ilə əlaqədar çoxlu telimat və tələbələr irəli sürürlər və təmizliyin fövqələdə dərəcədə mürəkkəb ayinləri yaranır.

Yunanların da, öz növbəsində, təmizlik və təmizlənməyə dair eyni və oxşar ayın və telimatları olmuşdur.

3. "Avesta"da "fikrin təmizliyi", Platonda isə "ağlın təmizliyi" haqqında danışırlar

"Avesta"da: fezil fikirli adam cilovsuz qəzəb və digər ehtiraslara məruz qalmır.

Platonda: "ehtiraslardan temizlənmə üçün her kəs fezilliye malik olmalıdır, bu isə məhz ağlın köməyi ilə yaranır".

Quruluş və zahiri cəhətdən digər müqayisə və paraleller də getirmək olardı (mənəvi təmizlik, sözün, keləmin təmizliyi və onun təsir edici qüvvəsi və s.).

Təmizlik (catharotés) və təmizlənmə (satharsis) anlayışlarına daxil olan mənaların ehətə dairesi xeyli genişdir, həm də öz növbəsində, "təmizlənmə" yalnız həyat və səhne əsərlərinin təsiri ilə başa gələn faci sarsıntılarla məhdudlaşdırır.

Buna görə də, əgər biz erken Şərq estetik ideyalarının Aristotel və xüsusən onun "Poetika"sına təsirinin tam aydın izlərinə təsadüf etmirsə, bu hələ Şərqiñ məxsus görüşlərin faciə nəzəriyyəsinin tarixən formallaşmasında heç bir rol oynamadığını söyleməye haqq vermir. Məsələ burasındadır ki, Aristotel özünün "catharsis" haqqındaki təliminə bilavasitə, birdən-birə deyil, dələyi yollarla gelib çıxmışdır.

Yunanların "təmizlənmə" haqqında nezəriyyəsinin qədim Avesta təmizlik nezəriyyəsi ilə bağlı olduğunu belə bir fakt da təsdiq edir ki, Pifaqor, Demokrit şərqlilərdən çox şey öyrəndiklərini etiraf edəyir, Platon və Aristotel isə Zərdüst təlimindən xəbərdar olduğunu qeyd edirlər.

Daha qədim Şərqi fəlsəfə və estetik ideyalarının qədim yunan fəlsəfəsi və estetikasına təsiri məsələsini, sözsüz ki, mütləqleşdirmek düzgün olmaz. Ona görə ki, söhbət müxtəlif inkişaf mərhələlərindən, müxtəlif ölkələrdən, spesifik təfəkkür üslublarından gedir. Lakin, öz növbəsində, on əsas və mühüm məsələlərə münasibətdə müşahidə olunan ayrıraq və müxtəlifliklər də müəyyən fəlsəfi estetik məsələlərə olan baxışlardakı ümumi həməhəngliyi, bir tərəfin o birinə təsirini örtüb pərdəleyə bilməz.

Nehayət, bütün dediklərimizdən bu neticəyə gelmək olar: haqqında bəhs olunan mövzunun hətta ümumi əlaqələr sistemində nisbəten ayrı – “mikroproblem” kimi öyrənilməsinin istər qədim, istər orta əsr Qərb və Şərqi mədəniyyətlərinin mənəvi yaxınlıq və qarşılıqlı əlaqələri haqqındaki elmi təsəvvürlərin genişlənməsi və derinləşməsi işində mühüm əhəmiyyəti vardır.

Aslan Aslanov

ŞƏRHLƏR

Aristotelin əsərlərinə yunanların özlerindən sonra ilk ciddi maraq on əvvəl Suriya və İranda başlanmışdır.

Suriya eramızın II əsrində güclü mədəni inkişaf yoluna düşmüş, V əsrde isə artıq Aristotelin demək olar ki, bütün əsərləri Suriya dilinə tərcümə olunmuşdu. Dini və siyasi təqiblərdən yaxa qurtarmaq üçün İrana penah getirən Suriya mədəniyyət xadimləri burada iranlılarla yanaşı, yunan elmi və mədəniyyətinin yayılmasında böyük rol oynayırlar, Aristotelin de əsərlərini fars dilinə tərcümə edirlər. V.İ.Zaxarov yazır ki, Xosrov özü Aristoteli mütləci etməyi çox sevəmiş (“Поэтика” Аристотеля. В.И.Захаров. Вступление. Варшава, 1885, с.8).

Əməvilerin təqibindən İranda özlərinə sığınacaq tapan Abbasın nəslindən olan ərəbler də burada elmə, yunan mədəniyyəti və fəlsəfəsinə böyük maraq göstərirler. Onlar geri qayıdış Ərəbistanda eməviler taxt-tacına sahib olduqdan sonra Mənsur, Madi, Harun er-Reşid, Məmən və Mütəvəkkilin hakimiyyətləri zamanlarında elm və incəsənəti inkişaf etdirməyə ciddi sey göstərirler. Nestoriançı mütercimlər bir çox əsərləri yunan və Suriya dillerindən ərəbcəyə tərcümə edirlər (Bax yenə orada, seh.7-10). IX əsrde Qonain “Poetika”nı ilk dəfə yunancadan Suriya dilinə çevirir. 930-cu ildə “Poetika” Əbü'l-Bəşər Metta, əsrin sonunda isə Yaqa ibn-Hadi tərefindən Suriya dilinə tərcümə olunur. 1174-cü ildə isə ərəb alimi İbn Rüşd Kordovoda “Poetika”nın Suriya metnинə əsasən onun ərəb təfsirini verir. İbn Rüşdün ərəb təfsiri əsasında, “Poetika” German Alleman tərefindən 1256-ci ildə latincaya tərcümə edilmiş və həmin tərcümə 1481-ci ildə Venesiyada çap olunmuşdur. 1498-ci ildə isə “Poetika” Georgi Valla tərefindən bilavasitə yunancadan latincaya tərcümə olunub, nəşr edilmişdir. “Poetika”nın yunancası isə 1508-ci ildə Venesiyada çapdan çıxmışdır. Bundan sonra “Poetika” dünyanın bir çox dillerinə tərcümə olunmuş və onun haqqında yüzlərle tədqiqat əsərləri, məqalelər yazılmışdır.

“Poetika”nın yunan metninin mövcud nəşrləri içərisində Kristin nəşri daha mötəbər sayılır. Həmin metn 1878-ci ildən bəri bir neçə dəfə nəşr edilmişdir.

“Poetika”nın rusçaya V.Q.Appelrot ve N.I.Novosadski tərəfindən edilmiş mövcud tərcümələri Kristin 1878-ci ve 1910-cu il Leypsiq neşrindən edilmişdir. Appelrotun 1893-cü il, Novosadskinin isə 1927-ci il tərcümələrindən daha əvvəl “Poetika”nın rusçaya iki tərcüməsi məlumdur. Bunlardan birincisini B.I.Ordinski (1854), digərini isə V.I.Zaxarov (1885) tərcümə etmişdir. N.Q.Çernışevski, Peterburq Universitetinin gənc professoru, yunan dili və ədəbiyyatı üzrə dövrünün böyük mütexəssisi B.Ordinskinin tərcüməsi haqqında yazdığı məqaləsində (Bax H.G.Чернышевский. Эстетика. M., 1958, c.315-348) alimin rus mətni üzərindəki əməyini çox yüksək qiymətləndirmişdir. Bununla yanaşı, Çernışevski bəzi hallarda Ordinskinin tərcümə dilinin müəyyən ağırlıqlardan xali olmadığını da göstərmişdir.

Ordinski “Poetika”nı tam bitkin, mükəmməl esər sayır, onda heç bir qırıqlıq və natamamlıq görmür; şərh və təfsir hissələrində də özü-nün bu rəyini sübut etmeye çalışır.

Ordinskinin tərcüməsi natamamdır. O, tam şəkildə yalnız eserin 18 feslinin tərcüməsini vermişdir. Sonra həmin fesillerin tərcüməsinə dair əsərdə qeydlər, qalan fesillərin izahlı tərcüməsi və şərhi gelir. Ordinskinin bu tərcüməsi və müəyyən fesillerin derin və geniş şərhi indi də bir sira cəhətdən öz əhəmiyyətini itirməmişdir.

Zaxarovun tərcüməsi ise sərbəst tərcümə və təfsir təsiri bağışlayır. Lakin bu tərcümənin də təfsir hissəsində maraqlı qeydləri vardır.

“Poetika”nın azərbaycanca bu tərcüməsi V.Q.Appelrotun rusçaya etdiyi tərcümənin 1893-cü və 1957-ci il neşrlərindən edilmişdir (1893-cü il neşrində eserin yunanca mətni də verilmişdir). F.A.Petrovskinin redaktesi ilə 1957-ci ildə yenidən neşr olunan həmin rusça tərcümə daha dəqiq və mükəmməldir.

F.A.Petrovski “Poetika”ya qeydlərin əvvəlinde əsərə dair rusça mənbələrdən D.A.Averkinin “Dram haqqında” (1893) və S.M.Kupiçin “Horatsionun yaradıcılığında şəxsiyyət məsələsi” məqalesini (Nejindəki tarix-filologiya institutunun xəbərləri, 1916, 13-cü cild), sovet dövründə isə V.Ivanovun “Dionis və dionisçilik” (Bakı, 1923) kitabını, N.I.Novosadskinin “Poetika”nın giriş və etrafı qeydlərlə təhciz olunmuş yeni tərcüməsini, A.A.Qruşkanın “Maksim Qorki Aristotelin şərhçisi kimi” (SSRİ EA xəbərləri, humanitar elmlər bölməsi, 1930, səh.113-134), V.F.Asmusun “Aristotelin estetikasında realizm məsələləri” (“Teatr” jurnalı, 1939, № 1-2) məqalələrini nümunə göstərir.

Biz buraya F.A.Petrovskinin “Yunan ədəbiyyatı tarixi” kitabının ikinci cildindən (M., 1955, səh.210-218) “Aristotelin ədəbi nəzəriyyəsi” məqalesini, Petrovski və Axmatovun “Poetika”nın 1957-ci il neşrinə giriş və yekun məqalələrini, Losevin “Antik estetika tarixi” (M., 1969) kitabını, eyni zamanda Copper və Hamiltonun ingilis tərcümələrinin 1921-ci il tarixli nəşrlərini, A.Qudemanın tərcüməsinin 1921-ci il Leypsiq, R.Kasselin tərcüməsinin 1969-cu il Berlin nəşrlərini, Polşa estetiki R.N.İnqardenin “Estetika üzrə tədqiqat” kitabında Aristotelin “Poetika”sı haqqında qeydlər fəsli (M., 1962, səh.155-202), Əli Soltanlıının “Antik ədəbiyyat tarixi” kitabında “Poetika” baredeki hissəni və həmin kitabın müvafiq fəsilleini, Əkbər Ağayevin “Yunan ədəbiyyatı tarixi öcerkləri” (Bakı, 1938) kitabındaki “Poetika”bölməsini elave edə bilərik.

Bizdə olan məlumatda görə “Poetika”nın görkəmli türk estetiki İsmayııl Tunalı də tərcümə etmişdir (İstanbul, 1963).

Kitabın meydana çıxmışında müxtəlif mənbələrdən, şərh və təfsirlərdən istifadə olunmuşdur. “Poetika”nın azərbaycanca tərcüməsinə verilən şəhərlerde bu sahədəki əvvəlki nailiyyətlər nəzərə alınmışdır, eyni zamanda əvvəlki bir çox şəhərden həm xarakteri və əhətə dairəsi, həm də məlumatın dərinləşdirilməsi, dəqiqləşdirilməsi, bəzilərinin təkzibi yeni şəkildə qoyuluşu cəhətdən fərqlienir.

“Poetika”nın tərcüməsindəki adı qövs şəklindəki mötərizələr – () – Aristotelin özüne mexsusdur. Bucaq şəkilli mötərizələr – <> – “Poetika”nın bize gelib çatmış yunanca mətnində nezerə tutulmuş və ya unudulmuş sözərin bərpası üçün işlənmişdir. Kvadrat şəkilli mötərizələrdə – [] – verilen söz və ifadələr isə tərcümənin aydınlığı üçün mənaya görə artırılmışdır.

Aşağıdakı izahlar fesillerin sıra ardıcılılığı üzrə verilmişdir.

1

1. *Poetik sənət* – sözün geniş menasında bədii söz sənəti, ədəbi yaradıcılıq. Yunanca “Pyeo” – “yaradıram” felindən olan “poyetike” – “bədii fealiyyət”ə, “bədii iş”ə yaxın bir mənani ifadə edir. Etimoloji, semantik baxımdan yunanca “poyetike”, “poyetes”, “poyeo”, “pes”, “pyes”; rusca “poet”, “petar”, “pet”, “pesnya”, “bayan”;

azərbaycanca “bayati”, “boy” (Koroğlu, Dədə Qorqud boyları) və “beyan” qəbilindən ifadələrin yaxınlıqlarını fərz etmək olar.

2. *Fabulanın necə qurulmalı olacağından* – hərəkət və fəaliyyətin təqliдинin, əhvalatların gedisətinin necə olacağından. Geniş tərifi 6-cı fəsildə verilmişdir.

3. *Avtetika və kifaristika* – avlos və kifara çalma sənəti (avlos – qədim Yunanistanda qaboy tipindən nefəslı aletə, kifara – simli aletə deyilir). Qədim əltintilər ziyafət və teatr tamaşalarında avlosdan geniş istifadə etmişlər. Avlos çalanların rəsmine məşhur qədim yunan saxsı vazalarında rast gəlmək olar.

4. *Təqlid* – yunanca “mimesis” anlayışının azərbaycanca qarşılıqlı ifadesi kimi işlədilmişdir. Lakin “təqlid” “mimesis”in mənasını bütün dolğunluğu ilə ifadə etmir. “Mimesis” gerçəklilikin yaradıcı şəkildə canlandırılması, bədii təcəssümləndirmə anlayışına daha uygundur. Kökündə “yaradıcılıq” sözü olan “yaraşdırma” anlayışı da bu mənəni ifadə edə bilər. Etimoloji və semantik cəhətdən, şübhəsiz, “mimesis”le dilimizdə sənət sahəsilə bağlı olaraq işlənen “mūmarisə”, “müsəməri”, “musiqi”, “memar”, “him” “him elemek” kimi ifadələr arasında qohumluq olduğunu fərz etmək olar. Xalq içərisində işlənen “teala çıxarmaq” ifadesi də “mimesis”ə yaxın anlayışdır. Təqlid haqqında nəzəriyyəni və “mimesis” istihahını Platon qorqıcılarından, Aristotel isə Ksenofont və Platondan əxz etmiş, lakin daha da dəqiqləşdirmiş, dərinləşdirmişlər.

Difirambik poeziya – xor lirikasının əsas üç mühüm şəkillərindən (difiramb, epinikiya, enkomii) biridir. Şərab allahu Dionisin doğulması, həyat və fəaliyyəti ilə bağlı əhvalatlara və ölümünün təsvirinə həsr olunmuş mahnilara deyilir. Ümumiyyətlə, yunan lirikası, o cümlədən difirambik poeziyanın mühüm xüsusiyyətini avlosların tərəneləri altında oxumaq və oynamaq təşkil edir ki, bu da bizim ozan yaradıcılığını xatırladır. Xor difirambik poeziyasının banisi Arion (e.e. VII əsr) hesab olunur. Arionadək difirambı bir nefər ifa edirdi, Arion bu ənənələri deyişdirmiş, xor təşkil etmişdir. Belə ki, Dionis bayramlarında xor dəstəsi Dionis minbəri etrafında dayanıb sual-cavab, təsvir və təntənəli çıxış şəklində xor oxuyurdu. Arion, rəvayətə görə, öz mövzularına facili məzmun verib, satırları personaj kimi destəyə daxil etdiyi üçün, faciənin ünsürlerini yaratmışdır. Şübhəsiz ki, bu da faciənin yaranması üçün müəyyən hazırlıq idi..

Təqlidi sənətlərdərdir – sənət anlayışı yunanlarda geniş anlayışdır. O, eyni zamanda həm incesənet, həm müxtəlif “peşə sahələrini” əhatə edir. Texniki, praktik peşə və sənətlərdən fərqli olaraq, burada məmətik sənət sahələri nəzərdə tutulur.

Bəzilərinin ustalıq, başqalarının vərdiş, digərlərinin təbii istedad hesabına... – “Politika” əsərində Aristotel deyir ki, hər bir sənətin “məqsədi təbiətən çatışmayan şəyler tamamlamaqdən ibarətdir”. Aristotel bədii yaradıcılığın mühüm komponentlərindən birinə, göstərilən elementlərin hamisini sənət və bədii yaradıcılıqda mü Hümlüyünə işarə edir. Uyğun fikirlərə sofist fəlsəfi dairələrinin, Sokrat, Platon kimi mütefəkkirlərin mülahizələrində rast gəlmək olar. Kim arzuladığı müdriklik, qocalıq, beləqət, fəzilət kimi amilləri bir küll halında və ya qismen kamil bir dərəcəyə çatdırmaq isteyirse, buna yalnız aşağıdakı şərtlərle nail olmaq olar. Birinci, adam təbii qabiliyyətə malik olmalıdır ki, bu da (əlbəttə) xoşbəxt təsadüf sayəsində mümkün olur; ikinci, isə adamın özündən asılıdır, yəni ondan ibarətdir ki, gözəlliyyə və yaxşılığı can atasın, zəhmətə qatlaşsan, on erkən yaşlarından oxumağa başlayıb, uzun zaman elmini davam etdirəsen. Əgər bu şərtlərdən biri olmazsa, heç nədə mükemməlliyin zirvəsinə çatmaq olmaz, bütün bu şərtlər olarsa, ne ilə məşğul olsan, on yüksək nəticələrə nail olmaq olar.

Söz, ritm, harmoniyanın köməyi ilə – harmoniya estetik və bədii mənada cismani; mənəvi, zehni sahələrdə, o cümlədən sənətdə ahəng deməkdir. Mövcud mətndə səs ahəngi, lad, məlahət, melodiya mənəsində işlənmişdir.

Siringə (yunanca – Syurinks) – əsatirdə siringəni kəşf edən meşələr, otlqlar Allahı və çobanlar hamisi Panın adı ilə bağlı olaraq, ona “Pan svireli” də deyilir. Uzunluğu tədrici şəkildə azalan 5, 7, 9 və 11 paralel qarnışdan düzələn siringə tütəyinin hər qolu müxtəlif ahəngli fleytavari səsə malikdir. Lakin siringə, fleytadan fərqli olaraq, barmaqların köməyi ilə deyil, ağız və dodaqların hərəkəti ilə çalışır.

Ritmin köməyi ilə bəzi raqqasların oyunu misal ola bilər – musiqi və mahni ilə müşayiət edilməyen xalis ritmik rəqs və pantomima.

Tərifsiz qalır... – qədim yunanların düşüncəsində nəşr və nəzm yaradıcılığını ümumi bir anlayışla göstərən ayrıca ədəbiyyat, bədii ədəbiyyat ifadesi yox idi. Həmin məsələyə işaretdir.

Sofron və Ksenarx mimiları... – məşhur yunan müəllifləri Sofron və oğlu Ksenarxın yazdıqları məisət lövhələrinə həsr olunmuş səhnələr.

Sofronun "Qayınana", "Qadınlar naharda", "Qadınlar İstimiya bayramında" ve başka mimleri məlumdur. Mimler ucadan oxunmaq və ya səhne vasitələrinə müraciət etmədən evdə, ziyafət məclisində, meydanda və s. oynanımaq üçündür. İcraçı söz, him-cim, ritmik bədən hərəkətləri ilə etrafındakıları şənləndirmək üçün müxtəlif əylençləri, məişət səhnələrini və məzəli xarakterləri canlandırır. Mimist, qadın və kişi ola bilər və o, nadir müstesnalarla, çox hallarda yükün bütün ağırlığını öz üzərinə götürərək, müxtəlif rolları ifadə edir. Mim ifaçılarına da "mim" deyilir və onlar dramatik aktyor, deklamator və müğənnilərə bölünürələr ki, bunlar da "mimoloq", "loqomim", "etomim" ("loqos" – söz, nitq mimçiləri, "etoloq" – etos – əxlaq, mənəviyyat mimçiləri), "mimobi" (həyat məişət mimçiləri) "mimvala" (fleyta təraneleleri altında mimçi) "maqodo", "lisiodo", "simiodo", "qilarodo" ("ode" – mahni, qelos – gülüş neğməkarı) və s. adlanırlar. Bəzi mimmələrə isə "kinedema" və ya "kinedoloq" ("kino" – hərəkət etdirərəm, "aydos" – eyibli, biabırçı) deyilir, daha doğrusu, leyaqetsiz, biabırçı hərəkətlər göstərən mimlərə belə deyilir. Qədim yunan mimləri və Azerbaycan xalq dramının qədim elementləri, ailə-məişət oyunları arasında maraqlı paralellər müşahidə etmək olar.

Sokrati söhbətlər – Sokratın müsahibələri şeklinde yazılar, fəlsəfi mükalimələr (dialoglar). Platonun "Böyük Hippiy", "Kiçik Hippiy", "Pir" ("Ziyafət"), "Fedr", "Dövlət", "Qanunlar", "Sofist", "Qorqiy", "Fileb", "Sokrat appologiyası", Ksenofontun "Sokrat mükalimələri", Plutarxın "Qrill", "Yeddi hükəmanın ziyafəti", "Musiqi haqqında" dialogları bunlara misal ola bilər. Dialoglar bir çox hallarda iki hissədən ibarət olur. Birinci hissədə müsahibə gəzinti zamanı aparılır, söhbətin kulminasiya vaxtı müsahiblər dinclərini almaq məqsədi ilə eyleşib fikirlərini davam etdirirlər. Bir sıra hallarda dialog müəllifi mükalimə üsulundan kənara çıxaraq, müsahibənin predmeti ilə bağlı mülahizələr söyləmək üsulundan da istifadə edir.

Elegiyaçular... epiklər... – elegiya və epik janr ustaları; elegiya-frigiya tütəyinin müşayiəti ilə oxunan hüznlü, məsnəvi formasında lirik şeir; birinci misrası daktılık hekzametr, ikinci misrası pantametr vəznində yazılır. İctimai, siyasi, hüquqi, vətənpərvər mövzulara aid elegiyalar da vardır. Elegiyanın ən böyük ustaları Kallin (e.ə. 690-663), Titrey (e.ə. VII əsr) və Solon (e.ə. 635-559), epikanın tanınmış sonətkarları isə Homer və Hesiod kimi şairlər sayılır.

Empedokl (e.ə. 483-423) – məşhur yunan materialist filosofu, təbiətşünası və həkimi. Ritorik üslubda hekzametle yazılmış "Peri fisis" ("Təbiət haqqında") və "Cátharsis" ("Təmizlənmə") adlı fəlsəfi poemaların müəllifi. Her iki əsərin Fezullah Nəimi və İmadəddin Nəsimi yaradıcılığına müəyyən təsiri olmuşdur. Q.Dilsin yunan mətnlərində, A.O.Makovelskinin "Sələfi Sokratlar", Q.İ.Yakubanisin "Empedokl" kitabında her iki əsərdən getirilen fragməntlərlə Nəsiminin bir sıra şeirlərinin müqayisəli təhlili bunu sübut edir. Azərbaycanca: "Bu cisim evinə, taliba, seyr edərək çün can gelir" misrası ilə başlanan 62 beytlik poemasında Nəsimi üzvi alemin inkişafında dörd pillə haqqında Empedokl nəzəriyyəsini bütünlükə qəbul edərək, bir sıra hallarda Empedoklun uyğun fragməntlərinin hərfi tərcüməsini verir. Nəsiminin başqa bir sıra şeirlərinin mətni de fragməntləre tam uyğun gelir.

Xremonun "Kentavr" rapsodiyası – e.ə. IV əsrde yaşaması yunan faciənevîş şairlərindən Xremonun əsəri. Aristotelin "Ritorika"da göstərdiyi kimi, Xremon öz facielerini səhnədə oynamamaq üçün deyil, ucadan oxumaq üçün yazmışdır. Buna görə də "Kentavr"ın dram janrlarına deyil, epik sahəsinə aid olduğunu söyləyərək, onu rapsodiya adlandırır. Xremonun əsərlərindən ancaq xırda-para fragməntlər qalmışdır. Nomlar – Apollon şərəfinə oxunan mahnilər.

2

Bizdən yaxşılarıntı... taqlid – Aristotel Esxil və Sofoklun işlətdiyi istilahdan istifadə etmişdir. Müasir baxımdan əzəmi və ülvə xarakterli adamların işinin, hal və hərəkətlərinin teqlidi və təcəssümü deməkdir.

Poliqont (e.ə. V əsr) – yunan rəssamı, ülvə üslubda monumental, dekorativ divar rəngkarlığının en böyük nümayəndəsi. Qədim Attika milli qəhremanı Tezey, o cümlədən Odisseyin həyatına aid əsərlərin müəllifidir. Aristotel Poliqontun yaradıcılığında formanın ideallığına işaret edir, onu insani təbiiyyin fəvqünə ucaldan bir ustad kimi terifləyir. Poliqontun yaratmış olduğu xarakterlərin xarici və daxili aləm həqiqətini Aristotel əxlaqi mənada işlənen "ethos" anlayışı ilə ifadə edir.

Pavson (e.ə. V əsr) – yoxsul yunan rəssamı; həzircəvablılığı, satira və pamphletləri ilə də tanınmışdır. Məşhur yunan dramaturqu Aristofanın müasiridir. Aristofan "Əhli-keflər" əsərinin 427-602-ci, "Tesmofori bayramında qadınlar" əsərinin isə 949-cu strofalarında Pavsondan behs

edir. "Axarmyanlar" komedyasında o, Pavsonun adını Xolorqa deminden (əyalətindən) olan yoxsul ve pamphletçi Lisistratla yanaşı çekir. "Poetika"da Aristotel Pavsonun insan təbiətindəki alçaqlıqları və eybəcərlikləri xüsusi bir aludeçiliklə, karikatur şəkilde təsvir etməsinə işarə edir, "Politika" əsərində gənclərə Pavsonun deyil, Poliqontun əsərlərinə tamaşa etməyi mesləhət görür.

Dionisiy – yunan portretisti, Poliqontun müasiridir.

Kleofont – haqqında az məlumat olan yunan şairlerindəndir. Onun adını Aristotel, eyni zamanda "Poetika"da Aristofanın müasiri faciənevîs Sefvpalla yanaşı çekir və hər ikisinin əsərlərini aşağı üsluba misal götürir. Aristotel "Ritorika"sında Kleofontun dilinin adiliyine və nəsərə yaxınlığına işarə edir.

Fasolsu Hegemon (e.e. V əsrin sonu) – yunan komiki və parodiyanəvisidir. Afinalılar arasında geniş yayılmış bir çox epik əsərlərə yazdığı parodiyaları ilə şöhrət qazanmış şairlerindəndir. Hegemon eyni zamanda dramatik parodialar müəllifidir. Rəvayətə görə, Peloponnes müharibəsi zamanı onun "Qıqantomaxiya" adlı dramatik parodiyası göstərilərkən tamaşaçılar Afina ordusunun Siciliyada möglubiyyət xəberini eşidirlər. Bu kədərli xəberin hamını sarsıtmasına baxmayaraq, Hegemon tamaşanı yarımqıç kesmeyince heç kəs yerində tərənnəmər. Bu, Hegemonun, şübhəsiz, güclü sənətkar olduğuna deləlet edir.

Nikoxar – yunan şairidir. Özü və əseri "Deliada" haqqında səhih məlumat yoxdur.

Argant Timofey və Filoksen – yunan şairleridir. Tərcümələrdə bərpə olunan "Argant" yerinə əlyazmasında yalnız "Qant" sözü yazılmışdır. Əger həqiqətdə əlyazmasında "Ar" buraxılmışsa, onda bəzi şerhçilərin dediyi kimi, Aristotelin müasiri Kifared Arqanti təxmin etmek olar. "Timofey nom və difiramb şairlerindəndir, e.e. 446-ci ildə Miletde anadan olmuşdur. Pavşını onun "İranlılar" adlı nomunun, Afiney isə "Kikloplar" difirambının adını çekir. Timofeyin "İranlılar" əsəri 1902-ci ildə Misirdə, Abussir yaxınlığında "Deutsche Orient gesellschaft" cəmiyyəti tərefində aparılan qazıntı işləri zamanı papiruslardan birində tapılıb müəyyən edilmişdir. Filoksen (e.e. 453) Kipr adasında anadan olmuşdur. Siciliya tiranı kiçik Dionisinin sarayında yaşamış, "Kikloplar" difirambında (Polifem adlı kiklopun obrazında) Dionisiyə rışxənd etmişdir.

Təqlidin necə olmasından – Aristotel təqlid üsulunu nezərdə tutaraq, poeziyanın epos, lirika, dram kimi növlərinin fərqində bəhs edir. Poeziyanın müvafiq sahələrini ayrı-aynılıqda təqlid üsulunun necə şərtləndirdiyindən, eynilə Platon da "Dövlet" əsərində bəhs etmişdir.

Homer kimi özündən kənar hadisələri hekaya etməklə təqlid – təqlidin terzi kimi epos nezərdə tutulur. Bu münasibətlə Belinski deyir: "Homeri oxuyarkən bədii kamilliyyin mümkün olduğunu görürsən. Bu əsərlərdə siz daha çox cəlb edən odur ki, qədim yunan dünyagörüşünün, qədim yunan dünyasının əsas cəhətləri Homerin şərində öz əksini tapmışdır. Siz özünüüz Olimpda, allahların yanında, cəbhədə vuruşan qəhrəmanların arasında hiss edirsiniz; siz cəlb edən gözəllik, qəhrəmanlıq dövrünün yunan cəmiyyətində insan münasibətləridir. Ancaq şairin özü kənardə dayanmışdır. Əsərlərin bədii əlemi siz o qədər cəlb edir ki, dayanıb, heç olmasa, bir şairin özüne baxmağı yaddan çıxarırsınız..."

Öz simasını dəyişmədən, özlüyündə qalib təqlid etmək – təqlidin dram terzi nezərdə tutulur.

"Dram" adlandırılmışdır – "dram" yunanca "drao" felindən "hərəkət edirəm", "fealiyyət göstərirəm", "hərəkət" deməkdir. Aristotel buna işarə edir.

Dorianlar – qədim yunan tayfalarındandır. Uzun müddət Yunanistanın şimalında, e.e. XII əsrə isə Cənubi Yunanistanda məskən salmışlar. Miken mədəniyyəti xərabeləri üzərində yüksələn yeni yunan mədəniyyətinin inkişafında xüsusi rolları olmuşdur.

Demokratiyanın təşəkkül dövrü... – demokratiya Yunanistanda VI əsrin sonlarında (e.e. 590-ci ildə) Meqerada qələbə olmuşdur. Qədim dövrün məzhekenəvisi Susarionun fealiyyəti (texminən e.e. 580-ci ildə anadan olmuşdur) məhz Meqera demokratiyasının çiçəkləndiyi dövredə tesadüf edir. Qədimdə bir çoxları Susarionu komedyanın yaradıcısı hesab etmişlər.

Epixarm – qədim yunan komedyanəvisi və filosofudur. Texminən 550-ci ildə Kos adasında doğulmuş, həyatı Siciliyada keçmiş, texminən 90-97 yaşlarında vefat etmişdir. Bir rəvayətə görə, qədim komedyanın banisi məhz Epixarmdır. Platon Epixarmı komediya, Homeri isə faciə şairlerinin en böyükü adlandırmışdır. Aristotel "Poetika"da onun adını çekir və deyir ki, "Fabula"ni ilk defə Epixarm və Formiy

işlemeye başlamışlar və həmin şəkildə de komediya ilk dəfə Yunanıstanaya Siciliyadan keçmişdir. Epixarm əsərlərini Dori dialektində yazmışdır. Onun Sirakuz teatrlarında qoyulan abidəsi üzərindəki yazıda bunu sübut edir: "Komediyanın ixtiraçısı, dili və mənşeyi etibarilə dorili Epixarm" yunan ədəbiyyatının Lukian, Evripid, Aristofan kimi nümayəndələrinin de yaradıcılığında özünü göstəren bir meylin, mifologiyaya özünməxsus münasibətin banilərindəndir. Bir rəvayete görə, Homerin "Odisseya"da işlətdiyi kikloplar komik variantını hələ Evripid-dən xeyli əvvəl ilk dəfə dram janrına tətbiq eden Epixarm olmuşdur.

Maqnet – ilk qədim yunan komik şairlərindəndir. Xinodin müasıridir. Əsərlərində xor əsasən quşlardan və ya heyvanlardan ibarət olmuşdur. Dramlarını, xorun adına görə, məsəlen, "Quşlar", "Qurbanğalar" və s. adlandırmışdır. Aristofan onun gəncliyində xor sahəsində çoxlarına qələbə çalmasından, tamaşaçılara səsler aləminin zenginliyini bəxş etməsindən bəhs edir. Aristofanın "Atlılar"da (640-645-ci setirlər) tamaşaçılardan gileyəlməsi *Maqnetin* qocalığında artıq səhnədə evvəlki hörmətə malik olmadığına işaretdir.

Xionid – ilk qədim yunan komik şairlərindəndir. Svidin məlumatına esaslanaraq göstərilir ki, *Xionid* komediyalarını Salamin döyüşünə 8 il qalmış, yəni 488-ci ilə yaxın tamaşaşa qoymağə başlamışdır. Əsərlərindən əlimizə gəlib çatanı yoxdur.

Komadzeyn, dran, pratteyn – komediya və dram sözlerinin etimologyasına (mənşeyinə) işaretdir. Aristotelin getirdiyi mətnin özündən də, ümumi ruhundan da aydın olur ki, məhz doriyalıların tələbi, mənsubiyyətlərdən danışır və məsələ haqqında onların fikirlerini deyir. Aristoteldən çox-çox əvvəl afinalıların da "dram" sözünü işləmələri, hələ sözün etimologiyasının daha çox kime mənsub olduğu məsələsini həll etmir. Aristotelin öz fikri kimi gedən hissə mətnində ayrı götürülmədikdə məsələ bir qədər aydınlaşır.

4

Margit – Homere məxsus olduğu zənn edilən satirik poemadır. Aristotel, səhv olaraq, Margiti Homerin ayağına çıxır (faciəni "İliada" və "Odisseya" ilə bağlılığı kimi, komediya janrıının mənşeyini də "Margit"lə əlaqələndirir). Aristoteldən əvvəller də "Margit" in Homere

məxsusluğunu söyləyenler olmuşdur (məsəlen, qədim yunan filosofu Zenon). Lakin İsgəndəriyyə tənqidçiləri buna şübhə etmişlər. Poemadan yalnız müəyyən parçalar məlumdur.

Yamba – qədim yunanlarda (bir növ bizim Azərbaycan klassik şerindəki həcve, istehzaya benzəyən) şeir növü. Bizim meyxana şeir növüne yaxındır. Ya mahmət şəklində səslə, ya da nəğmə kimi musiqi aletinin müşayıti ilə ifadə olunarmış. Məzəli və gülənlə şəkildə müəyyən hadisə və şəxsiyyətləri təsvir edər, yaramaz sıfetləri, mənəvi eybəcərlikləri acı dillə qırmanclayan şeirlərə deyilir. Yunan ədəbiyatında *yamba* şeir formasının banisi və en mahir ustası Arxilox hesab olunur. Mənşeyi etibarilə *yamba* xalq yaradıcılığının (folklorun) en qədim qatlarından gəlir. Bu cəhətdən infektiv deyilen qədim *yamba* maraqlıdır ki, buraya da, adətən, rəqiblə mübarizədə söyüş, atmaca, hədə və tehdid yolu ilə humor və gülüş doğurmaq və s. daxildir. Aristotel etimoloji cəhətdən həmin istilahı "yamblamaq" feli ilə əlaqələndirir və göstərir ki, onun mənası "şeirle başqasına gülmək" demekdir. Əsatirdə *yamba* münbitlik və mehsul ilahesi olan Demetra kultu ilə bağlanır. Əsatirə görə, Demetra, ölüm allahı Aid onun qızı Persefonanı oğurlayanda qəzəblənir, qoca qarı sıfətində yerə enərek Elevs şahı Keleyin oğluna dayəlik edir. Öz bəxtindən küsen Demetra dərdindən yeyib-içməkden də imtina edir. Geleyin əfsanəvi xidmətçisi *Yamba* isə buna əlavə tapır. *Yamba* Demetraya məzəli, bəzən də biedəb, lətəhər (açıq-saçıq) letifələr danişaraq onu güldürəmiş, Demetra da yeyib-içmeye başlayarmış.

Fallik nəğmələr – Dionis şərəfinə mərasim bayramlarında ifa olunan nəğmələr. Bayram geziştisi iştirakçıları bu zaman məhsul simvolu kimi orqanın – fallın şəklini başlarının üzərinə qaldırıb tutarmışlar. Hegel "Estetika üzrə mühazirələr"ində fallik kultun mənşəcə Şərqdən yunanlara keçdiyini söyləməkdə, bizcə haqlıdır. Yunanlardan əvvəl Hindistan, Frigiya, Suriya və qismən Misirde bu kult geniş yayılmışdı. Dionis şərəfinə belə mərasim bayramlarından birində, fallın tərənnümünü Aristofan kəndli Dikepolun dili ilə "Axarnyanlar" əsərində vermişdir.

Aktyorların sayına gəlinca – teatr tarixində Esxil və Sofoklun xidmətlərinə işaret olunur. "Esxil aktyorların sayını birdən ikiyə qaldırmış, xorun rolunu azaldaraq, dialoqa üstünlük vermişdir", deyəndə, bunu belə anlamaq lazımdır ki, Esxilə qədər tamaşaada ifa edilən rolların sayı da elə bir olmuşdur. Bunu bir neçə (məsələn, iki, üç) rolu

tək bir aktyorun ifa etməsi mənasında başa düşmek lazımdır. Məsələn, Esxilin yazdığı əsərlərdə mövcud bir neçə rolü bir nəfər deyil, iki nəfər aktyor oynayırdı. Dialoqa üstünlük verilməsi, aktyorların sayının artırılması, şübhəsiz, xorun nəğməlerinin, rəqslərinin azaldılması hesabına olmuşdur, halbuki evvəl bütün ağırlıq mərkəzi korifeyle xorun mükaliməsi üzərində düşürdü. Sofokla qədər isə tamaşadakı rolları iki aktyor ifa edirdi: protaqonist adlanan birinci – baş aktyor və devteraqonist adlanan ikinci aktyor. Esxidden fərqli olaraq, Sofokl tamaşaaya üçüncü aktyoru (tritagonisti) elave etmişdir. Məsələn, onun "Tiran Edip" əsərində Edipi yalnız tək baş aktyor, protaqonist oynadığı halda, İokastın, Zevsin, kahinin, Carçı və Layın qulunun rollarını ikinci aktyor (devteraqonist), Kreont, Tiresey və Korinfən gələn carçının rollarını isə üçüncü aktyor (tritagonist) oynayırdı. Yeddi rolun üç aktyor arasında belə bölünməsinin özü dram tarixində mütereqqi addım idi.

Satirik tamaşalardan – Aristotel burada "gülüş" dramının "göz yaşı" dramından qədim olduğuna, daha doğrusu, "Satırlar" dramının faciənin ən qədim növü olduğuna işarə edir. Aristotelin həmin fikri bir çox alimləri ciddi çətinliklər qarşısında qoymusdur. Məsələnin Aristotel tərefindən nə dərəcədə düzgün işqalandırıldığını müəyyən etməyə "satir" və "traqos" anlayışlarının səsioloji semantik təhlili də, öz növbəsində, kömək edə biler. Komediyanın daha qədim adlarından olan "Troyədiya"nın "Traqediya" ilə yaxınlığı və bunların arxasında dayanan həyatı mənaların "üzümçülük", "şərabçılıq", "macar", "şərab", "meyva", "tənək" ("Traqeyn", "Troyqos") və s. həmcinsliyi hər ikisinin, komediya və faciənin səhnədə qoşa mənşəliyini söyleməyə dəha çox haqq verir. "Satırlar" dramının faciənin daha qədim şəkli olması barədə Aristotelin fikrine haqq qazandırı bilən əsərlər olmuş olsa belə, onlar zəmanemizə gelib çatmamışdır. Buna görə də komediyanın deyilən istiqamətdə inkişafını təsəvvür etirmek xeyli çətindir.

Aristotelin bəhs etdiyi qəbildən olan və dövrümüzə gelib çatan dramlardan yalnız ikisi məlumdur ki, bunlar da daha sonrakı dövrün əsərləridir. Evripidin tam şəkildə elimizə gəlib çatan "Kiklop"u, Sofoklun "İz axtaranlar" satir dramının iri papiruslarda yazılmış ayrı-ayrı hissələri (1911-ci ilde dərc olunmuşdur), Esxilin 1936-1940-ci illerde aşkarla çıxarılan eyni janrdan olan iki əsərinin fragmentları də buraya eləvə edilərsə, janr haqqında az-çox müəyyən təsəvvür yaranar.

Tetrametr, trimetr – rəqs ritmine uyğun yunan şeir vəzni.

Hekzametr – yunan ədəbiyyatında qəhrəmani şeir vəzniనə deyilir. Puşkin həmin vezndə yazılın "İliada"nın tərcüməçisi Qnediçə şeirlə yazmışdır: ""Sən bize Homerin yüksək şerini götirdin, qulağımızı mənasız qafiyelerin gurultusundan azad etdin (1821). "İliada"nın tərcüməsi" adlı iki misralıq şerində isə o deyir: "Слыши умолкнувший звук божественной эллинской речи. Старца великого тень чую смущенной душой."

Episodiy – xor nəğmələri arasında dialogiya hissələrinə deyilir. Faciədə bir neçə episodiy ola bilər.

5

Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmleşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sıfətin yastılığını, alının qışalığını, ağızın yekaliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqışlıkları ifadə edirdi. Lakin bu naqışlıklər, Aristotelin dediyi kimi, insanda mərhemət duyğusu oyatmır. Belə qədim maskalarda, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Soltanlıya görə Azərbaycan xalq teatrında "kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlükle çıxış edir"

Komediyanın tarixi isə biza naməlumdur – akademik F.A.Petrovski "Poetika"ya şəhərində bu yeri S.I.Sobolevskinin irəli sürdüyü hipotezadan çıxaraq izah edir. Bu hipotezanın isə üstünlüyü ondadır ki, o, Aristotelin özünün verdiyi məlumatlara əsaslanır. Aristotel "Poetika"da deyir ki, improvisasiya yolu ilə yaranan komediya öz mənşeyini fallik nəğmə ustalarının yaradıcılığından götürmüştür (4-cü fesil); komiklər dəstəsinə Arxon xoru sonradan vermişdir, əvvəllər isə o, adı heveskarlardan təşkil olunarmış (5-ci fesil); "komediyaçılard" sözü "komadzeyn" ("ziyafətlenmək") felində olmayıb, şəhər əhlinin qıymətləndirmədiyi seyyar aktyorların komları gəzib dolaşmalarından törməsidir (3-cü fesil); komediyanın hele müəyyən bir şəkər malik olduğu zamandan etibarən, onun ilk yaradıcılarının adı çəkilir (5-ci fesil); amma maska və proloqun kimin kəşfi olduğu (bu menada ki, komediya xorun nəğmesi ilə başlamaya da bilərdi), aktyorların sayını

kimin artırdığı ve s. bəlli deyildir (5-ci fəsil). S.İ.Sobolevski bütün bu məlumatı cəmleşdirərək, yunan komediyasının tarixini belə təsəvvür edir: Fallik neğmenin müəyyən bir yaradıcısı, eyni zamanda xorun regenti olan şəxs, fallik neğmələrin hissələri arasında bədahətən komik nitqlər icra edəmiş. Fallik neğmələr ildə cəmi yalnız bir neçə dəfə ifa olunduğu üçündür ki, o öz etrafına, güman ki, ele həmin fallik neğmə icraçılarından ibaret xüsusi truppa toplayaraq, onlarla bərabər kəndbə-kənd gəzər, improvisasiya yolu ilə müəyyən gülməli səhnələr göstərmiş. Tamaşanın müəllifi eyni zamanda aktyor, truppa isə oxuyan və rəqs edən xor olmuşdur. Attik ədəbi komediyanın izahı üçün lazım olan xalq Attik komediyası məhz belə olmuşdur. Xalq komediyası onun müəlliflərinin şəxsi istedadına və ya müəyyən təsir və mənimsəmə-lərin köməyinə əsasən tədricen təkmiləşərək inkişaf etmişdir. Bu əhvalat, Svidin məlumatına əsasən, təxminən e.ə. 487-ci ilədək, yəni Aristotele, komediya ustası kimi bəlli olan ilk müəllifin Xionidin yetişdiyi dövər qədər davam etmişdir. Lakin komediya bu dövrde hələ dövlət tərefindən özünün formal təsdiqinə nail olmamışdır. Nehayət, e.ə. 464-cü ilə yaxın komediyaların dövlet tamaşalarında göstərilmesine izn verilir. Bu dövrden isə onun tarixi bize məlumudur. Beleliklə, Attik ədəbi komediya bilavasitə xalq komediyasının davamı olmaqla, onunla üzvi bir vəhdət təşkil edir. "Komediya" adı isə "χωμος" sözündəndir: komik truppalar, hay-küyle, bəzən de sərxoş halda kəndləri gəzərmişlər, elə buna görə də onlara "χωμος" – "gəzeyən dəstə" deyərmişlər. Oxuduqlarına görə isə onlara "χωμφος" demis-lər ki, bu da çox tabii bir addır.

Komiklər xoru – xor dramatik tamaşada o qədər müstəqil əhəmiyyətə malik olmuşdur ki, onun təşkili və maddi cəhətdən təminatı, mühüm ictimai bir vəzifə olmaq etibarilə, yüksək səlahiyyətli şəxs olan 9 arxonundan birinə tapşırılırdı. İbtidai xoru təşkil etməyin ictimai vəzifəsi "Liturgiya" adlanırdı ki, buraya da təşkilatçı və varlı haminin öz eli və əhalisinin qonaqlıq xərclərini ödəmək və s. daxil idi. Xorezik liturgiyanın təşkili tapşırılan müəyyən yüksək şəxsiyyətlərlə yanaşı, ikinci bir şəxs də diqqəti cəlb edir ki, bu da dramatik yarışın keçirilməsinə cavabdeh olan Arxon – Arxon şahıdır. Yarışda antaqonist müəllif və xoreqləri də müəyyən edən, seçən odur: xorun hamisinə – onu seçən, ona pul verən, "xoreq"ə gelincə – o, lirik aqona (difiramba), ya dramatik aqona (faciə, komediya, satir dramına) rəhbərlik etməli

idi. Birinci halda, yarış üçün xoreq də, xorun bütün üzvləri də filalar (əyalət, nəsil, qəbile, tayfalar) üzrə seçilir və onların qəlebəsi filanın qəlebəsi hesab olunur. Burada xorun qəbilevi seciyyəsi hələ özünü mühafizə edib saxlayır. "Xoreq" kəlməsinə gelincə, sözün özü də göstərir ki, əvvələn, "xoreq" xorun idarəcisi, aparıcısı olmuş, yalnız müəyyən dövrden sonra onun teminatçısına çevrilmişdir. Diger tərefdən, onun vəzifəsi Arxon şahın vəzifəsinə uyğun gelir. Buradan da qalib başçı, totemdən, şah-kahin, şah-arkont, xoreq xoraparicisi, korifey vəzifəlerinin necə ayrıldığını duymaq çətin deyil. Öz növbəsində, korifey – xoreq vəzifəlerinin müəyyən hissəsini aktyora (Protaqonistə) və dram müəllifinə, şairə verir. Müəllif əvvəl özü hem aktyor və xor müəllimi rolunu daşıyır, sonradan təlim xüsusi şəxsə, didaskala həvələ edilir. Son tədqiqatlara görə, aktyor əvvəller xorun aparıcısı olmuşdur. Əvvəlcə aktyor xorla bərabər çıxar və proloq deyərmiş. Xor, aktyorun möviyyəti imiş.

Formiy – dramaturqdur, Epixarmın müasiridir, heç bir əseri bize gəlib çatmamışdır.

Kratet – e.ə. V əsrde yaşaması yunan dramaturqudur. Aristofan "Atlılar" komediyasında (553-565-ci sətirlər) onun adını hörmətlə yad edir. Dramatik yarışlarda ilk qəlebəsinin e.ə. 449-cu ilə aid olduğu qeyd edilir. Əsərlərindən yalnız müəyyən parçalar qalmışdır. "Heyvanlar" komediyasından qalan fragmentdən Kratetin ictimai mövzulara xüsusi fikir verdiyi görünür. Petrovskinin göstərdiyinə görə, "Heyvanlar" komediyasında ağalar və qullar mövzusunda müəllifin fantastik utopiyası öz əksini tapmışdır.

Metrinin böyüklüyü – Aristotel burada dastanın daktilik hekzametrle yazılmasını nəzərdə tutur. Bu vəzni Aristotel, eyni zamanda, "sade", "bəsit" vəzni adlandırır, çünkü müxtəlif vəznlərdən istifadə edən dramlardan fərqli olaraq, dastan üçün vəzni sabitliyi seciyyəvi olmuşdur.

6

Hekzametrə təqliğ sənəti – yeni epik poeziya barəsində hekzametrin ölçüsü aşağıdakı şəkildədir:

○○ – ○○ – ○○ – ○○ – ○○ – ○

Əli Sultanının qeyd etdiyi kimi, hekzametr altı bölgülü bir vəznidir. Bu bölgülərin beşi üçheçalı, altıncısı isə ikiheçalıdır. Bölgü qısa və

uzun hecaların birleşmesinden əmələ gelir (bu hecaların sayına görə bölgülər müxtəlif olur; hər bölgünün öz adı vardır). İki qısa heca bir uzun heca ilə evez oluna bilər. Bu vəzn əruz veznini xatırladır” (Ə.Soltanlı. Antik ədəbiyyat tarixi. Bakı, 1958, səh.67).

Komediya haqqında sonra bəhs edəcəyik – bir çox şərhçilər burada Aristotelin “Poetika”nın hazırda əldə olmayan 2-ci hissəsini nezərdə tutduğunu söyləyirlər.

Müzəyyən dillə – ritm ve ahəngə malik olan bir dillə, mahmı ilə. Aristotel, ola bilər ki, müəyyən dərəcədə plastik hərəkət dilini – rəqsi də buraya daxil edir.

Musiqi kompozisiyası (melopoyna) – faciənin lirik hissələrindəki melos (nəğmə və musiqi).

Zevksid – sehnə rəssamlığı “Skenoqrafiya” və “Skiaqrafiya” tarihində böyük rol oynamış yunan sənətkarları samoslu Aqafarx və afinalı Apollodorun davamçılarındandır. Apollodor özü epiqramlarından birində onu öz sənətinin oğrusu adlandırmışdır. Bir rəvayətə görə, Cenubi İtaliyanın Heralei şəhərindəndir və Afinada Apollodorun şagirdi olmuşdur. Lakin həyatının böyük hissəsi Efesde keçdiyindən, İoniq məktəbinə mənsub rəssamlardan hesab olunur. Rəsmələrdən insan bədəninin əzəmatli şəkildə təsvirinə xüsusi fikir vermişdir. Əsərləri işq və kölgə effektlerinin zənginliyi, figur və qrupların xüsusi canlılığı ile seçilir. Rəvayətə görə, Zevksid üzümü o qədər heyati və canlı çəkibmiş ki, şəkinin üzərinə uçub gələn quşlar onu dimdikleməyə başlamışlar. Zevsi taxtda, allahların əhətesində təsvir edən rəsmi xüsusi məlahət və gözəlliyi ilə məşhurdur. Rəvayətə görə, digər mifoloji mövzulardakı əsərləri az-çox dərəcədə janrı səciyyə daşımışdır. Plutark Zevksidi Periklin müasiri kimi yad edir.

Fabula – Aristotel bu ifadəni (μῦδος – mifos) deyə işlətmışdır. Təsvir olunan əhvalatların gedisətini, bizim məzmun, süjet dediyimiz şeyi nezərdə tutur. “Mifos” u məzmun mənasında Exsil “İranlılar”, Evripid “Elektra” əsərində işlətmışdır. “Elektra”nın rusca tərcüməsində həmin sözü Yarxo “hekayət” şəklində vermişdir ki, bu da o qədər dəqiq deyil.

Peripetiya və tanıma – peripetiya dramatik hadisənin inkişafında gözlənilməden baş verən dönüşdür. Tanımağa göldikdə, Aristotel onun 6 şəklini gösterir: esatir və rəvayəti nişaneləre görə tanıma (bu nişanələr də həmin sünü nişanələr ola bilər); şair tərəfindən uydurma nişanələre görə tanıma; görme, eşitme və digər yaddaşlara əsasən tanıma;

fehmə, zehnə əsasən tanıma; tamaşaçının çıxardığı nəticəyə əsasən və nəhayət, obrazların hereketinin özündən doğan tanıma. Bu tanıma şəkillərinə şərq xalqlarının əsatir, dastan və bədii yaradıcılığında rast gəlmək mümkündür. Məsələn, Firdovsinin “Şahname”sində Rüstəm Zal bilmedən öldürdüyü genç pəhləvanın qolundakı bazubənddən oğlu Zöhrab olduğunu tanır. “Tanıma”, “tanımadamaq” istilahlarını, yerinə görə, bezen “bilim” və “bilməzlik” kimi də tərcümə etmək olar. Buna, məsələn, yunanların əsatir təsəvvüründəki tale, aqibət probleminin şəhəri ilə əlaqədar xüsusən ehtiyac duyulur. Yunan ədəbiyyatında və dramaturgiyasında qəhrəmanlar öz aqibət və talelerinin ne ilə nəticəlenəcəyini əvvəlcədən bilirlər. Taleyi bili-bilməmək, zərurətin dənməz qanunları əsasında hərəkat edən qəhrəmanı yolundan döndərmir. Öz taleyini əvvəlcədən bilən qəhrəman, bununla belə, taleyinin müəyyən etdiyi yolla gəlir xüsusən belə yerlərdə “bilim” sözü “tanıma” ilə evez edile bilməz. Azərbaycanda xalq arasında “tanımadan-bilməden” ifadəsinin bezen qoşa işlənməsi de təsadüfi deyil.

Yarışsız da – yeni bilavasite teatr tamaşası olmadan da. Qədim yunan teatrında tamaşaya qoyulan əsərlərin en yaxşlarının müəlliflərinə xüsusi hakimlərin qərarı əsasında mükafat verildiyindən, dramatik tamaşalara, həmçinin yarış deyərdilər. “Poetika”nın yunan orijinalində yarış ifadəsi – “aqon”, yarışmaq ifadəsi – “aqonizestai” kimi işlədir.

7

On min stadiy – 1776 km (bir stadiy 177,6 metrdir).

Su saatına görə – Appelrotun yazdığını görə su saatı (klipsidra) ilə məhkəmədə hem ittihəmçi, hem də müttəhimin nitqi ölçülərmiş. Aristotel burada yarış (tamaşa) sözündən iki mənada istifadə etmişdir: a) şairlərin və xoreqlərin teatr tamaşası zamanı mükafat üçün yarışı; b) müttəhimin məhkəmə prosesinde ittihəmçi ilə mübarizəsi.

Veyze ilə Dünser kimi alimlər Aristotelin “eğer tamaşaçular gündə 100 facia tələb etseydilər, su saatı ilə ölçmek lazımlı galərdi” ifadəsini belə izah edirlər ki, həmin halda hər tamaşaya 15 dəqiqə (saatin $\frac{1}{4}$ hissəsini) sərf etmək mümkün olardı ki, bu halda faciələr balaca hekayət və letifələrə çevrilərdi. Ordinski bu şəhəri qəti və yegane mülkəməl şəhər hesab etməklə kifayətlənməməyi məsləhət bilir.

Herakleida, Teseida – Herakl və Teseyin həyat, rəşadət və qəhrəmanlıqları haqqında odalar, poemalar. Kiklik (silsilə) deyilən dastanlar sırasına daxil olan əsərlərdir. "Herakleida"lar Lagedemonlu Kinefon (texminən e.ə. 750-ci il) və Rodoslu Pisandrın (texminən e.ə. 450-ci il) adları ilə bağlıdır. "Teseida"nın Zopir və Pisistratin e.e. V əsrde yaşa-mış müasirlərindən Difilin yazmış olduğu göstərilir. Başqa şairlərin də eyni adlı əsərlər yazdıqları forz edilir. Lakin bu əsərlərdən heç biri bütövlükdə bize gəlib çatmamışdır.

Odisseyin Parnasda yaralanması – Parnas, Odisseyin uşaqlıq ovda yaralandığı meşəli dağın adı, daha sonrakı dövrün əsatirlərində şeir pəri-lerinin məskəni. Homer, Parnasda ov zamanı naqafil qarşısına çıxan çöl donuzunun Odisseyin ayağını yaralaması əhvalatına "Odisseya"nın 19-cu feslində epizodik hadisə kimi müraciət etmişdir. Bezi şerh-çilərin Homerin əsərində bu əhvalatın təsvir edilməsindən Aristotelin bixəbər olduğunu iddia etmələri, elbəttə, düz deyil. Əslində, Aristotel bunu dernek isteyir ki, Homer xronoloji prinsipə riayət etməmiş, Odissey haqqında bildiklərinin hamisini qəlema almamışdır. Bunu belə bir fakt da sübut edir ki, Odissey Parnasda uşaq ikən yaralandığı halda, Homer bu əhvalatdan əserin sonunda istifadə edir. Digər tərəfdən, şair ovun özündə belə Odisseyin başına gələnlərin hamisindən danişmır. Özü də Homer, qonaqpərvərlik adətinə görə Odisseyin ayağını yuyan dayənin onu tanımasına kömək edən şeylərdən bəhs edir.

Odisseyin özünü necə dəliliyə qoyması – troyalıllara qarşı müharibəyə səfərbərlik zamanı Odissey özünü dəliliyə qoymuş ki, müha-ribəyə getmesin. Deyilənə görə, Palemid onun bu hiyləsinin üstünü açmışdır: o, Odisseyin yeni dünyaya gəlmış oğlu Telemaxi onun xışının qabağına atmışdır ki, görsün öz oğlunu parçalayıb keçəcəkmi? Odissey xışı körpənin yanından səpdirib keçmiş və hiyləsini bürüzə vermişdir.

Alkiivid – Afina sərkərdəsi və dövlət xadimi, Peloponnes müha-ribesinin iştirakçısıdır. Xarakterinin prinsipsizliyi və qeyri-sabitliyi ilə fərqlənmişdir.

Yambik yazıçılar sayağı – yambik yazıçılar dedikdə, Arxeoloq və bu qəbildən olan senetkarlar nəzərdə tutulur. Aristofanın əsərlərində görünür ki, evveller yunan komediyənevislərinin əsərlərində ayrı-ayrı tarixi şəxsiyyətlərə rişxənd və hücum etmeye yol verilmiş. Aristotelin vaxtında isə sehnəden, bəlli adamlara lağ, rişxənd etmək, gülmək təşəbbüslerinə imkan verilmirdi. Fransız maarifçisi Jan Jak Russo da "Sokratın edamına daha qabaqlar teatrda hökm verilmişdi" – deyərkən, şübhəsiz ki, Aristofanın Sokrat əleyhinə yönələn "Buludlar" kome-diyasını nəzərdə tutmuşdur.

Aqafon (e.ə. 445-400) – qədim yunan dramaturquđur. Adı məşhur yunan sofisti Qorqinin en yaxın teləbəsi və ardıcılıları arasında çəkilir. Yunan faciəsinin inkişafında ayrıca rolü olmuşdur. Bir sıra əsərlərini, qədim miflərə istinad etmədən, şəxsi təxəyyüdü və uydurmaya əsasən yaratmış ilk senetkarlardandır. Platon, Evripid və Aristofanın müəsəri olmuşdur. Platon "Pir" ("Ziyafət") dialoqunda faciənevəş şairlərin yarı-şəhər qələbə çalmağı, münasibətə hükema və şair dostlarına ziyafət verən cavan şair Aqafonun obrazını yaratmışdır.

Sadə fabula – b a x 10-cu fesil.

Aktyorlara görə – bir çox şairlərin özlərini aktyorların seviyyəsinə uyğunlaşdırıb yazmalarına işarədir. Ən böyük tragik Sofokl özü belə, onun qədim bioqrafi İstrin yazdığınıə əsasən, faciələrini aktyorların seviyyəsinə görə yazmışdır. Aristotel "Ritorika" əsərinin 3-cü kitabı-nın 1-ci feslində o zaman teatr sahəsində aktyorun şairdən mühüm olduğunu qeyd edir.

Yuxarıda müəyyən olunduğu kimi – 7-ci, 8-ci və 9-cu fessillər nəzərdə tutulur.

Deyildiyi kimi – çox güman ki, 6-ci fesil nəzərdə tutulur. 7-ci feslin axırının da nəzərdə tutulduğu zənn edilə bilər.

*"Edip"*də – Sofoklun “Tiran Edip” eserinin 924-1085 sətirleri nəzərdə tutulur, burada “Edip” qasidin getirdiyi xəberdən sonra öz taleyini ve kim olduğunu yəqin edir.

*“Linkey”*də – yunan faciənəvisi ve Aristotelin dostu Feodektin esəridir. Aristotel “Poetika”nın 18-ci feslində de “düyün” və “açılma” problemi ilə əlaqədar olaraq “Linkey”den behs edir. Linkey Arqos şahı Danayın qızı Qipermnestrayla evlənmiş Misir şahzadəsinin adıdır. “Linkey”in mövzusu Arqos mifologiyasından alınmışdır. Danayın qızlarına evlənmiş Misir şahzadələrini öldürmək haqqında atalarının verdiyi göstərişə, yalnız Qipermnestra eməl etməyərək, eri Linkeyi ölümündən xilas edir. Müəyyən vaxtdan sonra bundan xəber tutan Danay, Linkeyi öldürmək istədiyi halda, özü öldürülür.

Orestin İfigeniyani tanımı – Evripidin “İfigeniya Tavriddə” faciəsində Orestin öz bacısı İfigeniyani qurbanı qurbanlaşdırmaq istədiyi nameye əsasən tanımına işarədir. İfigeniya isə, öz növbəsində, qardaşı Oresti, hər ikisinin uşaqlıq həyatlarından xatırladığı konkret ləvhələr əsasında tanır.

12

Prolog – paroda, yeni xorun orkestrə daxil olmasına dək olan hissə. Əvveller əsərin qısa xülasəsini vermək məqsədi daşıyan prolog, sonralar, bir növ, faciəyə giriş və ekspozisiya rolunu oynamışdır.

Parod – xorun ilk gəlişi və ilk ümumi qiraetinə deyilir. Parod proloqdan sonra gəlir. Proloq bitdimi, xor sehne ilə orkestr arasındaki keçiddən adlayıb orkestrə daxil olur və birinci qiraetinə başlayır. Aristotel xorun qiraeti ifadesi ilə bunu xüsusi qeyd etmək istəmişdir ki, parodda xorun oxuması həmisi vacib deyildir və çox vaxt parod anapestik dimetr və ya troxayik tetrametrlərdən ibarət ola bilər.

*Episodi*y – faciənin orta hissəsidir. Daha doğrusu, xorun oxuduğu nəğmələr bitdikcə, arada mükalime ilə gedən hissəyə deyilir. Əhvalatların əsil düyünü bu hissələrə bağlanıb-açıılır.

Stasim – orkestrdə xorun dayanıb (hərəket və ya rəqs etmədən) oxuduğu nəğmə. “Stasim”ın hərfi mənası “dayanmaq” deməkdir, qədim teatrda episodilər arasında bir növ tənəffüs rolunu oynamışdır.

Eksod – faciənin axırı, son (çıxış) hissəsidir ki, bu vaxt xor orkestrdən çıxıb gedir. Eksoddan sonra xorun nəğməsi ola bilməz.

Kommos – xor ve aktyorların ümumi hüznlü (hönkürtülü) nəğməsi. Lakin aktyor (solist) və xor kommosda ağını eyni vaxtda deyil, növbə ilə oxuyurlar.

13

Alkmeon – əsatirde atası Amfiarayın helakının baisi olan, ana-sindan onun intiqamını alan obraz kimi təsvir edilir. Əsatirde vətəndən qovulmuş Fiv şahzadəsi Edipin oğlu Polinik Aqros şahı Amfiarayı Fiv əleyhinə hücumna cəlb etmeye çalışırsa, Amfiaray məglubiyəti evvelcədən hiss etdiyindən, buna razılıq vermir. Onda Polinik Amfiarayın arvadı tamahkar Erifili qızıl boyunbağı ilə satın alır və o, erini müharibəyə getməyə təhrik edir. Bir revayətə görə, Alkmeon müharibədə öldürülür; digər revayətə görə, məglubiyətdən sonra canını qurtarıb qaçmaq istərkən, yer ayrıılır və o, yere girir. Alkmeon atasının ölümünün sebəbkən anasının olduğunu bilib, onu öldürür və intiqam ilahesi Erinin təqibləri nəticəsində xeyli vaxt faciəli keşməkeşlərə məruz qalır. Orestle Alkmeonun taleleri arasında yaxınlıq olduğundan (Orest de anası Klitemnestranı atasına xəyanət etdiyinə görə öldürür), Aristotel onların adlarını da yanaşı çəkir. Alkmeon mövzusu bir çox faciə eserlerində təsvir olunsa da bunlardan tam şəkildə heç biri zəmanəmizə gelib çatmamışdır.

Fiest – Zevsin nəticəsi, Pelopsun oğlu (Pelops – Tantalın, Tantal isə Zevsin oğludur), Atreyin qardaşıdır. Atrey Mikendə hakimiyyəti elə alıqdən sonra Fiest onunla gizli münəqışyə girişir və tezliklə özü də hiylələrinin qurbanı olur. Atrey qardaşı Fiestdən qisas almaq üçün dəhşətli bir cinayətə gedir: qardaşı Fiestin uşaqlarını öldürüb, onu uşaqlarının etindən düzələn ziyafət süfrəsinə dəvət edir və Fiesti bilmədən öz uşaqlarının etini yedidir. Onun sağ qalan oğlu Egisti isə atasını öldürməyə təhrik etməyə sey göstərir. Övladları öldürilmiş Fiest xeyli gizli yaşadıqdan sonra Atrey tərəfindən tutularaq Mikena götürülib, həbs edilir. Fiest oğlu Ekistin köməyi ilə qaçıb Atreyi öldürür, hakimiyyəti elə alır və Atreyin oğulları Menelayla Aqamemnonu Mikendən qovur. Onlar isə, öz növbəsində, geri dönüb, Fiesti öldürürler. Əsatirde Fiest özü də cinayətləri ilə məşhurdur.

Orest – Aqamemnon və Klitemnestranın oğludur. Atası öldürüldük-dən sonra hicrətde terbiyə alır. Büyüdükdən sonra atasının intiqamını

alaraq, anasını ve Egisti öldürür. İntiqam Allahı Erinin teqibinden onu emellerinə beraet qazandıran Apollon və Afina xıtəs edir. Mahiyyətce bir-birinə yaxın qohum olan Orestlə Fiestin nəslİ arasında qəribə tragik kolliziya mövcuddur. Fiest oğlu Egistə köməkleşib Atreyi öldürür, Atreyin oğlanları Aqamemnon və Menelay isə, öz növbəsində, emiləri Fiesti öldürürler. Fiestin oğlu Egist, oynaşı öz emisi oğlunun arvadı Klitemnestra ilə əlaqəyə girir, Aqamemnon Troyadan qayıtdıqdan sonra onu öldürürler. Orest isə anası Klitemnestrani və Egisti öldürür.

Meleagqr – esatire görə Kalidon şahı İneyin canı kösövdə olan oğludur. Doğulanda tale ilaheleri gelib anası Alfeyə xəbər edirler ki, ocaqdakı kösöv yanib qurtardıqdan sonra oğlun ölecekdir. Ana ocaqdakı kösövü çıxarıb qutuda gizlədir. İney məhsul bayramında Artemidaya qurban vermədiyinə görədir ki, o, Kalidon torpağında təserrüfata böyük zərər veren ecaib bir çöl donuzu peyda eleyir. Meleagqr böyüdükdən sonra bu bədən (bedheybet) heyvanın ovuna çıxan dəstəyə başçılıq edir. Lakin heyvan öldürüldükden sonra onun başı və dərisi üstündə öz dayıları – kuretlər ilə Meleagqr arasında ciddi münaqişə olur və bu da müharibə ilə nəticələnir. Şəheri mühasireye alan dayıları ile müharibədə o, İneyin qardaşlarından birini (dayısını) öldürür ki, anası da bunun üstündə ona ahu-nale və qarğış edir. Bundan rəncidə olan Meleagqr silahını atıb döyüşdən çıxır. Şəherin alınmasına az qalmış o, arvadı Kleopatranın yalvarışları sayəsində, yenidən döyüşə atılaraq kuretləri geri oturdur. Qardaşının ölümünü oğluna bağışlamayan ana kösövü çıxarıb ocağa atır. Kösöv yandıqdan sonra oğlu da ölü. Başqa bir rəvayətə görə Meleagqr dayısını öldürən kimi anası kösövü ocağa atır.

14

Xoregiya – faciədə, komedyada xorun və musiqi müsabiqəlerinin bütün tamaşa və digər xərclərini ödəmək üçün zadəgan yunan vətəndaşlarından birine dövlət tərəfindən həvələ olunan vəzifə.

Edipin fabulasını dinləyən – “Edip” faciəsində hadisələrin gedisini hekayetle dinlmək nəzərdə tutulur.

Astidamanat – e.e. IV əsrə Yunanıstanda tapılmış faciənevislərindəndir. 240-a qədər faciə əseri yazılmışdır ki, bunların da bezile-rindən yalnız cüzi fragmentlər qalmışdır. “Alkmeon” faciəsindən qalan

fragmenti maraqlıdır. Bu əsərdə Alkmeon, Erefli anası olduğunu bilməden öldürür.

Teleqon – Odisseyin və Kirkanın oğludur. Xeremonun “yaralı Odissey” əsərində erinin sorağında olan Kirka oğlunu, atası Odisseyi axtarmaq üçün sefərə göndərir. İtəki adasına gəlen Teleqon qarətə başlayır və ona qarşı çıxan Odisseyi ağır yaralayır. Odissey ölərkən Teleqon günahını başa düşür və atasını tanır.

“*Antiqona*” – Hemon Kreontu (öz atasını) öldürmek istəyir, lakin öldürmür. Aristotel faciədə cinayət aktı və tanımının 4-cü şəklinə toxunsa da, yalnız üçündə bəhs edir. 4-cü həl (taniya-taniya öldürmək istəmək, lakin öldürməmək) isə faciə üçün yaramadığına görə, pisleyir. Lakin o, eyni zamanda qeyd edir ki, bu üsüldən nadir hallarda, Sofoklun “*Antiqona*”da etdiyi kimi, çox mahir tragiklər müvəffəqiyetle istifadə edə bilirlər. Dünserin gösterdiyi kimi, *Antiqonaya* işarə etməklə Aristotel həmin üsüldən istifadə etməyi Sofokla irad tutmur, çox faciəvi olmayan 4-cü haldan onun necə bacarıqla istifadə edə bildiyini qeyd edir.

“*Kresfon*” – Evripidin, yalnız müəyyən fragmentləri qalmış faciəsidir. Əsər Herakl neslindən şah Kresfontun adı ilə adlanır. “Hamlet”deki kimi burada da əserin proloquunda Kresfontun kölgəsi zühr edib çəkilir. Əsərdə əhvalat beledir: Messenə hückum edən sərkərdələrden biri şah Kresfontu və oğullarını öldürərək hakimiyəti elə keçirir. Kresfontun arvadı Meropu zorla alır. Kresfontun qurbətdə böyüyən oğlu Telefonat atasının qənimi olan tiranı qayıdır. Bir-birini tanıyan ana-oğul, sonra birlikdə tiranı öldürürler.

“*Hella*” – mezmunu da, kim tərəfindən yazıldığı da bəlli olmayan yunan faciələrindəndir. B.I.Orbinskiyə görə, bir cəhətdən bunun Evripidin əseri olduğunu da güman etmək olar. Görünür, o, “*Medeya*”dakı motivlərə əsasən bu fikri ferziyyə şəklində iрəli sürür. “Arqonavtlar və qızıl yun” əsatirlər silsiləsində Hella, qədim Beotiya və buludlar ilahəsi Nefelanın qızıdır. Ataları analarına xəyanət edərək Fiv hökmədarının qızı İno ilə evləndikdən sonra ögey ana Hellanı və onun qardaşı Friksi məhv etmək məqsədi ilə hiyləyə el atır, guya acliğın qarşısını almaq üçün Friks Mehrib qarşısında qurban kəsilməlidir. Nefela qurban zamanı qızıl yunlu qoyundan oğlu Friksle qızı Hellanı göye çəkərək Kolxidaya göndərir. Yolda Hella denizə düşüb boğulur,

Friks ise Qara dəniz sahilində (indiki Gürcüstan ərazisində) Kolxidaya yetişir. Guya Hellanın dənizə düşüb batdığı həmin yer buna görə Hellespont (Hella dənizi – Dardanel boğazı) adlanmışdır.

15

*"Orest"*dəki Menelay – Evripidin "Orest" əsərində Menelayın xarakterce alçaqlığının təsvirində söhbət gedir. Evripidin "Orest"de, yunan əfsanələrinin ənənələrin əksinə, Menelayı tekəbbür və alçaq təbietli bir şəxsiyyət kimi təsvir etməsinə, deyilənə görə, afinalılarla spartalılar arasında yaranan düşmənçilik münasibəti sebəb olmuşdur.

"Skill" – müəllifi məlum olmayan yunan facielerindəndir. N.İ.Novosadski məhz "Poetika"nın misal getirilen hissəsində, Aristotelin yalnız Evripidin əsərlərindən söhbət getdiyinə görə "Skill" in də ona mexsus olduğu fərziyyəsini irəli sürür.

Melanippa – Evripidin eldə olmayan eyni adlı faciəsinin başlıca iştirakçılarından biridir. Bu əsərdən yalnız parçalar qalmışdır.

Qeyri-ardıcılığa isə "İfigeniya Avliddə" misal ola bilər – Aristotel Evripidin eyni adlı əsərinin 1211-ci və 1368-ci sətirlerindən başlayan parçaları nəzərdə tutur. Əvvəl hissədə ölümə getmək istemeyən İfigeniya göz yaşları tökərək atasına yalvardığı halda, Troya müharibəsində qəlebənin onun özünü qurban vermesindən asılı olduğunu bildikdən sonra cəsaretle ölümü qəbul etməyə hazır olduğunu bildirir ki, Aristotel də bu iki hissə arasında qeyri ardıcılıq görür.

Maşının köməyi ilə – qədim yunan teatrlarında səhnə öz dövrünə görə mexanikləşdirilmişdi. Başqa mexaniki vasitələrlə yanaşı, allahları göydən endirib-qaldıran mancanaqlardan istifadə olunurdu. Bununla da Aristotel, Evripid və bəzi digər müəlliflərin mancanaqdan istifadə etmək üsluluna işarə edir. Bezen müəyyən ehvalatın həlli mümkün olmayan yerə müəlliflər belə mancanaqların köməyi ilə allahları göydən yerə endirməklə çətinlikdən canlarını qurtarırlılar. Evripidin "Medeya"sında belə mancanaqların köməyi ilə "Medeya ejdahaya qoşulmuş gərdunədə" göye çəkilir. Zira, müəllifin təsvirindəki məntiqə görə aradan çıxmək üçün heç bir imkan qalmır. Onun "Ippolit" faciəsinin finalında isə Artemida maşınla səhnəyə enərək sırrın əsil sebəbini açır. Buna "dues ex machina" üslulu deyirlər. Aristotelin "dues

ex machina" üsluluna münasibəti ile Platonun münasibəti arasında six bir yaxınlıq vardır. Platon "Kratal" dialoqunda Aristotelsaya faciəyə bitmiş bir tam orqanizm kimi baxaraq "dues ex machina" üslulunu təqid edir: "faciənevisler vəziyyətdən çıxa bilmədikdə, o dəqiqli allahları göye qaldırmaq üçün maşının köməyinə el atırlar". Bir cəheti de unutmaq olmaz ki, Aristotel "mancanaq" və "maşının köməyinə el atmaq" dedikdə, eyni zamanda, hadisənin və hərəkətin bilavasitə özündən doğmayan kənar vasitə və sebebəleri də nəzərdə tutur.

*"İliada"*da – Ordinski, Dünserin getirdiyi Sxoliya esasən, Aristotelin "İliada"nın ikinci nəğməsinin başlangıcıını nəzərdə tutduğunu söyleməyə meyil edir. Novosadski isə Y.Qrefenhanın belə bir fikri "əsaslı şəkildə sübut etdiyini" göstərir ki, Aristotel Homerin "İliada"sını nəzərdə tutmur, belə ki, "dues ex machina"dan eposda istifadə edilməsindən söhbət gedə bilməz. Əvvəl gösterdiyimiz kimi, "dues ex machina"nın sözün geniş mənasında da işlədildiyini nəzərə alsaq, onda ikinci dəlil öz əhəmiyyətini itirir. "İliada"nın 2-ci nəğməsinin əvvəlində Zevzin Aqamenona yalan yuxu göndərməsi üsulunun özünün de "mancanaq" üslubu kimi bir şey, yəni bütün fabuladan doğmamış hadisələr qəbilində olduğunu nəzərə alsaq, Aristotelin məhz Homer "İliada"sını misal getirdiyinə şübhə azalar. Aristotel, Homer, eyni zamanda faciə ustası adlandırdığı üçün, faciədən söhbət gedən yerde "İliada"dan misal çekməsi də, bizcə, təəccüblü deyil.

Manım başqa əsərlərimdə – Aristotel, görünür ki, esasən "Peri poetika", "Politika" əsərlərini nəzərdə tutur.

16

"Torpaq övladlarının" – əsatirdə Kadminin əkdiyi ejdaha dişlərindən bitən adamların nəşlinə deyilir ki, bunların da ciyinlərində nizəşəkilli ət xalı varmış. Eleyli Hippi də "Xalqların adaları"nda deyir: "Hansı bir qəbileye isə spartalılar "ekilmişlər" deyirler".

Karkinin "Fiest"indəki ulduzlar kimi – yunan faciənevisi Karkinin (e.ə. IV əsr) "Fiest" əsərinin qəhrəmanı, Fiestin mənsub olduğu Pelopidlər nəşlinin təbii nişanlarına işarədir. Əsatirdə Zevzin oğlu hiyləgər və tamahkar Tantal ziyafət zamanı allahlarla yaxınlıq edər, onlara kəlek gələr və sirlərini yayarmış. Tantal bir dəfə yene de allahları yox-

ılamığı qərara alır. Öldürdüyü öz doğma oğlu Pelopsun etindən onlara yemek təqdim edir. allahlar yeməyə yaxın durmurlar. Yalnız məhsul-darlıq ve ekinçilik ilahesi Demetra, fikri Aid tərəfindən qaçırılmış qızı Persofilanın yanında olduğundan, çəşib etdən götürür və Pelopsun bir çiyinini yeyir. Allahlar Pelopsun yeyilən çiyinini fil sümüyü ilə evez edə-rek onu dirildir. Tantal ise ebədi cəhənnəm oduna qərq edirler. Pelops-dan töreyən pelopidler neslinin hamısının çiyinlərinde fil sümüyünə benzer xal da buradan ireli gelmişdir. Karkın əsatirdəki bu təfərruatı deyişərək, onu Fiestin çiyinlərindəki ulduz nişanəsi ilə evəz etmişdir.

"Tiro" – Sofoklun faciesidir. Bize yalnız parçaları gəlib çatmışdır. Fessaliya şahı Solomeyn qızı Tiro Poseydonla elaqəyə girmiş və ondan iki ekiz oğlan uşağı doğmuş və onların ikisini de gilasvari beşikdə çaya atmışdır. Sonradan Poseydondan olan övladlarını beşiyin köməyi ilə tanımışdır.

"Ayaq yuma" – Homerin “Odisseya” dastanında Odisseyin qoca dayesi Evrikleyanın onun ayağını yuyan zaman ayağındaki çapıqdan Odisseyi tanımamasını təsvir edən fəsil.

Ores “İfigeniya”da – b a x XI fəslin şerhi.

“Terey” – Sofoklun bu əsərindən yalnız parçalar qalmışdır. Əsatirə görə Zevsin töremelerindən olan Frakiya şahı Terey öz baldızı Filom-pelani zorlayır və sırrın üstü açılmasın deyə onun dilini kesir. Filom-pela toxucu məkiyində işlədiyi lövhənin köməyi ilə Tereyin alçaqlığını bacısına, Tereyin arvadı Proknaya bildirir. Aristotel “toxucu məki-yinin səsi” deyərkən, lal Filompelanın yerinə məkiyin dile gəlib, cina-yətin üstünü açdığını işaret edir.

“Kiprlilər” – Ordinski, bizcə, bu əseri Novosadski və Petrovskidən fərqli olaraq, poema deyil, faciə adlandırmaqda daha haqlıdır. Zira, Aristotelde həmin yerde mahiyyətcə səhnə tamaşalarından söhbət gedir. Ordinskinin şərhinə əsasən. Dikeogenin “Kiprılər” əsərində Telemon tərəfindən bir vaxt Salamin adasından sürgün edilmiş Tevkri Tedemon öldükden sonra yenidən adaya qayıtmışından danışılır. Tevkri evlərinə girdikdə Telemونun şəklini görür və ağlayır. Xorun Tevkri müşayiət eden kiprlilərdən ibarət olduğuna görə, onun adı da buradan götürülmüşdür.

Alkinoyun ziyafətindəki hekayətdə – buna orijinalda “Alkinoyun apologiyası”da deyilir. Qədim yunanlar adətən belə dedikdə “Odis-seya”nın VII-XII fəsillerini nəzərdə tuturmuşlar. Burada Aristotel əsə-

rin 7-ci fəslində kor (500-535-ci setirlər və ardı) kifared Demodokun, Alkinoyun məclisində Odisseyle Axillesin mübahisəsini tərənnüm etdiyi yerde Odisseyin gözlerinin yaşardığı səhnədən bəhs edir.

“Xoeforlar” – Esxilin faciesinin adıdır. “Oresteya” tetralogiyasına daxildir. “Xoefor”un herfi mənası “qəbir üzərində ehsan verən qızlar” deməkdir ki, xor da həmin qızlardan ibarət olduğundan, faciə “Xoefor-lar” adlandırılmışdır. Əsərdə Elektra Oresti geriye atılmış saçlarından və ayaqlarının izindən tanırı.

Sofist Poliid – e.e. IV əsrde yaşamış yunan faciə və difiramb ustasıdır. Plutarx, Diodor, Svida, Pindarın əsərleri və müxtəlif frag-məntlərində Poliidin adı faciənəvis kimi qeyd olunur.

“Tidey” – İneyin oğlu, “İliada”nın qəhrəmanı Arqos şahı Diomedin atasıdır. Polinikin Fiv üzərinə yürüşündə canını qəhrəmanlıqla fəda etmişdir. Bəzən Diomedin özüne də atasının şərəfinə “İliada”da Tidid və ya Tideyon deyilir. Aristotel Feodektin haqqında danişdi “Tidey” faciəsi bize gəlib çatmayışdır.

“Finidlər” – Salmides şahı Fineyin övladlarının faciəsinə həsr edilən əser. Nə özü, nə müəllifi haqqında məlumat yoxdur. Əsatirə Finey arvadının (uşaqlarının ögey anasının) təhribi ilə öz balalarının gözünü çıxarı.

“Yalançı qasid Odissey” – bu əsər məlum deyildir.

17

Amfiaray – b a x 13-cü fəslin şerhi.

“İfigeniya”da – Evripidin “İfigeniya Tavriddə” əseri.

Orestin ağlı başından çıxması – intiqam ilahələri Erinlər tərəfin-dən təqib edilən Orestin dəliliyinin tutması səhnəsinə işaretdir.

Poseydon (Poseidaon) – dənizlər allahı. Kron və Reyanın oğlu, Zevsin qardaşı. Əsatirə görə kainatda hökmranlıq əvvəller Urana – göyə mənsub imiş; Uran Geya ilə – Yerlə evlənmiş və ondan bir neçə titan övladı olmuşdur. Onlardan biri – Kron atasını taxtdan saldıqdan sonra dünya üzərində hökmranlığı öz elinə alır. Lakin o qorxur ki, Reyadan olan övladlarından biri də onun özünü hakimiyyətdən salıb yerinə keç-sin. Odur ki, bir-bir uşaqlarını udmağa başlayır. Əvvəlcə kaşanə – ocaq ilahəsi Geotiyani, sonra kəbin ilahəsi Gerani, daimca münbitlik və

əkinçilik ilahesi Demetranı, yeraltı dünyanın allahı Aidi və nehayət, denizlər allahı Poseydonu dırı-dırı udur. Reya axırıncı oğlu Zevsi əri Krondan xilas etmək məqsədi ilə onu hücre bir guşədə doğur, evezinə isə ərine daş uddurur. Zevs böyüüb hakimiyyəti əle alır, atasını Tartara vasil etməzdən əvvəl onun qarını yarib bacılarını və o cümlədən, qardaşı Poseydonu azad edir. "Odisseya"da Aristotelin bəhs etdiyi məhz həmin denizlər allahı Poseydondur. Ordinski "Poetika"nın bu yerində Aristotelin ümumi mezmundan söhbət gedərkən xüsusi ismə müraciət etməsinə ("Poseydon isə onun arkasında göz qoyur" ifadesi) təcəüb edir, halbuki bir az əvvəl "Poetika"nın müəllifi özü deyir ki, bütün bundan (yəni ümumi planı çıxıqdan) sonra, adları öz yerinə qoyub epizodları elə təsvir etmək lazımdır ki, onların heqiqətən də mətlebə dəxli olsun. Ordinski buna görə Dünserin həmin ziddiyətdən çıxməq yolumu göstərən belə bir ehtimalına inanmağın mümkün olduğunu göstərir və deyir: güman ki, həmin yerdə "Poseydon" ismi "Dəniz" in möcəzi mənasında işlənmişdir.

Adaxlılar – Odisseyin arvadı Penelopu almaq isteyənlərdir. Aristotel "Adaxlılar onun var-yoxunu yeyib tələf edirlər və oğluna torqurular" ifadesi ilə "Odisseya" əsərinin II nəğməsində Odisseyin oğlu Telemaxın Afinaya dediyi sözləri eynilə tekrar edir.

18

Feodektin "Linkey"i – b a x 11-ci fəslin şerhi.

Ayant – Sofoklun "Ayant qırımcıgefährdirən" və "Lokriyalı Ayant" əsərlərinin qəhremanıdır. Bu əsərlərdən tam şəkildə bize birincisi, natamam şəkildə isə ikincisi gəlib çatmışdır. Sofokl həmin əsərinin mövzusunu Troya əsatırları silsilesindən almışdır, Aristotel də Sofoklun faciesində Ayantın qorxunc ehtiraslarına və keçirdiyi ağır iztirab-lara işare edir. Ordinski öz şəhərlərdə göstərir ki, Ayantın həyatı eynilə Esxilin, Astidamantin və Feodektin faciə əsərləri üçün də mövzu olmuşdur. Əfsanəye görə Axilles öldükdən sonra onun herbi ləvazimat və geyiminin kimə qismət olması haqqında mübahisə düşür. Bu, yalnız Axillesin nəşri uğrunda döyüşde daha çox fərqlənen qəhremana çat-malı idi. Mübahisə, yalnız Odissey ilə Ayaks arasında gedə bilerdi və

bele de olur. Bunun bir nəticə vermediyini görünen axeyahılar məsələni daha düzgün həll edə bileceklerini güman edərək troyalı əsirlərə həvalə edirlər. Lakin Afina işe qarışır troyalılara təlqin edir ki, işi Odisseyin xeyrinə həll etsinlər. Ayaks hiddətdən dəlilik dərəcəsinə çatır, acığından qılıncı çəkib mal-qaranın üstünə düşür, ayılanda öz hərəkətlərindən utanır və özünü yere taxdıqı qılıncının üstünə atıb intihar edir. Sofokl məhz həmin əsatirdən istifadə etmişdir. Bu əsatirdən "Odisseya"nın XI nəğməsində istifadə olunmuşdur.

İksion – əsatirə görə Fessaliya lapıflərinin (efsanəvi xalqın) şahı olmuşdur. İfrat derecədə ezaçılıyi, hiyləgərliyi ilə seçilmiştir. Doğma qayınatasına tələ quraraq onu közlə dolu quyuya salıb məhv etmişdir. allahlar da buna və digər ağır cinayətlərinə görə onu cəzalandıraraq, heç yerde sığınacaq verməmişlər. Nehayət, İksion rəhme gələrək, onu öz himayəsinə alan Zevsə də xeyanət etmiş, onun doğma bacısı və arvadı Geraya eşq elan etmiş, buna görə də yeraltı xaos dünyası Tartarda mütemadi hərəkən teknə sarınmaqla cəzalandırılmışdır.

"Ftioliyalılar" – Sofokl bu əsərinin adını Ftiya ehli mənasında işləmişdir. Ftiya mirmidlerin əsas şəhəridir. Şah Peley və oğlu Axillesin vətənidir. Əsatirə görə Axillesin babası Eak Geranın göndərdiyi mor (ölət) xəstəliyi zamanı öz xalqını itirir. Lakin atası Zevs onun Xahişinə emal edib, qarışqları adamlara çevirərək ölenləri əvəz edir (yunanca "mirmeks" – qarışqa deməkdir). Sofoklun həmin əsərindən müəyyən parçalar qalmışdır.

"Peley" – Sofokl və Evripidin əsərlərinin adıdır. Hər iki faciənəvis öz əsərlərində Eakin oğlu, efsanəvi Mirmid xalqının şahı və Axillesin atası Peley haqqında əsatirdən istifadə etmişdir.

"Forkidlər" – Esxilin satirik mövzuda yazdığı əsərlərindəndir. Forkidlər dəniz allahı Forkun qızlarıdır. Haqqında çox az məlumat vardır.

"Prometey" – Esxilin faciəsidir. Burada onun iki faciəsindən biri, "Zəncirlənmiş Prometey", yaxud "Azad edilmiş Prometey" nezardə tutulur. Birincisi tam şəkildə bize gəlib çatmış, ikincisində yalnız parçalar qalmışdır.

"İlionun dağılıması" – bu mövzuda zəmanəmizə gəlib çatmayan bir neçə faciə olmuşdur. Ordinski, məsələn, Aqafon, İofan, Kleofont və Nikomaxın vaxtile həmin adda faciələri olduğunu göstərir. Aristotel adını çəkdiyi faciənin epik tərkibliyindən çox, fabulalı olduğun-

dan şikayetlenir (yeni, Evripid kimi, mövzunun bir boyunu götürüp işləmek lazımdır).

Niob haqqında əsatir – Tantalın qızı, Fiv şahı Amfionun arvadı. Niob haqqında əsatirde deyilir ki, o, altı oğlan, altı qız doğubmuş. Bu qədər övladı ilə qurrelənən Niob Latona (isiq allahı Apollenun və ya doğum ilahesi Artemidanın anası) qurban verməkdən imtina edir ki, men ondan üstün olduğum halda, nə üçün qurban verməliyəm. Bundan qezeblənən Latona Apollon və Artemidaya tapşırır ki, Niobun övladlarının hamisini oxdan keçirsinler. Bele de olur. Kifared və Şah – həssas və zərif ürəkli ata Amfion tab getirməyib intihar edir. Niobu isə allahlar, onun öz doğma vətənине Lidiyaya Spil dağına getirib daşa döndərirlər. Həmin daşdan o zamanдан şəffaf bir bulaq axır. Bu, indiyə qədər də övladlarına ağlayan Niobun göz yaşalarıdır. Esxilin yalnız parçaları qalmış faciəsi bu mövzudan götürülmüşdür. Niob haqqında əsatirdən Ovidi də “Metamorfozalar”ında istifadə etmişdir.

Sisif – Korinf şahı, Eolun oğlu. Əsatirdə ən tülek, ən hiyləgər şəxsiyyət kimi təsvir olunur. O, hətta arxasında gelən ölümü belə guya tovlayıb qandallaya bilmışdır. Bağışlanmaz cinayetlərinə görə ölümdən sonra ona yeraltı zülmət dünyası Aiddə böyük bir daşı dağın ətəyindən zirvəsinə qaldırmaq həvəle olunmuşdur; o, daşı yuxarı qaldırır, müeyyən nöqtəyə çatanda onu buraxır, daş diğirlənib aşağı düşür ve beləliklə bu, sonsuz təkrar olunur. Ümumiyyətə, hədər zəhmətə məcazi mənada, elmi ədəbiyyatda “Sisif zəhməti” deyilir. Sisifin çekdiyi bu hədər zəhmətin xarakteri zəngin boyalarla Homerin “Odisseya” əsərinin 9-cu fəslində (593–600-cü sətirler) təsvir edilmişdir. Novosadskinin yazdığına görə, dram əsəri sahəsində bu əsatirdən Esxil də, Sofokl də, Evripid də istifadə etdiklərindən burada Aristotelin hansı əsəri nezərdə tutduğunu söyləmək çətindir. Vilyanovitsin ferziyyəsinə görə isə Evripidin adına yazılın “Sisif”, guya sofist Kritiyin əsəridir.

Aqafon – b a x 9-cu fəslin şerhi. Aqafonun Aristotel tərəfindən şeirle, burada ifadə olunan fikrinə daha tam şəkildə “Ritorika”nın 2-ci kitabının 24-cü fəslində rast gəlirik.

“Evripiddə deyil, Sofoklda olduğu kimi” – Aristotel ona işaret edir ki, Sofoklda xor partiyası bilavasitə hərəkətlə hemişə üzvi şəkildə bağlı olduğu halda, Evripidde, əsasən, belə deyildir.

“Sözlə ifadənin (xarakteri)” – b a x Aristotelin “Ritorika” əsərine.

Protaqor – qədim yunan sofisti, ritoriki və ədəbiyyat tənqidçisi. Diogen Laetsi onu ritorika sənətinin banisi hesab edir. Eyni zamanda dialoq üslubunun banilerindəndir. Protaqora “Mübahisə seneti”, “Mübarizə haqqında”, “Elmlər haqqında”, “Xitab”, “Çıxış” kimi əsərlər istinad edilir. Protaqorun Homere iradı onun xitab, müraciət formasını məhdud başa düşməsinin nəticəsidir.

“Əsas səs” – bu ifadə “Poetika”nın yunan mətnində “stixiya” şəklində işlenir, “menalı səs” ifadəsinə yaxındır. Aristotel həmin istilahın mahiyyətindən “Metafizika” əsərinin 5-ci fəslinin 3-cü və 4-cü kitablarında behs edir.

“Ağzin vəziyyətinə görə” – ağzin az, çox və ya orta vəziyyətdə açılmasından asılı olaraq, səslerin fərqlənməsi nezərdə tutulur. Məsələn, Ordinskinin sxemine əsasən bu cəhətdən səslerin fərqi aşağıdakılardır kimi idir:

Ağzı daha çox açıldıqda Orta vəziyyətde Ən az açıldıqda

A	I	U
R	L	N
K	T	P
H	S	W

“Əmələgəlmə yerinə görə” – səslerin ağzin hansı hissəsində emələ gəlməsinə görə fərqlənmələrinə işaretdir ki, bunun da sxemini belə göstərmək olar:

Boğazda	Dilde	Dodaqda
K	T	P
H	S	W
R	L	M
A	I	U

“Səsin qalınlığı və incəliyinə görə” – tələffüzün gücü ve gerginliyinə görə səslərin fərqlənməsi nəzərdə tutulur.

π	χ	τ
β	γ	δ
$\varphi (F, v)$	$\beta (B, w)$	π

“Səslərin uzunluğuna və qisalığına görə” – məsələn, η və δ , ω və σ nəzərdə tutulur.

“İti, ağır və orta vurğuya görə” – məsələn, J, A, U nəzərdə tutulur.

“Heca” – Aristotel bu istilahın qrammatikadan çox metrika sahəsinə aid olduğunu göstərir.

Bağlayıcı – Novosadskiye görə, Aristotel yunanca işlənən istilahı altında tək bağlayıcını yox, zərfi, sözünü (önlük) de düşünür. O, ad, feil və üzvden başqa bütün nitq hissələrini buraya daxil edir.. Yunanca μέν, ήτοι, ζει bağlayıcılarının ayrılıqda tərcüməsi eynilə mümkün deyil. Bir növ “halbuki”, “ise”, “belə ki” ifadesinə yaxındır.

Üzv – Dörinq, Ordinski və Novosadskinin yazdıqlarına görə, Aristotelin yunanca işlətdiyi “ἄρρων” – “üzv” kəlmesi müasir dilçilikdeki “üzv” sözünün ifadə etdiyi mənaya müvafiq gelmir. Bele hesab edilir ki, metndə, ümumiyyətlə, bu məsələdən söhbət gedən hissə nisbetən korlanmış yerlərdəndir. Bunu Aristotelin “üzv”ə verdiyi tərifin eyni sehfədə dalbadal təkrar olunmasından da görmək mümkündür. Halikarnaslı Dionisiyin dediyinə görə, Aristotel və Feodikt nitqi üç hissəyə bölmüşlər: ad, feil, bağlayıcı. “Üzv”ü isə stoiklər artırmışlar. Falen həmin fikri təkzib edir.

Yunanca “φημί” – “deyirəm”, “πεπί” – isə “haqqında”, “yanında”, “nisbetən” deməkdir.

Θεόδωρος (Feodor) – yunanca “δεός” – allah, “δωρον” – töhfə deməkdir. Bir növ “Allahverdi” kimi ki, burada da “verdi” müstəqil mənaya malik deyil.

Feil – Zaman çalarına malik mürəkkəb, müstəqil mənaya malik söz olduğu halda, hissələrinin müstəqil mənası (adda olduğu kimi) yoxdur. Məsələn, “adam”, “ağ” – “haçan” sualına cavab vermır, daha doğrusu, zaman göstərmir və zamanla bağlı deyil (halbuki “gedir”, “getdi” kələməleri həmçinin zamanı göstərir).

Fleksiya – ismin ve felin hallanması. Birinci halda “kim”, “kime” sualına, ikinci halda isə predmetin və ya haqqında behs edilenin tekni, çoxmu olduğu sualına cavab verir. Məsələn, “adam”, “adamlar”. Üçüncü halda isə aktyor seneti ilə əlaqədar (müq. et 19-cu fesille) sual, emr və s. ifadə edir, belə ki, məsələn, “gəldi”, “gəl” felin hallanmasıdır. Ordinski 20-ci feslin şərhində bununla əlaqədar yazıր ki, deməli, Aristotel “həl”, “tek və cəmi” (“say”, “miqdar”) və felin dəyişməsini fərqləndirmişdir.

Cəma, birləşməyə əsasən – “İliada” sözünün mənasına işarədir. “İlion” (Troyanın ikinci adı) və “od” sözlerindən yaranmışdır, İlion odları, neğmələri deməkdir. Aristotel, qısa desək, yığma sözlerle işarə edir və göstərir ki, “İliada” yığma sözlerden ibarət olsa da, vahid mənəni ifadə edir.

21

Səma – yunanca hissələrinin ikisi de müstəqil mənaya malik olmayan (“Yer”) sözünün əvezinə işlənmişdir. “Yer” azərbaycanca bir hecalıdır. “Səma” isə iki hissəlidir, hissələrinin ikisi de müstəqil məna daşımır.

Qermokaikoksuf – Kiçik Asiyanın üç çayının Qerm, Kaik və Ksanfin adlarının birləşdirilməsində yaranan debdəbəli isim, addır.

Glossa – dildə dialektizmə və idiotizmlərə deyilir. Məsələn, azərbaycanca “zivin” (“işdik”) və bu qəbildən olan sözler.

“Odur dayanmışdır gəmim lövbarda” – Aristotel metaforaların xüsusi növü kimi, “Odisseya”nın 1-ci feslinin 181-ci sətri və 24-cü feslinin 308-ci sətirlerində Homerin tekraren işlətdiyi iki eyni misraya işarə edir.

“Göz qaraldan qədər şərəfli işlər, Görür həqiqətən Odissey yena” – Aristotelin getirdiyi bu misal “İliada”nın yunan mətnində (11-ci fesil, 272-ci misra) Homerin “qaranlığı” metaforik mənada “çoxluq” kimi işlətməsinə işaretdir. Azərbaycan dilində işlədiyimiz “qonaq-qaralı”, “qara camaat”, “qara qul”, “qaravaş”, “qaraçı” etimoloji cəhətdən çoxluğu ifadə edən “qara”, “qaranlıq” sözleri ilə bağlıdır. “Filankes qonaq-qaralı adamdır”, “qonağı çox olan adamdır” mənasında işlenir. M.Ş.Vazehin: “Nə qədər kim fəleyin sabitü-səyyarəsi var” misrası ilə başlayan qəzəlinde “Ol qəzəldir ki, bu Vazeh dedi bir dərd əhlili – Zahiren lalə otağında qonaq-qaresi var” beytində qəşənglik tekce lalə-

nin qara xalına işaret olan “qara qonağı var” fikirdə deyil, “qonaq-qaralı” ifadesi ilə assosiasiyyada yaranan obrazlı təsəvvürün zənginliyindədir. “Qara camaat” və ya “qaraçı” kelmesi camaat və ya qaraçının qaralığına, kirli-pashılığına görə deyilmir, çoxluğu, kütleni təşkil etdiklərinə görə deyilir. Rusca “үепін” – “тотма” ifadələri də eyni mənəlidir. Eynilə qədim türk sistemli dillerdə “qara” ifadesi camaati, kütleni, xalqı bildirir.

“Qılıncla canını alaraq onun. Misla (hər bulaqdan) kasib götürdü” – burada söhbət Empedoklun “Təmizlənmə” əsərindən getirilən iki misaldan gedir. İkinci misalda “beş bulaqda” yuyunma vasitesilə “temizlənmə” haqqında söhbət gedir.

“Ömrün qırub çağı” – Empedoklun 152 №-li fragməti ilə əlaqədar metaforik ifadələrdəndir. Aristotel həmin fragməntə işarə edərək yazar ki, “qocalığın insan həyatındaki mənası nedirse, axşamın gündüzle müqayisədə mənası olur. Buna görə axşamı gündüzün qocalığı, qocalığı ise ömrün gecəsi və ya, Empedokl kimi, qırubçağı adlandırmak olar”. Nəsimidə də bu fikir eyni şəkildə seslənir, o da ölümü, həyatın gecəsi, gündüzü isə ömrün gündüzü-günü (Güneş) adlandırır: “Fena vəfatla nəfsin (sövdəli?) gecədir, Beqə heyatla gündür, bu eqləmürad”. Azerbaycan şairi və filosofunun dərisini diri-dir soyarken ondan “rəngin nə üçün saralır” – sualtı da yuxarıdakına həmahəng şəkilde cavab vermesi maraqlıdır ‘Men əbediyət üfüqlərində doğmuş eşq Günəşiyəm, Günəş batanda saralar’.

“Meysiz cam” (“Areyin camı”) – Areyin piyalesi də deyirlər (“Fiol Aresa”). Aristotel bu metaforadan “Ritorika”da danışaraq yazar ki, əger piyale (cam) Dionisin qalxanıdırsa, onda qalxana da Aresin camı demək olar, “qalxan Aresin camı (piyalesi), ox simsız liradır” da deyirlər.

Kahin (ιερεύς) əvəzinə işlənən *xahişçi* (ἀρητης). Bax “İliada”nın yunan orijinalına, I nəğmə, 11-ci sətir. M.Rzaquluzadənin tərcüməsində belədir: “Bu cəzadır, çünki Atrid təhqir etmiş qoca kahin pak Xrisi”. Göründüyü kimi, Xrisdən söhbət gedərkən kahin sözündən istifade edilmiş ki, bu da yunan metnindəki incəliyi vermir, çünki orijinalda Apollonun sevimli kahini Xris qızının geriye qaytarılmasını istəyən xahişdardır, dileyicidir.

“Sözlə ifadənin aydınlığı” – dil və üslub aydınlığından Aristotel “Ritorika”nın III kitabının 2-ci hissəsində bəhs edir və yazar ki, “üslubun ləyaqəti onun aydınlığındandır... Üslub heddən artıq nə alçaq, nə yüksək olmayıb, nitqin predmetinə uyğun olmalıdır”.

“Kleofant və Sfənel” – Kleofant haqqında yuxarıda, 2-ci fəslin izahında bəhs edilmişdir; Sfənel, Aristofanla bir dövrde yaşamış yunan faciənevisi.

“Ər görmüşəm alovla misi atə calayar” – bu tapmacada soyuq-deymə zamanı qanalma üçün istifadə olunan mis küpedən söhbət gedir.

“Böyük Evklid” – kim olduğu haqqında “Poetika”nın şərhçilərindən heç kəs səhih məlumat vermır. Bizcə, Aristotel, ola biler ki, Sokratın telebəsi və Meqera məktəbinin banisi sofist Evklidi nezərdə tutsun. Cünki Meqeralı Evklid müqayisə və metafora problemi ilə həqiqətən de məşğul olmuşdur. Başqa bir məsələ ilə əlaqədar olaraq, A.F.Losev “Antik estetika tarixi” kitabında Evklidin metafora məsələsinə mənfi münasibətdən bəhs edən bu fragməntinin tehliline geniş yer verir. Meqeralı Evklidin metafora məsələsinə buradakı münasibəti Aristotelin böyük Evkliddən bəhs edərək onun həmin problemdə mü納sibəti ilə çox uyğundur.

“Seri ilə”... – Böyük Evklidin rişxənd ilə yazdığı şeirdən getirilən həmin misralardan birincisində “Ἐπι” ixtiyari olaraq “Ητ” şəklində uzadılır; “ραδίουμια” da isə “βα” uzun tələffüz olunur; Şerin ikinci sətrində isə “έπα” – “ηρα”, “ελλέβορον” isə “έλλήβορον” şəklində uzadılmış halda tələffüz edilir. Bu misraları azerbaycanca səsləndirməyə çalışsaq, eynilə, yunan dilində olduğu kimi, belə bir əcaib şəkil alar: Ma-anofona gedən E-epixarı görmüşəm, yox xoşuma gelmir onun asırqalı.

Esxil “Filoktet” əsərində – Esxilin bu adda faciəsi qalmamışdır.

“Balacaboy (çırtdanboy) bir eybacər” – Siklop Polifemi sərəxş edib, onun gözünü odlu kösövlə kor edən Odisseyin arxasında deyinen Siklopun təşbehidir: “bir gör mənim gözümü kim çıxardı”

(Sadəcə) görkəmsiz bir skamyani ... – bax “Odisseya” XIX nəğmə, 259-cu sətir.

“Sahil uğuldayırlar” – “İliada”, XVII nəğmə, 265-ci sətir.

Arifrad – bu şəxsin kim olduğu haqqında heç bir səhih məlumat yoxdur.

“Qəhrəmanı şeir” – hekzametrle yazılan şeirlərə deyilir.

Salamin yaxılığında dəniz vuruşu – Aristotel yazır ki, Salamin yaxılığında dəniz vuruşması ilə Siciliyada Karfagenlilerle vuruş bir vaxtda (e.e. 480-ci ilin eyni gündündə – A.A.) başlamış olsa da, qətiyyən ümumi bir məqsədə malik deyildir. Odur ki, tarix bu qəbildən olan şeyleri (yəni rabitəsiz tarixi ehvalatları) təsvir etdiyi halda, yaxşı dastan şairi heç vaxt bunu etmir. Siciliyalı Diodor və Momson bu məsəleyə baxışda Aristotelden fərqli bir mövqədə dayanırlar. Onlar göstərirler ki, eslinde karfagenliler iranlıların, siciliyalı yunanlar isə Elladanın müttəfiqi idilər və buna görə də döyüşlərin eyni vaxtda başlanması təsadüfi deyil. Bu belə olsa da, Aristotelin dediyi fikrin həqiqiliyini inkar edə bilmez. Aristotel tarixdən onlarla elaqəsiz, lakin bir vaxta düşən başqa hadisələrdən misallar getirə bilerdi.

“*Kiprya*” – kiçik (silsilə) dastanlara daxil olanın ən böyüküdür ki, cəmi 11 hissədən ibarətdir. “*Iliada*”ya qədərki hadisə və ehvalatlardan bəhs edir.

“*Kiçik Iliada*” – bu əsərdə Axillesin ölümündən sonra baş veren ehvalatlardan bəhs edilir ki, bu da 4 kitabdan ibarət olmuşdur. Novosadski “*Kiçik Iliada*”nın Lesboslu şair Lesxa isnad edildiyini xəber verir. Müəyyən parçaları Kinkelin “Yunan eposundan fragmentler”inde toplanmışdır.

Silah üstündə mübahisə – Esxilin “*Kiçik Iliada*” əsasında yaratdığı faciadır. Bu qəbildən Aristotel tərəfindən adı çəkilən əsərlərdən yalnız “*Filotet*” (Sofokl) və “*Troya qadınları*” (Evripid) bize gelib çatmışdır. Misal gətirilən o biri əsərlərdən yalnız parçalar qalmışdır.

“*Bir tamaşa müddətində*” – bütün gün, daha doğrusu, sehərdən axşama qədərki müddət nəzerde tutulur. Bu müddət ərzində eyni bir şairin tetralogiyası, yəni üç faciesi və bir satirik dram göstərilir ki, bunu da Aristotel normal hesab edir. Bu cür tetralogiyalardan tam şəkildə hifz olunanı yalnız Esxilin “*Orestiya*”sidir ki, onun da həcmi 3785 beytdir. Buraya məsələn, Evripidin “*Siklop*”u qəbildən (709 beytlik) bir satirik dram da əlavə etsək, onda bu cür bir tetralogiyanın həcmi 45000 beytə 112

beraber olar. Belə bir tamaşanın göstərilmə müddəti isə texminən 8 saatə qəderdir.

“*Hektorun təqib olunma shvalatı*” – “*Iliada*” dastanında “Hektorun öldürülmesi” adlanan fəslin XXII neğmə, 205-ci misrasına işaretdir.

“*Ayaquma*”dan bir parçası ... – “*Odisseya*”nın XIX neğməsində dayənin Odisseyin ayağını yuyub onu tanıdığı parça. Aristotel həmin neğmenin 218-ci və sonrakı setirlerinde deyilən fikirleri nezerde tutur.

“*Edip*”da – Sofoklun “*Tiran Edip*” əsərində 103-cü və sonrakı misralar.

“*Psiya oyunları haqqında hekayət*” – Sofoklun “*Elektra*” əserinin 680-763-cü setirlerinə işaretdir.

“*Misiyahilar (misiylilər)*” – Esxilin facielerindendir, bize gelib çatmayışdır. Naukun “*Yunan facielerindən fragmentler*”inde cüzi parçaları verilmişdir. “Misiyahilar”dakı laı – Heraklin oğlu Telef. Onun lahhı isə bunda təzahür edib ki, Tegeyde dayılarını öldürüb Misiyaya qaçmış və yolda bir dəfə də dilindən bir söz qaçırmamışdır.

İtaka gəlib çıxməq – Odisseyin gelib İtaka adasına çıxmamasına işaretdir (XIII neğmə, 70-125-ci setirler).

“*Dişi maralın (əliyin)*” – dişi maralın (əliyin) buynuzunun olmadığı halda, bəzi şairlərin onu buynuzlu təsvir etməsinə işaretdir. Pindar və Anakreontun müvafiq şeirlərində məhz dişi maral səhvən belə göstərilmişdir. Bədii edebiyyatda bu qəbildən olan və Aristotelin dediyi menada bəraət qazandırıla bilən nöqsanlara Rablenin, Lermontovun, Nekrasovun, Korolenkonun əsərlərində də təsadüf etmək mümkündür. Akademik A.P.Tyanşanskinin müəyyənələşdirdiyinə görə, bu menada heç bir səhvə yol verməyen şairlərdən biri Puşkindir. Lakin, müəyyən etdiyimizə görə, A.S.Puşkin də belə, lakin bağışlana bilən nöqsana yol vermişdir və “təbietşünaslıq” nöqtəyi-nəzerində ona irad tutmaq olar. Məsələn, müəyyən edilmişdir ki, Ancar ağacı altında yatan adamların zəherlənməsi və ölməsinin səbəbi ağacın özünün havanı zəherləməsi sayesində deyil, Ancarın bitdiyi mühitin zəherli olmasındadır. Ancar məhz hər yerde deyil, zəherli dərələr kenarında bitir ki, insanı da zəherleyen məhz aşağılardan təbəxxür edən havadır. Halbuki,

Puşkinin "Ancar" şerində Ancar özü zəhərlidir. Lermontovun şeirlərində birinde bir tərefdə saralan zəmi dalğalandığı halda, bir tərefdə incigülü çiçəkleyir. Halbuki incigülü ilk bahara təsadüf edir, saralan zəmi yayın axırı, payızın evveline xasdır. İlkın bu mövsümündə isə heç cür incigülü ola bilməz.

Ksenofon (e.e. texminen 580-490) – Qədim yunan fəlsəfəsində məşhur Eley məktəbinin nümayəndəsi, görkəmli filosof ve şairidir. Yunan ateist fikrinin inkişafında xüsusi xidməti olmuşdur. 70 ilə yaxın bir müddət ərzində Ellada torpağını dolaşaraq rapsodluq etmişdir. Allahlar haqqında politeist və antropomorfist təsəvvürlerin düşmeni olmuşdur. Mifik qəhrəmanların cismani reşadəti, hünər və igitliyinin mədhiyyə hesr edilən şeirlərə qarşı çıxmış, poeziyada ağlin və feziletin terənnümüne xüsusi yer verilməsini tələb etmişdir. Onun poeziyası daha çox dünyəvi-realist xarakter daşıyır. Ksenofona görə, “allahlar insan şürünün mehsulu və uydurmalarıdır və insanlar allahları öz təsəvvürlerine və özlerine uyğun şəkildə yaratmışlar”; “Əsatiri rəvayətler allahlara hörmət deyil, nifret oyatmalıdır; ‘İnsanlarda özünü göstəren her cür vicdansız və yaramaz hərəketləri, oğurluq, şəhvani hissələrə uymaq, qarşılıqlı yalan, nə varsa, Homerlə Hesiod hamisini allahların ayağına yazmışlar”.

“Sancılmışdı mizraglar” – b a x “İliada”, X neğmə, 151-154-cü setirler.

“Qatırların özlərindən deyil keşikçilərdən” ... – “İliada”nın I neğməsinin 50-ci misrasından (“Əvvəl oxlar qatırlara və sərsəri köpek-lərə dəydi qırdı”) getirilen misaldır. Apollonun öz oxlarını nə üçün evvel qatırlara və sərsəri itlərə tuşlayıb onları qırmasının sebəbi qədim dövrlərdə mübahisə obyektinə çevrilmişdir. Bununla əlaqədar belə bir fikir de mövcuddur ki, bu söz Homerdə yalnız hərfi mənada (qatur) deyil, “gözətçi” mənasında da işlənmişdir.

“Dolondan danışarkən” – Dolon “İliada”nın “Doloniya” adlanan X neğməsinin 316-cı setrinə işaretdir. Homer axeyalıların düşərgəsine keşfiyyata gələn Dolonu üzdən xoşagelmeyen, “itiayaqlı” deye təsvir edir.

“Meyi-nabdən...” (qatışdırılmış şərabdan) – “İliada”, IX neğmə, 203-cü misra. Bu ifadəyə yaxın fikrə “Odisseya”nın da IX neğməsinin 207-ci misrasında rast gelmek olur, burada çaxırla suyun 1:20 nisbətində qatışdırılmasından bəhs edilir. Homerin “Odisseya”sının rus şərhçilərində N.A.Scastlivtsevin yazdığını görə, şərəbin həmin nisbətdə

su ilə qatışdırılması onun son derecə sertliyinə işaretdir, halbuki adı qatışlıq nisbeti 2:3 olmalıdır.

“Ham - ölməz allahlar...” (“Atlı-piyada ərlər”)

 – “Poetika”da Aristotelin Homerden getirdiyi bu hissə ilə əlaqədar lövhələr “İliada”nın X neğməsinin başlangıcına aiddir və Aristotel, görünür ki, məhz ele bu hissəni nezerde tutur. Lakin həmin neğmənin 1-ci misrası bir qədər başqa şəkilde deyilmişdir. Aristotelin eynilə işlətdiyi ilk misraya isə 11-ci neğmənin 1-ci setri müvafiq gelir.

“O tənha (çimməkdən) ürkür (qorxur) dənizdə” – b a x “İliada”, XVIII neğmə, 487-489-cu setirler. Kosmik əsatirə görə, Ayı Bürcü – Arktos (yunanca arktos-ayibalası) – Oriondan ürkür, çəkinir (Orion əfsanevi ovcudur). Orion ulduzu çıxdığı zaman Böyük Ayı üfüqdən (dənizdən) çıxbı yuxarı qalkmağa başlayır, beləliklə də, göydə ayı ovçudan qaçı... və ümmanın sularında yalqız çimmekdən qorxur. Bu, o deməkdir ki, Böyük Ayı üfüqün arxasında (dəniz arxasında) batırır. Buraya Novosadskinin belə bir fikrini də elave etmək mümkündür ki, Şimal (o cümledən cənub) qütbündə həmin qəbildən başqa ulduzlar da olduğundan, Aristotel, Homeri müəyyən iradlardan qorumaq məqsədi ilə, “tənha” sözüne metaforik mənə verərək, onu en çox seçilen, en məşhur olan adlandırmışdır.

Fasolu Hippi – haqqında məlumat yoxdur. Aristotelin yazdığından məlum olur ki, o həmçinin ritorika ilə ciddi məşğul olmuşdur. Fasolu Hippinin Homeri necə dürüst oxumağın lazımlığı gəlmesi fikri ilə əlaqədar olaraq, Aristotelin getirdiyi misal “İliada”nın XI neğməsinin 15-ci misrasındandır. Burada Aqamemnona hiddətlenən Kronionun (Kronun oğlu) Zevsin ona yalan yuxu göndərməsindən söhbet gedir. Zevs Aqamemnona röyada yuxu allahının vasitesile xəber göndərib deyir ki, ordunu hazırla, hücumu keçməlişən, biz isə senin qəlebənə söz veririk. Əslində, Zevsin Aqamemnonu yaxşı niyyətlə troyalıllara qarşı hücumu təhrik etmədiyinə əsasən, qədirində Homeri Zevsi yalançı təsvir etməkdə təqsirləndirmişlər. Bu məsələ ilə əlaqədar Hippi metni özünə məxsus bir yolla “dīδομεν” deyil, “dīδόμεν” şeklinde (söz “veririk” evəzine “verilsin” kimi) oxumağı teklif edir. Bu halda məsuliyyət, Novosadskinin dediyi kimi, daha Zevsin yox, yuxunun üzərinə düşür. İkinci misaldə isə bir “sözlü” işaretin yerinin dəyişməsi ilə mənannın eks istiqamətdə dəyişməsindən söhbet gedir. Belə ki, “oú”, yerinə “ou” yazıldıqda, “yağışdan bir qismi cürüyen” yerinə “yağışdan cürüməz” alınır (həmin misra “İliada”, XXIII neğmə, 328-ci setir).

Empedoklun sözlerindəki – Empedoklun 35-ci fragmenti nəzərdə tutulur ki, burada da durğu işaretinin (vergülün) “evveller” sözündən qabaqda və dalda gəlməsindən asılı olaraq mənə deyişir (əslində durğu işaretini evveldə gəlməlidir).

“İkibaşlı mənalarda” – b a x “İliada”, X nəğmə, 252-ci misra. Bu yeri azerbaycanca əyani şəkildə belə texmin etmək olar: deyəndə ki, “gəcənin $\frac{2}{3}$, hissəsindən çoxu keçmişdir”, bunu iki mənada başa düşmək mümkündür: birinci halda $\frac{2}{3}$, hissənin çox hissəsinin keçməsi, ikinci halda $\frac{2}{3}$ -ni tam qət edib üçüncü hissəyə qədəm qoyulması, keçilməsi mənasında.

“Ədabi ifadənin işlənməsi xüsusiyyyəti” – “Qənimedin Zevse şərab tökməsi” (Zevse saqılık etməsi) misrası ilə əlaqədar b a x “İliada”, XX nəğmə, 234-cü misra. Aristotel yazır ki, “halbuki allahlar şərab içmirlər”, həqiqətdə Homer şərabı burada əsil şərab mənasında işlətmir, zira yunanlar şeraba da, şerbete də şərab demişlər.

“Dəmirçilərə də misgər (qılinc ustası) deyir ...” – Aristotel yazır ki, təzədöymə biçaqlar ifadəsi də buradan irəli gəlir (Aristotelin getirdiyi 2-ci misalla əlaqədar olaraq, bax: “İliada”, XXI nəğmə, 592-ci misra).

“Elə o saxladı məhz mizrağı da” – b a x “İliada”, XX nəğmə, 272-ci misra. “Allahların döyüşü” fəslindən olan bu hissədə Troya qəhrəmanlarından Eneylə Axillesin döyüşündə behs edilir. Eneyin zərəbə vurduğu mizrağı Axillesin qalxanının 5-ci haşıyəsi öz qızıl qatı ilə saxlayıb irəli getməyə qoymur. “İliada”nın XVIII nəğməsində Axilin qalxanının təsvirində bu haşıyəye işare vardır:

Əvvəlcə o emal etdi çox yekə bir möhkəm qalxan,
Bəzək vurdub hər yanına, dövresinə üç qat əlvən
Gözel parlaq haşıyə çekdi. Taxdı qayış saf gümüşdən,
Beş qatlıydı həmin qalxan, dairesi böyük və gen.¹

Qlavkon – qədim dövrde Homerin təfsirçilərindən olmuşdur. Ksenofon “Memoriability”inin III kitabının 6-ci və 12-ci fəsillərində Sokratla Qlavkonun səhbetini verir. Qlavkonun məşhur homerşunas olduğunu Platonun “Pir” dialoqundan da görmək olar. Mütəkəbbir olduğu dərəcədə də sadəlövh olan müğənni-rapsod İon özünü öyərek Sokrata

belə deyir: “Beli... Belə düşünürəm ki, Homer barəsində heç kəs, nə lampskali Metrodor, nə fasolsu Stesimbrot, nə Qlavkon, bir sözlə, indiya qəder olan bir nəşər adam belə məndən yaxşı bahs aça bilməz, mənim qəder Homer barəsində çox, özü də mənim dərəcədə yaxşı şəkilde fikir söyleye bilməz... Hər halda, Sokrat, mənim Homeri öz şəhimplə necə ucaltdığımı dinleməyə deyir. Belə təsəvvür edirəm ki, Homerin pərəstişkarlarının məni qızıl çələnglə mükafatlandırmalarına layiqəm”.

İkari – Sparta şahı Tindarın qardaşı. Spartadan sürgün edildikdən sonra Akarnaniddə yaşamışdır. Odisseyin oğlu Telemaxın ana baba-sıdır (Penelopun – Odisseyin arvadının atasıdır).

“Evripid”. “Egeyada” və “Orest”... – bu əsərin birincisi bize gəlib çatmamış, ikincisi ilə əlaqədar, b a x 15-ci fəslin şəhlinə.

26

“Disk” və “Skilla” – bir reyə görə, belə hesab olunur ki, burada musiqi ilə müşayiət edilən iki tamaşadan səhbet gedir. Həmin fəsildə Sosistrat ve Minasifey kimi rapsod və nəğməkarların ifa zamanı həddindən artıq bedən hərəkətlərinə yol vermələrinin qeyd edilməsindən isə belə başa düşmək olar ki, Aristotel oxuma, çalma prosesində əllaməlik eden qədim xanəndələri tamaşa zamanı artıq hərəkətlərə yol verən aktyorlarla müqayisə edir.

Minnisk, Kallipid, Pindar – qədim Yunanistanın məşhur artist-ləridir. Esxilin əsərlərində baş aktyor – protaçonist kimi çıxış etmiş və böyük müvəffəqiyyətə qarşılanmışdır. Kallipid, Minniskin kiçik müəsiridir. O da, öz növbəsində, məşhur aktyorlardan olmuşdur. Plutarx Minniskin və Kallipidin adlarını çəkir. Pindar haqqında məlumat yoxdur.

Sosistrat və opuntlu Mnasifey – rapsod və rübabı müğənni olan bu iki şəxs haqqında məlumat yoxdur.

¹ Tərcümə M.Rzaquluzadəninindir.

MÜNDƏRİCAT

<i>Ön söz</i>	4
Poetika	23
<i>Aristotel poetikasının Şərq fəlsəfəsi və ədəbiyyatında mövqeyi</i>	69
<i>Şəhərlər</i>	77

ARİSTOTEL

POETİKA

“ŞƏRQ-QƏRB”

BAKİ-2006

Buraxılışa məsul: *Əziz Güləliyev*
Nəşriyyat redaktoru: *Əlişirin Şükürlü*
Tərtibatçı-ressam: *Nərgiz Əliyeva*
Kompyuter səhifəleyicisi: *Rəvan Mürsəlov*
Korrektor: *Cəmila Məcidova*

Yığılmğa verilmişdir 20.06.2006. Çapa imzalanmışdır 12.07.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 7,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 85.

Kitab “Şərq-Qərb” mətbəesində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.